

HAFİZ ŞIRAZİ

**SEÇİLMİŞ
ŞEİRLƏR**



**"ÖNDƏR NƏŞRİYYAT"
BAKİ-2004**

Bu kitab "Hafız Şirazi. Seçilmiş şeirlər" (Bakı, Azərnəşr, 1967)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Tərcümə edəni:

Əbülfəzəl Hüseyni

Müqəddimə, qeydlər və
lügətin müəllifi:

Əkrem Cəfər

891.55 - dc 21

AZE

Hafız Şirazi. Seçilmiş şeirlər. Bakı, "Öndər nəşriyyat", 2004, 208 səh.

Şöhrəti İranda və onun sərhedlərindən uzaqlarda yayılmış Hafız Şirazının yaradıcılığı orta əsrlər farsdilli lirik poeziyanın zirvəsidir. Şairin lirikasında əmənəvi mey və məhəbbət mövzuları aparıcı yer tutur. Hafız məhəbbətin timsalında hayatı, yaşamağın sevinclərini tərennüm edir. Onun əsərlərindəki rind obrazı cəmiyyətin eybəcərliklərinə qarşı dayanan möğrur, azadfikirli şəxsiyyət səviyyəsinə yüksəlir. Bu mənada Hafız poeziyasının ən qabarlıq cəhəti ondakı etiraz ruhudur.

Şairin Divanı fal açmaq vasitəsinə çevrilmişdi ki, bu da dünya ədəbiyatında bənzəri olmayan bir hadisədir. Hafızın qəzəlləri Azerbaycanda da geniş yayılmış, hətta onların peşəkar ifaçıları (hafizxanalar) olmuşdur.

Oxuculara təqdim olunan bu kitabda böyük söz ustasının yüzdən artıq qəzəli, saqınaməleri, bir məsnəvisi, qırxdan çox rübaisi, sekkez qıtəsi və üç yüze yaxın seçmə beyti toplanmışdır.

ISBN 9952-416-41-4


© "ÖNDƏR NƏŞRİYYAT", 2004

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



HAFİZ ŞIRAZİ VƏ ƏSƏRLƏRİ

Şəmsəddin Məhəmməd Hafız Şirazi İran ədəbiyyatının Firdovsi, Xəyyam, Sədi ilə yanaşı duran və dünya ədəbiyyatının qızıl fonduna daxil olan ən böyük şairlerindən biridir. Firdovsi epik, Xəyyam fəlsəfi, Sədi həkimə-moralist janın böyük ustası olan kimi, Hafız da lirik janın misilsiz ustasıdır. Onun əsərləri əsrlərdən bəri Yaxın və Orta Şərqi xalqlarının sevə-sevə oxuduqları, əzberlədikləri, öz dillərinə tərcümə etdikləri, onlara nəzirələr yazıqları, şərh və tedqiq etməyə çalışdıqları olmuş əsərlərdir.

XVII əsrin türk satirik və qəsidiçi şairi Nəfi deyir ki:

Hafızı İbnyəminəm qəzelü qitədə, ger
Söyləsəm bəlkə rübaide olardım Xəyyam.

Gördüyüümüz kimi, məgrur şair Nəfi də İran ədəbiyyatında qəzel dedikdə ən başda Hafizi qeyd edir və özünü böyütəmək üçün Hafizle müqayisə edir. Hafız isə qəzel ustası Sədini hesab edir:

Ustad-e qəzel Sədist nezd-e həmə kes

(hər kəsin nəzərində qəzelin ustası Sədiridir) deyir. Bu etirafda, elbette, hem həqiqəti ifade etmək, həm öz böyük səlefî qarşısında qədrşünashığını bildirmək, həm də təvazökarlıq vardır. Doğrudur, Sədi ister mezmən, isterse forma etibarilə yüksək tipli qəzelin İran şərində banisidir, onun ən gözəl nümunələrini XIII əsrde Sədi vermişdir. Lakin Hafız XIV əsrde qəzel senətini farslılıq ədəbiyyatda en yüksək mərhələsinə qaldırılmışdır. Onu Şərqdə də, Qərbdə də bütün dövrlərin və bütün xalqların ən böyük lirik şairlərindən biri sayırlar.

Hafızın doğum və ölüm illəri haqqında məlumat mənbələrdə müxtəlidir. Həqiqətə yaxın olanı budur ki, o 1300-cü ildə Şirazda doğulmuş və 1389-cu ildə orada da vəfat etmişdir. Məqberəsi Şiraz hasarının xaricində, güllü-çiçəklı Müsəlla dağındadır.

Hafızın atası Bahāeddin isfahanlı olmuş, gənclikdə Şiraza köcmüş, kasib bir adam olmuşdur. Hafız uşaq ikən atası ölmüşdür. Uşaq çox zəhmetsevər və istedadlı olduğundan yaxşı təhsil almışdır. O, eyni zamanda ərəb ədəbiyyatını da yaxşı öyrənmişdir. Təhsilini bitirdikdən sonra Şiraz məktəblərinin birində müəllimlik etmişdir. Şair XIV əsrin 30-40-cı illərində sufilərin dervişlər silkinə daxil olmuşdur, lakin mürşidinin kim olduğu məlum deyildir.

Hafız bütün ömrünü Şirazda keçirmiştir. Məlumdur ki, o bir dəfə İsfahanaya getmiş, orada qala bilməyib Yezdə köcmüş, Yezd də ona xoş gəlmeyib, tez Şiraza qayıtmışdır.

Hafız Şirazi şeir yazmağa daha gənc ikən başlamışdır. Çox çəkmədən bu sahədə parlaq istedadı ilə şöhrət qazanmışdır. Dövrün hakimləri onu saraya dəvət etmişlər.

Hafızın həyatının ilk yaxşı dövrü şah Şeyx Əbu İshaq İncunun sarayında keçmişdir. Onun dövründə fars əyalətində Müzəffəriler hakimiyyət sürür-düler. Müzəffərilerin ikinci hökmədəri Şah Şüca da Hafizi sarayına dəvət etmişdir (Şah Şüca özü də şair olmuşdur). Hafız bir müddət bu sarayın sevimli şairi olmuşdur. Sonra məzhəb xadimlərinin fitnəsilə Şah Şüca Hafizi saraydan xaric etmişdir. Bu dövrdə Hafız bir sira əsərlərində taleyinin pisliyindən şikayət edir. Şirazda vəziyyət dözülməz olmuş, İsfahanaya və Yezdə getməsi də həmin dövrdə olmuşdur. Bu zaman Hafizi qonşu ölkələrin hakimləri öz saraylarına dəvət etmişlər. O cümlədən Sultan Əhməd Cəlayiri neçə dəfə onu görmək arzusunda olmuşsa da, şair bu təklifləri qəbul etmemiştir. O, vətəni Şirazın Müsəlla Gülgəştini və Rükənabadını hər yerdən çox sevdiyi üçün vətəninə qayıtmışdır.

Rzaqulu xan Hidayətin yazdığını görə Teymurləng Şirazı zəbt edərkən, Hafızla görüşdüyü zaman şairin paltarı çox köhnə imiş. Bununla əlaqədar bir rəvayət də məşhurdur. Guya Hafizin:

Əgər on tork-e şirazi bedəst arəd del-e mara
Bexal-e hinduyoş bəxşəm Səmərqəndi Buxarara.

(Əgər o şiraz türkü (gözəli) mənim qəlbimi əla gətirse, onun qara xalma Səmərqənd ilə Buxaranı bağışlaram) beyti olan şerini Teymur oxumuş, bərk qəzəblənmiş, Hafizi çağırıb demişdir: "Mən dünyani feth etdim ki, Səmərqənd ilə Buxaranın şöhrətini bütün ələmə yayım, son nə cürot edirsən mənim ən gözəl şəhərlərimi bir qara xala verirsen?" Hafız cavab verir: "Ey dünyanın fatehi, mən elə deməmişəm, demişəm ki, əgər o gözəl qəlbimi əla gətirse, onun qara xalma se mən qəndu (uç batman qənd) və do xurmara (iki xurma) bağışlaram". Guya Teymur Hafizin bu hazırlıqlılarından xoşlanmış və soruşmuş: "Doğrusutu söylö, əgər o şəhərlər sənin olsayıd, o gözələ bağışlaşdım?" Hafız bunun cavabında: "Əgər mən var-yoxumu gözəllərə bağışlamasaydım, bu günə qalardımm!" – deyərək köhnə paltarını Teymura göstərmüşdür.

Görünür ki, büyük şair maddi cehetdən yoksulluq və ehtiyac içinde yaşamışsa da, ruhen zengin, mənəviyyatca hemişə yüksəkdə olmuşdur. Bunu biz onun bir şerində xüsusən aydın görürük:

Dervişəm-o, gada-vo barabər nə mikonəm
Peşmin kolah-e xiş besəd tac-e xosrevi.

(Dervişəm ya dilənçiyməm, amma gecə papağımı yüz padşah tacına dəyişmərəm).

Hafız Şirazinin ədəbi irsi ona dünya şöhrəti qazandırmış olan məşhur divanından ibaretdir. Əsərlərinin en mühüm qismi onun qəzəlləridir. Bunlardan əlavə o başqa jamlarda da bir sıra əsərlər yaratmışdır. Qəzəllərinin sayını dəqiq göstərmek çətindir. Seyid Əbdürəhim Xəlxalının təqidi mətnində ("Divan-e Xacə Hafez Şirazi", Tehran, 1928) şairin 496 qəzəli, Hüseyn Pejmanın təqidi mətnində ("Divan-e Xacə Şəmseddin Məhəmməd Hafez Şirazi", Tehran, 1939) 581 qəzəli göstərilmişdir. Bunlardan başqa bir sıra qozəller de var ki, Hafizə mənsub olub-olmadığı şübhə altındadır.

Hafız özü öz əsərlərini toplayıb divan şəklində salmamışdır. Şairin dostu Məhəmməd Güldəmənin dediyinə görə, Hafız dövrünün müxtəlif elmləri ilə çox məşgül olduğundan əsərlərini cəmləyib kitab kimi tərtib etməyə imkan tapmamışdır. Onun əsərlərini ilk dəfə toplayıb divan şəklində tərtibə salan azəri Şah Qasim Ənver olmuşdur (vəfatı: 1434). Lakin Hafızın divanı XVIII əsrin sonuna qədər yalnız əlyazmalar şəklində mövcud olmuşdur. Birinci dəfə bu qiymətli kitab şairin ölümündən dörd əsr sonra, 1791-ci ildə daşbasma ilə Kəlkuttada çap edilmiş, ancaq ondan sonra bu əsər İranda, Hindistanda, Türkiyədə, Misirdə yüz dəfədən çox nəşr edilmişdir.

Hafız Şirazinin əsərlərini Qərb şərqşünasları da öyrənməyə çalışmışlar. Avropanın ortalarından beri Hafızla maraqlanır. XVIII-XIX əsrlərdə onun əsərləri Qərbin müxtəlif dillərində defelerlə nəşr edilmişdir. Almanca nəşrlerinin birində Hafız şerinin şəkilləri də (qəzəl, məsnəvi, rübai, mütəmməs), ingiliscə nəşrlerinin birində şəkillərlə bərabər onların vəznləri də saxlanılmışdır.

Qərbda Hafızın pərəstişkarlarından biri məşhur alman mütəfəkkir şairi Y.V. Gete olmuşdur. Məlumdur ki, Getenin yüzlərlə Şərq şairi arasında özündən böyük saylığı yeddi şairin biri Hafız Şirazıdır. Deyirlər ki, Gete Hafızı Avropanın keşf etdi. Şərqşünas P.-Hammer Hafız divanının almanca bütöv tərcüməsini verendən sonra Gete Hafızı tanıdı və öz məşhur "Qərb-Şərq divanı" adlı əsərini nəşr etdi; Hafizi bütün dünyaya tanıdı. Gete bu əsərində yazırı: "Ey böyük Hafız, sənin qəzəl demek üsulunu ürəkden təqlid etmək

isteyirəm! İsteyirəm ki, öz şerimi sənin söz incilərinle bəzəyəm. Övvəlcə mezmun tapmaq, sonra ona gözəl libas geyindirmek xeyali ilə yaşayırıam!.. Sənin şeir qanunlarını öyrənmək, ona riayət etmək isteyirəm! Bunu ona görə isteyirəm ki, belə sənin kimi bir şeir deye biləm, ey dünya şairlərinin şairi!"

Hafizi dünyaya bu qədər sevdirən amillər onun əsərlərindeki yüksək sənətkarlığı və böyük bəşəri idəyalarıdır. İnsan və onun - sevgi duyuları, gözəl və onun məlahəti, eşq və onun zövqü, şərab və onun nəşəsi, təbiət və onun sonsuz gözəllikləri, bahar və onun getirdiyi fərəh, səfa - bunlar Hafız şeirlərinin baş mövzularıdır. Əlbette, bu mövzuları çox şairlər tərənnüm etmişlər, fəqət Hafızın bunları tərənnümü, onun sənətindeki xüsusi şəriyyət misilsizdir. Onda ayrı bir fəsahət, ayrı bir dad, ayrı bir etir vardır.

Hafızın şeirlərində olan bu fəvqələdə, bu dərin bedii təsir qüvvəsi şairin uzun illər boyu çəkmiş olduğu böyük səbirli əməyin nəticəsində əldə edilmişdir. O özü bu xüsusda deyir:

İn həme şahd-o şeker gəz soxanem mirizəd
Əcr-e səbrist kəz on şax-e nəbatəm dadənd.

(Bütün bu bal-qənd ki, menim şerimdən axır, səbrin, əməyin məhsuludur ki, əkdiyim ağacda bitmişdir).

Hafız əsərlərinin dil və sənətkarlıq gözəllikleri arxasındaki içtimai idəyalar çox ince yollar və mənalı surətlərə ifadə edilmişdir. Bu idəyaları asanlıqla qavramaq mümkün deyildir. Şərqdə Hafız divanının o qədər təsiri və nüfuzu olmuş ki, onun daxili mənalarını anlamaq üçün ona farsca, türkçə, urduca bir sıra şəhər yazılmış olmuşlar.

Bəzi Şərq alımları şairin idəyalarını mistik mənada təhlil, onum insanı eşqini ilahi eşq kimi izah edirlər. Həqiqətdə isə Hafızda Xeyyamin epikürizmi, yəni həyata nikbin baxaraq, ondan zövq və ləzzət almaq həvəs və ərzusu ilə yaşamaq qayəsi açıq surətdə ifadə olunur. Lakin insanların belə bir səadətli həyata çatmalarına cəmiyyətdəki qara qüvvələr mane olur. Hafızın əsərlərində yalançı şeyxler, zalim hökmardarlar və onların memurları olan möhtəsiblər təqid olunur.

Prof. Y.Ripkanın təsdiq etdiyi kimi, Hafız türkcəni (demək, azəricəni) bildirdi. O zaman Şirazın şah sarayında türk dilini bilirdilər. Bundan görünür ki, Hafızın dilində təkrar olunan "Türk", "Türkən" sözləri yalnız "gəzel" mənasında deyil, həm də doğrudan-doğruya həqiqi, etnik mənada işlənmişdir.

Hafız fars dilində yaradan azəri şairlərindən, xüsusən Nizamidən və Əvhədiddən təsir və ilham almış, bu şairlərin ikisini də yüksək qiymətləndirmişdir. O, "Saqinəmə" sündə yazar ki:

"Bu köhne dünyada Nizami kimi güzel söz söyleyen olmamışdır. Onun şerindən burada üç beyt təzmin edirəm". Nizaminin bu sözləri ağıllı adamların nəzərində en bahalı incilərdən də doyorlı və yaxşıdır".

Bu sözləri deyən Hafız Nizaminin "İskəndərnəmə" sündən üç beyt alıb əsərinə daxil edir. Burada biz bilavasitə Hafızın öz dilindən eşidirik ki, o, Nizamini bütün şairlərdən yüksək tutur və onun əsərlərini en bahalı incilər kimi qiymətləndirir.

Hafız, Marağalı Əvhədini piri-təriqət (mənəvi rəhbər) sayır. O, oxucusuna deyir ki: "Sənə bir nəsihət verim, yadında saxla və ona əməl et. Bu nəsihət piri-təriqətimdən yadında qalıbdır. Əsası boş olan bu dünyada doğruluq, ehdo vəfa axtarma. "Bu qoca dünya min adaxının gəlini olmuşdur". Dırnağa alman cümlə Əvhədinin bir misrasıdır ki, Hafız onu öz qəzelinə keçirmiştir. Hafız yaradılılığı ilə Əvhədi yaradılılığı arasında oxşarlıq nöqtələri çoxdur. Hafız Əvhədindən yalnız təzmin deyil, bir sıra iqtibaslar da etmişdir. Hafız Divanının tənqidçi mətnini tərtib etmiş H.Fajman deyir ki, "Hafızın üslub tərzi dil cəhatdən Əvhədiyə çox yaxındır". Bunun nəticəsidir ki, katiblər Əvhədinin bir sıra qəzəllərini Hafızın divanına salmışlar.

Hafızın fars şerindəki mövqeyi azəri şerində Füzulinin mövqeyi kimiidir. Şərqi bu iki dahi şairi, biri farsca, biri azəricə qəzel şənətinin en böyük ustalarıdır. Misilsiz lirizm, dərin somimiyət, müsiqili dil, yüksək şənətkarlıq və bütün bunların xidmət etdiyi bəşəri ideyaların tərənnümü hər iki şairi birləşdirən keyfiyyətlərdir.

Hafız azəri şairlərini qiymətləndirdiyi kimi azəri alım və şairləri də Hafizi sevmiş, onun əsərlərinə və şənətinə böyük qiymət vermişler. Azərbaycanda hətta müxtəlif peşəkarlar arasında da Hafız porostışkarları və hafız-xanlar, onun əsərlərini ömr boyu oxuyanlar olmuşdur.

Məhəmməd Hadi və Sabir Hafızın "Baş", "Qəm mexur" kimi bəzi şeirlərini azəricəyə tərcümə etmişlər. Əlbəttə, bunlar heç də kəfi deyildir.

Bu kitaba Hafızın qəzəlləri, saqnaməsi, məsnəvisi, rübai'ləri, qitə və seçmə beytləri salınmışdır. Şeirlərin müətəcimi Əbülfəz'l Hüseyni Həsrətdir. Əlbəttə, tərcümə nöqsansız deyildir, lakin Hafızın şərini orijinaldakı bədii səviyyəsilə başqa dilde vermək çox çətindir. Şair Əbülfəz'l Hüseyni bu işdə böyük əmək sərf etmiş və deyə bilerik ki, Hafızın bir sıra şeirlərini müvəffəqiyyətlə tərcümə etmişdir.

Əkrəm Cəfər

¹ Təzmin şərqsünaslıqda bir şairin başqa şairdən misra, beyt, parça alaraq öz əsərinə salmasına deyirlər.

Qəzəllər

Əla ya əyyühəssaqi, gətir cam ilo mey oldə,
İşim müşküldədür, rəhm et ki, eşq aldatdı əvvəlde.

Səba əsdikəz zülfündən otırlar saçdı dünyaya,
Könüllər bənd olub qaldı osir tek qara telə.

Boya soccadəni meylo, desə piri-müğan hor gah,
Müsəfir nabeləd olsa, yoqın ki, mat qalar çöldə.

Harayla seslənən zenglər deyir: durına, gedir karvan,
Necə mən şad olum indi nigarımla bu monzildə?

Gecə zülmət, osir yellər, gəmim girdabə düşmüştür,
No anlar dərdimi bir kes oturmuş olsa sahildə?

Bütün bu gördüğüm işlər məni bədnəm edər axır,
Məgər gizlin qalar bir söz, guzorse nəqmə tek dildə?

Nigari görmek istərsən, onu tərk eyləmə, Hafız,
Ki, məqsəddən kənar olmaz, nəzər heç mərdi-kamıldə.

Könlüm gedir elimden, rəhm eyle sən, xudaya!
Ey dad! Məxfi sırrım oldu cahanda ifşa.

Cəhd eyle doğru yol get, məxluqə yaxşılıq et,
Viranədir bu aləm, əfsanədir bu dünya.

Əyleşmişik qayıqda, qalx, ey külək, dayanma,
Ta bəlkə bir də çatdıq dildarə, aşınaya.

Gül şaxesində bülbül xoş səslə dad edirdi:
Ey mest, ayıl, səhərdir, gün nur saçır səmaya.

Qalmaq üçün səlamət, ey sahibi-keramət,
Gəl eyle bir səxavət dərvişi-binevaya.

Saxlar iki cahani iki sözün bəyəni:
Dosta mürüvvət eylə, düşmənlə et mündara.

Biz çatmadıq vüsələ, batdıq qəmə, mələlə,
Sen dözməsən bu hale, təgyir ver qəzaya.

İskəndər ayinəsi cami-Cəmə nəzər sal
Onlar desin ki, indi qalmış hayanda Dara.

Daşdan da olsa qəlbən dilbər əlində mumdur,
Dikbaşlıq etmə şam tek, salma özün bələya.

Mütrüb, de xoş nəfəsle, bu şeri ince səslə,
Min vəcd ver həvəsle hər piri-parisaya.

Sufi qızıl şərabə ümmülfəsad söyler,
Dur, ver, səfa gətirsin ta gül etirli səhba.

Səy et ki, dar günündə mina ola önündə,
Dünya verər piyalə, Qarun deyer gədaya.

Farsi kəlamla türkler ruha qida verirlər,
Sən pire xoş xəbər ver, saqı, daha dayanma.

Zahid, bağışla, Hafız əynindəki qabarı
Qoymaz bata cahanda heç rəngə, heç riyaya.

* * *

Yusifi axır alar ağuşə Kənan, qəm yemə,
Gül açar bir gün yenə solmuş gülüstan, qəm yemə.

Pozma sən ehvalını, bu yarəli məftun könül,
Eylər öz dərdinə, elbətə, dərman, qəm yemə.

Meylimizlə dönmədi üç gün əger çərxi-fələk,
Daimən bir halda qalmaz heç də dövran, qəm yemə.

Bir də gəlsə gülşənə ömrün baharı, bülbülün,
Yar olar mütləq sənə gül özlü canan, qəm yemə.

Naümid olma, könül, min bir oyun var pərdədə,
Sırrılar çıxdur hələ xılqətdə pünhan, qəm yemə.

Qəm elində kim əsirdir yarsız, dildarsız,
Söyle ki, qəmxar olar axır bir insan, qəm yemə.

Kəbeyi-məqsəd dalınca sən piyadə vur qədom,
Min tikan tutsa yolu, yorsa biyaban, qəm yemə.

Qalmışq dildarə həsrət, kam alır zalim rəqib,
Eybi yoxdur, məhv olar axırda hicran, qəm yemə.

Bu fəna seyli əgər dünyaları viran ede
Nuh rehbərdir gəminde qopsa tufan, qəm yemə.

Baxma yol dəhşətlidir, məqsəd nəzərlərdən uzaq,
Hansı müşkül olmayıb axırda asan? Qəm yemə.

Söyləmə, Hafız, mənə bəsdir dua Quran ilə,
Sidq ilə olsan oməldə sən müsəlman, qəm yemə.

* * *

Əger ol türki-şirazi, bize lütf etse pünhanı,
O hindu xalına verəm Səmərqəndi, Buxarani.

Getir, saqi, içək badə, kənar ol ahu həsrətdən,
İnan cənnətdə tapmazsan bu gül açmış Müsəllanı.

Feğan bu şəhərə min qovğa salan duzlu gözəllərdən!
Alıblar könlümü əldən, necə türk adlı yəğmani.

Bizim bu natəmam eşqin nədir nəfi gözel yarə,
Bəzərni rəngilə bir kes məger gülşəndə Renanı?

Bilirdim Yusifin hüsnü tükənməz iqtidar ilə,
Ki, rüsva eyləyər bir gün cahan içrə Züleyxanı.

Açı sözler şirin ləbdən mənimcün nuş olur, cana.
Onun tek şəhdü şeker yox, dolansan külli dünyani.

Qulaq as, bir sözüm vardır, cahandide hekiməm mən,
Cavanlar can ilə dirlər hemiše sözdə mənəni.

Danış sən meylə mütrübdən, burax əsranı dünyadə
Ki, xılqətdə açan yoxdur əzəldən bu müəmməni.

Qozəldir söylədin, Hafız və ya durrılıb gövherdir,
Gərok göylər nisar etsin ona zər tek Süreyyanı.

* * *

Hayanda var belə bir mübtələsi hicranın?
Çürüdü ömrümü zülmü, cəfəsi hicranın.

Özüm qərib, köməksiz, fəqir, əsir, aşiq,
Yixar məni bu amansız bəfəsi hicranın.

Düşə mənim əlimə, öldürəm haman saət,
Edəm bu göz yaşımu qanbahası hicranın.

Hara gedim, ne edim, dərdimə nə çarə qılım
Nə eyleyim ki, verilsin cəzası hicranın?

İnanmiram ki, çıxam ayrılıq kəməndindən,
Görünmeyir bu qara intəhası hicranın.

Sevəydi hicr səni, bir düşeydi hicranə,
Biləydi təkcə ölümdür dəvası hicranın.

Deyin, fəraq hara, mən hara, bu dərd hara,
Əzab üçün məni doğmuş anası hicranın?

Gülündən ayrı dönüb qanə Hafızın bağrı,
Gelir çəməndə həmişə nəvəsi hicranın.

* * *

Üz qoymuşuq yolunda sənin dərdü möhnətə,
Biganeyik cahanda, riyaye, rezalətə!

Hindu saçında könlümüzü etmişik əsir,
Can gözlərin önündə durub başla xidmətə.

Dünyanı tutmadıq qoşun ilə, qılıncla biz,
Göz dikmədik o səltənətə, tace, dövlətə.

Bir guşədə ümidi hilal axtaran kimi,
Görmək üçün o qaşları geldik bu xəlvətə.

Nərgiz gözün bu qəm dolu sevdalı başımı,
Salmış bənövşətək dizimin üstə heyrətə.

Yük etmədik cahan qəmini qəlbə heç zaman,
Qurban olub həyatda nə varsa məhəbbətə.

Məstənə gözlərin görek axır nə sehr edər,
Bağlandı ömr ondakı cadulu afətə.

Tağı, rəvaqı, mədrəsəni, qılıü qalı biz
Etdik fəda o camilə, saqılı işrətə.

Hafız, qalib heyanda o məcnun könül, dedi,
Salmış, dedim, kəməndlə zülfün əsərətə.

Yenə od rengi çökübdür gülümün surətinə,
Hansı qəmgin ürəyin od vurub o, xilqətinə?!

Aşıqi məhv edərək aləmə tufan salmaq,
Elə dondur ki, biçilmiş onun öz qəmetinə.

Üzünün nuru ilə zülfü Ələb din evini,
Aferinler o zərif tellərinin qüdrətinə!

Üreyim bir elə qan yiğdi, gözüm səpdi yerə
Kim qazandı neçə, kim xərcəldi öz möhnətinə.

Yarı dünyaya satan mənfəət etməz heç vaxt,
Yusifi hərrac edənler nə aliə qiyətine?

Yandırır canımı cananım üzərrik yerinə,
Dəyməyə ta ki, yaman göz onun ülviyətinə.

Söylədi: nazım ilə men seni məhv eyleyerəm,
Var ümidi bu sitəmlərlə yenə ülfətinə.

Dedi, yandır ki, yaraşmr sənə, Hafız, bu əba!
Əhsən o ince görən gözlərinin diqqətinə.

Şükür Allahə, açılmış yenidən meyxanə,
Vuralım badələri işratılı məstənə.

Küplərin qəlbİ şərab ilə bu gün cuşə gəlib,
Bir həqiqətdir o mey, sanmayınız əfsanə.

Nə qədər cəfa, nazine qurban olalıム,
Biz vəfa etməliyik ecz ilə şux cananə.

Zülfünün tərifini müxtəsər etmek olmaz
Qısa etmek bu sözü sığmayacaq imkanə.

Məcnunun qəm yüküdür zülfü gözəl Leylanın,
Mahmudun qəlbİ Ayaz ilə dönüb al qanə.

Yummuşam gözlerimi aləmə şahin kimi mən,
Görmüşəm ta üzünü, könlüm olub divanə.

Açmadıq qeyrə biz esrarı, nihan saxlamışıq,
Dosta izhar eləyək, çunkü deyil biganə.

Küçəni Kəbə biliб, kim gələ sidqilə ora,
Səcdə eylər qaşına əldə qızıl peymanə.

Hafızın qəmlərini şəmə deyin şərh eləsin,
O bilir odda ne cür yandı yazıq pərvanə.

Dedim, xəta elədin eşqdə, gözəl canan,
Dedi, qəza belə vermiş əzəl mənə ferman.

Dedim ki, Tanrı səni vəsl ilə edib xoşbəxt,
Dedi, mən istəməmişdim bu cür vüsal ondan.

Dedim, səni bu günə pis müsahibin salmış,
Dedi ki, taleyimə yoldaşam əzəl başdan.

Dedim, nə oldu ki, kəsdin mənimlə ülfətini?
Dedi, fələk əli ilə düşür qara hicran.

Dedim, çox içmisən, içmə bu son piyaləni sən,
Dedi, sonuncu piyalə olur qəmə dərman.

Dedim ki, ah gözəl ömrüm, nə tez ötüb getdin?
Dedi, qonaqlığının vaxtını bilir mehman.

Dedim, nədir qara xətler sənin üzündə, dedi,
Cahani tərk elemək əmriddir yazış dövran.

Dedim, günəş üzünü görmüşəm səhər tezdən,
Dedi, duam bu idi sübhədək səmalardan.

Dedim, bir az da dayan lütf elə, aman getme!
Dedi, bu cür tələb eylər, həyif ki, dövrü zaman.

Dedim ki, Hafizi tərk etməyə nədir illət?
Dedi, bu barədə etdim mən ehd ilə peyman.

Gəldi gül fəqli, gəlin gülşənə işrət eləyək,
Pirimiz böylə deyib, emrinə hörmət eləyək.

Yoxdur heç kəsde kərəm, zövqü səfa vaxtı keçir,
Səcdəni tərk eləyib bədəyə bəcət eləyək.

Bu gözəl fəslə, yarəb, bize bir yar yetir,
Ta baxıb gül üzünə könlümüzü məst eləyək.

Ərəğənunsazı fələk düşmən edibdir sənətə,
Hamı birlikdə gəlin biz ona nifrət eləyək.

Gül açıb, yarpağına səpməmişik bədə hələ,
Qoy vuraq başımıza dərd ilə riqqət eləyək.

Lalənin camını gülşəndə xəyalən içirik,
Mütərəbə çatmayır el, qoy belə adət eləyək.

Bülbülük, güller içində dilimiz bağlı qalıb,
Hafıza, söyle, bu dərdi kimə söhbət eləyək?

Qələmdə yox ełə dil ki, gelə bəyanə fəraq,
Gələrdi yoxsa əlimlə bu dastanə fəraq.

Xiyalü səbrilə daim bu yolda həmşəfərik,
Kədərlə, qəmlə getirdi bizi fəğanə feqət.

Vüsal arizusile ömür tamam oldu,
Nə hicr çatdı sona, ey haray, aman! Nə fəraq.

Həyatda göylərə də başımı mən əyməz idim,
Sitəmlə qəmətimi döndərib kəmanə fəraq.

Nə cür qanadlanıım o vəslinin həvasında,
Ki, qırdı qol-qanadı, tökdü aşiyənə fəraq.

Sınar ömür gəmisi, qərq olar bu dəryade,
Bu cür vurur ki, onu hey o yan, bu yanə fəraq.

Fəlek əsir elədi eşq əlində könlümüzzü,
Gətirdi səbrimizi dar başında canə fəraq.

Nə çarə etmək olar, – yol uzaq, dəniz tufan, –
Ki, səbr yelkenini qırdı zalimanə fəraq.

Nə cür deyim çatarəm vəslinə bu möhnət ilə,
Qəza qəderlə verir hökmə-hakimanə fəraq.

Əzəldə kaş, ilahi, qara olaydı üzü
Gələn zamanda bu hicranılə cəhanə fəraq.

Yetərsə vəslə biri, Hafiza, aman verməz
Ki, hicr üçün tapa bir də yeni bəhanə fəraq!

Olmuşam eşqində mən aləmdə suzan şam kimi,
Rindlərə eyləşib ağlar gözüm qan şam kimi.

Mum olub səbrim dağı qəmlər əlində, ey sənəm!
Düşmüşəm ta odlara hər yerdə hər an şam kimi.

Ay camalın olmasa ömrüm-günüm olmuş gecə,
Eşq odundan tapmışam hər dəmdə nöqsan şam kimi.

Səbrimi sap tek kəsibdir qəmlərin bir qayçı tek!
Yandırır atoş kimi zülmətdə hicran şam kimi.

Axdı sel tek göz yaşım sürətlə daim çöhrədən,
Qoymadı sırrım qala könlümdə pünhan şam kimi.

Bilmərəm röya nədir məstənə tek aləmdə mən,
Olmuşam hicrin qemilə xəstə, giryan şam kimi.

Odla su tutmuşsa da ətrafımı, sabit durub,
Atmaram sevdəni mən əsla başımdan şam kimi.

Mən şəbi-hicrandayam, pərvanə qıl öz vəslini
Yoxsa ki, şöləm edər dünyani viran şam kimi.

Nurunu saçmaq üçün eyvanıma, ey məhliqa,
Çöhrəni göylərdə et şövqilə taban şam kimi.

Sübə tek sensiz feqət bir dəm qalib ömrüm mənim,
Gel edim öz canımı vəslində qurban şam kimi.

Eşqini bir şölə tek Hafız alıb öz başına,
Göz yaşıyla qoymaz o olsun pərişan şam kimi.

Hər işi, hər əməli, ləl-şəkər barı şirin,
Xəlq edib xılqət əzəldən o gözəl yarı şirin.

Gül kimi inco ləbi, sərv kimi nazlı boyu,
Bir lətafətli çiçək tek hamı rəftarı şirin.

Könlümü şad eləyir, zülfü səmənən yarpağı tək,
Hüsən bağındakı hər meyvəsi, hər barı şirin.

Şivəsi, nazi şirin, çahi-zənəxdanı şirin,
Qaş-gözü, al yanağı, sinədəki nari şirin.

O xumar gözlərinə canımı qurban edərəm,
Bizo bu dərdlər ilə etdi o rüxsarı şirin.

Eşqinin selleri herçənd kəsib qarşımızı,
Gedirik vəslə gedən qorxulu yolları şirin.

Bu fəna yollarını tutsa da min dərdü bəla,
Hafız ümmidlə gedir dilberinə sarı şirin.

Eşq edib könlümü al qan ki, soruşma!
Od vurub halıma hicran ki, soruşma!

Seyr edib külli cahani neçə dəfə,
Tapmışam bir elə canan ki, soruşma.

Sel axır dövrberindən o nigarin,
Ah, bizim göz yaşımızdan ki, soruşma.

Mən eşitdim qulağımla, o danışdı,
Elə sözlər, elə dastan ki, soruşma.

Ayrılıq dərdini çökdim gecə-gündüz,
Oldu könlüm evi viran ki, soruşma.

Baxma öyle qəzəbile demərəm mən,
Öpmüşəm gül dodaqdan ki, soruşma.

Eşq üzündən yenə Hafız bu cahanda,
Tapdı bir mərtəbə, bir şan ki, soruşma.

Gəlin ki, qəsimizin payəsi olub viran,
Gətir o badəni ki, durnadan keçir dövran.

Bu göy çadırlı cahanda o kimsonin quluyam
Ki, hər nə rəngü riya var kənar olub ondan.

Nəsihat eyleyirəm, dinişəyib əmel eyle
Ki, pirimiz bu yolu öz əlilə verdi nişan.

“Min ərli köhnə gəlindir ecuze dünyamız”!¹
Bu əyribeldə görünməz düz əhdinə peyman.

Dünən gecə mənə meyxanədə xəber gəldi,
Açım, dedi, sənə mən eyləyim bu sırrı əyan:

Ki ey səma quşu tərlan, deyiş sənə layiq
Bu dərdli-qəmli, bələli xərabə köhnə cahan!

Dayanma gəl sənə bir səs deyir səmalərdən,
Nə düşmüsən bu tora, qalmışan belə heyran!

Cahanda qəm yemə heç vaxt, eşit nəsihətimi,
Deyib bu sözləri bir gün ağıllı bir insan.

Düyünləmə qaşını, alnimı açıq saxla
Ki, sırtlər qapısı bağlıdır bize her an!

Gülün üzündə təbəssüm deyil çəməndə müdam,
Dayanma, bülbü'l, ualtı sən ürəkdən ah-fəğan!

Həsəd aparma gəl, ey təbi süst, bu Hafizə sən,²
Alih o, ilhamını lütfilə səmalardan.

Mey gözəl, mina gözəl, xoş otrlı reyhan gözəl,
Məst üçün məstanəlik, məstanəyə canan gözəl.

Ruh verir nazlı seba öz etri ilə qəlbimə,
Xoş nəfəsdən qüvvət alsa can olar hər an gözəl.

Gül xəzan olmuş çəməndə açmadan bir balı pər,
Nalə qıl, ey qəmli bülbü'l, qəmliyə əfəqən gözəl.

Müjdələr olsun sənə, ey haq deyen haqqın quşu!
Nəğmələr qoşmaq üçün eşq əhlinə hicran gözəl.

Gəz cahan bazarını, heç kimdə şadlıq qalmayıb,
Rindliklə ömr cəl keçməzsə bu dövran gözəl.

Mən süsəndən dinlədim gülşəndə, söylərdi bele:
Yük əgər yüngül olarsa, yol gedər karvan gözəl.

Tərk edib var-dövləti, Hafız, keçir əyyamı xoş,
Sən demə ömr eyləyir dünyadə o sultan gözəl.

¹ Bu misra Əvhədi Marağalındır.

² Bu misra Əvhədi Marağalındır.

Dünən səfərdəki yordan xəbor verib yellər,
Verim bu könlümü mən də yelə görüm neylər.

Baxanda qəlbim əsirdi ləbin xəyalı ilə,
Çəməndə öz telini titrədən zaman gullər.

Görəndə nərgisin o tacını fəğan etdim,
Ərəqçinində, dedim, qıvrılıb qara tellər.

Gecə çırağla, səherlər küləklə həmsirrəm,
Fəqət yayır sözümüzü aləmə bütün əllər.

Səher nəsimi getirdi vüsal müjdesini,
Onun əliyle açıldı ürəkdə müşgüller.

Bu gün göründü gözümdə nəsihətin əsəri,
İlahi, şad ola daim görüm şirin diller.

Məniñ vüsal gecəsi könlümə şəfəq yağıdı,
Unutmaram o dəmi keçsə də uzun illər.

Təmiz ürəklə yetişdin müradə, ey Hafız.
Təmiz ürəklilərə dəyməsin qara əllər.

Saqı, şərab nurunu gəl söz bu carımıma,
Bir neğmə de, müğənni, yetişdim məramıma.

Gördüm düşüb piyaləyə əksi nigarımın,
Ey bixəber, o şəhd çatıbdır təamıma.

Dildar nazi baş çökib əflakə sərv tək,
Terifi bilmirəm necə siğsin kəlamıma.

Ölməz cahanda kim ki, vurur qəlbə eşqə,
Eşqin kitabı zəmin olubdur dəvamıma.

Zahid həlal, mən də həram ilə məşğulam,
Çatmaz onun həlali mənim bu həramıma.

Badi-səba, nigar bağından keçəndə sən,
Ərz et ki, iltifat eləsin bu pəyamıma.

Bir gün gələr, adım da yadından çıxar sənin,
Heç olmasa cəvab ver indi solamıma.

Qəlbim tutuldu sərv həvasılə lalə tək,
Ey bəxt, rəhm elə yetir axır məqamıma.

Baxdıqda ay, qayıq kimi göylərdə qerq olub,
Əhsən deyək bu şənilə hacı Qəvamıma.

Hafız, bir eşq danosi səp, vüslətin quşu,
Lütfilə bəlkə de qona bir ləhzə damıma.

Göz yaşın ümmən edib, səbri qovum sehrayə,
Könlümü mən belə işdə çevirim dəryaya.

Derdli, möhnətli ürəkdən elə bir ah çəkim.
Ta ki, odlar vurum o Adəm ilə Həvvayə.

Oxlayıb qəlbimi əflak, gəlin məst eləyin,
Bir düyun mən də vurum göydəki o Covzaya.

Bir qədəh badə səpim textinə bu dövranın,
Cəng avazını salsın bu yaşıl minaya.

Qəlb o yerde şon olur ki, ola dildar orda,
Eylərəm cəhd çataım mən elə bir məvaya.

Ey üzü ay gözəlim, lütfə gəlib, rəhm eyle,
Ta başım düşsün o zülfündə senin sevdayə.

Arxalanmaq belə əyyamə xətadır, Hafız,
Qoymaram mən bu günün eyşi qala sonrayə.

Bir dənə meyve dərəm mən o bağından, nə olar?
Nur alam birçə gecə şah çirağından, nə olar?

Kölgəsində o yaşıldon ucaboy sərvin əger
Baş eyib fəxrlə öpsək ayağından, nə olar?

Yaralı könlümüzü naz ilə odlara yaxan,
Dərman etsən ona öz gül yanağından, nə olar?

Ömrü sərf eyləmişəm yar ilə, meyxana ilə,
Tozlu-torpaqlı məcidlər bucağından nə olar?

Eşqinin badosı dünyadə məni ölməz edib,
Vahi bir abi-həyatın bulağından nə olar?

Məskən etdim özümə dilbərimin kuçəsini,
Zahidin verdiyi cənnət sorağından nə olar?

Bildi aşiqliyimi xacə mənə söz demədi,
Hafizi qovma sen öz vesl bağından, nə olar.

Faş edib sırimi, oldum dediyimden dilşad,
Eşqə qul olmaq edibdir məni daim azad.

Gülşəni-qüds quşuydum, nə deyim hicrandan
Ki, nə cür burda məni bəndə vurubdur səyyad?!

Mələk idim, vətənim nazlı gözəl cənnət idi,
Gətirib saldı bu viranəyə Adəm, ey dad!

Tərk edib huriləri, connəti, Tubanı tamam,
Vəslinin eşqi ilə oldu könül onlara yad.

Nəqş edib sinəmə dildarın əlis qəmətini,
Başqa söz, mən nə edim ki, deməyibdir ustad.

Heç münəccim tanımaz taleyimin ulduzunu,
Bəs nə taleyle anam doğdu məni, ey bidad!

Eşq meyxanəsinə qul olalı aləmdə
Üreyimdə yeni qəm dəmbədəm eylər fəryad.

Qəlbimin qanını içməkdədir öz göz bəbəyim,
Nə şikayət ki, özüm yarıımı etdim cəllad.

Hafızın göz yaşını sil, gözolim, zülfün ilə,
Yoxsa bu sellər ömür qəsrini eylər bərbəd.

Aşıqları bəlayə saldı gözəl camalın,
Bənd etdi işvə ilə min qəlbə qarə xalın.

Hicrində, son bilərdin, aşiqlərin nə çəkmiş,
Gelseydi yoxlamaqçın heç olmasa xeyalin.

Yox qəmlərin hesabı, saqı, gətir şərabı,
Ancaq odur əlacı bu derd ilə mələlin.

Gül dövrü kəf zamanı, zövqü səfa içinde
Tutmaq gərək əlindən sən qaşları hilalın.

Canan ayağın öpmək olsa sənə müyəssər,
Artar o şahdan artıq, Hafız, sənin celalın.

Get öz işində ol sən, zahid, nədir bu feryad!
Mən könlümü itirdim, sən etmə dad-bidad!

Feryadımız kəsilməz bir ney kimi dodaqdan
Bu sinə dağlarından biz olmayıncı azad.

Xəlq olcağın qaplandı əsrarı bu cahanın,
Açmaz onu həyatda heç törzilə bir ustad.

Şahdan cəlali çoxdur qarşındaki gədanın,
Çünki sənin yolunda olmuş həyatı bərbəd.

Saqı, gətir şərabı, viranə qıl bu qəlbi,
Meysiz nəyə gərəkdir mənzil olarsa abad?

Etmə, kənül, şikayət öz yarının əlindən,
Zülmə nəsibin etmiş, qılmaz dübare imdad.

Hafız, qedəhle şad ol, efsanədir bu dünya,
Burdan köcüb gedəndə kim eyleyər soni yad?

Qarşında cami-badə, məclisdə nazlı canan,
Kimdir mənim yanında, gəlsə bu dəmdə sultan?

Söndür çıraqı getsin, dildarımın cəməli
Zülfün içində ay tek məclisdə oldu taban.

Herçənd ki həlaldır dinimdə bade, ancaq
Sənsiz həramım oldu, ey saçları pərişan!

Fikrim qara xalında, gözlər epiq ləbində,
Könlümse həsretinlə hicranda oldu al qan.

Rədd eylə bu güləbi, yox ehtiyac ətrə!
Zülfünlə sən edibsən dünyamızı gülüstan.

Qəndlə şeker nə lazım, kimdir ona xəridar?
Dildar bal ləbindən şəhd eyləyibdir ehsan.

Qəmlər səni yixanda, axtar, əlacı vardır,
Mən meylə daim etdim hər odlu dərdə dərman.

Qəm etmərem həyatda, könlümde kölgə yoxdur,
Mərdanədir həmişə, vicdan pak olsa, insan!

Meysiz, gözəlsiz olma, cənnət budur bizimcün,
Sanma gedib taparsan köçükde sən həyatdan!

Darğa məni güdür ki, məstəm şəhərdə aşkar,
Altun alır bu işdən, daim içir o pünhan.

Hafız, çağır nigarı, çıx seyrə laləzəri,
Məst ol, oturma, qafil, verməz aman bu dövran.

Gel, gel, gözəlim, lütfilə bir an mənə can ol,
Yan halime könlüm kimi sinəmdə nihan ol.

Aç şışəni, doldur qədəhi, sevgili saqı!
Sonra bu cahan mülküne söyle, ramazan ol.

Tərk eylə, gülüm, dini, geyin rind libası,
Pak qəlbin ilə cəhd elə məşhuri-cahan ol.

Söyler gözəlim ki, nigəranəm, mənə rehm et,
Axır gelerəm, gözlə, əzizim, nigaran ol.

Ey qəlb, qan etdi səni o ləbləri yarın,
Dilbər belə istər, ne olar, sebr elə, qan ol.

Silmekçin ürekdən gülümün dərd-qubarın,
Ey göz yaşı, ax sel kimi sən, üzdə rəvan ol.

Hafız ki deyir: Cami-Cəm olsun mənə könlün,
Ey qəlb, onun xatirinə cümlə cahan ol.

Yad edib aşiqini nazlı nigarım bu gecə!
Allah, Allah, yenə də geldi o yarım bu gecə!

Görçeyin qaşlarını səcdə edib baş əyirəm,
Çatdırıb aşiqini kamına Tanrıım bu gecə.

Bəxtimin gülşəninə vəslü çiçək səpdi onun,
Ömrümə verdi səfa təzə baharım bu gecə.

“Haq” yazar axsa qanım zülm ilə Mensur kimi,
Haqdan ayrı ne olar başqa şuarım bu gecə?!

“Leylətül-qədr” kimi telləri keçmiş əlimə,
Sığmayır dünyalara dövləti varım bu gecə.

Xonçanın örtüyüünü açmağı qəsd eyləmişəm,
Məni öldürsə də o çeşimi-xumarım bu gecə.

Mən fəqirəm, gözəlim, sənəsə gözləller şahisan,
Büsə lütf eylə ki, yox əldə qərarım bu gecə.

Hafiza, başdakı sevda səni məhv eyləyəcək
Şam kimi şölə saçan ah-şərərim bu gecə.

Gördüm o yarı dünən, mestü xuraman getdi,
Tərk edib meykədəni, həl pərişan getdi.

Söylədim, munisi-can, getmə, bizə rehm elə sən
İncimişdi üreyi, baxmadı, canan getdi.

Bəlkə Xarezmilə Ceyhunu salıb xatirinə,
Atdı öz şahlığını sanki Süleyman getdi.

Bir də kimdir ki, onun tek sözə qiymət versin
Getdi, əfsus! Bedəndən elə bil can getdi.

Yalvarıb söylədim, ey yar, fəqirəm, nəzər et,
Baxmadı haləstimə lütf ilə sultan, getdi.

Bilmeyib hörmətini, qəlbine dəydiq deyəsən,
Baxdı aşiqlerinə, gör necə peşman getdi.

Tökdü göz yaşlarını sel kimi getdikdə nigar,
Hafızın qəlb evini eyledi viran, getdi.

Bayram gelib bahardır, saqi, gel əldə bade,
Gül fəsli heç olarmı mey olmaya aradə?

Könlüm tutuldu, eyvah, saqi, gətir şərabı,
Rədd eylə ki, səfa yox bu rəng ilə riyadə.

Vaiz dünən şərabı xəlqə həram edirdi,
Təqvasını bu gün o, bədəyle verdi bade.

Gülşəndə ta ki, gül var, gəl sən də şadlıq eylə,
Qoy iltifatə gəlsin saqi də sadə-sadə.

Məclisdə, heç bilirsən, birçə nə ləzzət eyler,
Rəqs eyləyə arada mütrüb elində bade.

Güllər solur kederlə, gəl-gəl, gözəl nigarım!
Dilləndir o rübabı çatsın fərehlə dade.

Bir nəğmə de, müğənni, Hafız qəzəllərindən,
Şayəd ki, zövqə gəlsin məclisdə şahzadə.

* * *

Gəl, gəl desən, əzizim, lütfün bizə şirindir,
Get-get desən də hərgah ferman yənə sənindir.

Feryad o qaşla gözdən, tərifi əqlə gəlməz,
Vəsfində söz danışmaq, ey nazənin, çətindir.

Eşqin gözüyle ancaq görmək olar nigarı,
Çünki bulud içinde gün üzü bir gəlindir.

Şərh eyləmək olarsa dildən bir söz ilə,
Öz hüsнdür bu xoş söz ancaq, həmin həmındır.

Hafız kimi şeirdə düşmən də məntiq ister,
Tərlanla sərçə uçmaz, əlbəttə, bu yəqindir.

* * *

Çulğayıbdır qəməri qarə dumanlar, görürəm,
Göy üfüqlər tutulub, qırıñızı qanlar görürəm.

Hamı xoş gün diləyir, çatmayır öz mətlebinə,
Qəmlə viranə qalan xeyli məkanlar görürəm.

Məst olub nemətile ağlı sönük nadanlar,
Əhli-elmə baxıram, ahü feğanlar görürəm.

Eşşeyin boynuna bağlandı qızıl tuq bu gün,
Cins atın qismətini köhnə palanlar görürəm.

Ana ilə vuruşur gör necə də qız balalar,
Ataya sille vuran çoxlu cavanlar görürəm,

Baxmayır qardaşa qardaş, elə bil məhşərdir,
Atadan da balaya xeyli ziyanlar görürəm.

Hafızın sözlərini dinlə, çəkin pislikdən,
Onda dünyaya dəyən dürlü bəyanlar görürəm.

Ay üzlü dilberinə eyləyir dua Hafiz,
Əgərçi ömrü boyu çox görüb cəfa Hafiz.

Yanaqları eləyibdir əgərçi bağrını qan,
Ləbindən istəyir öz dərdinə dəva Hafiz.

Görüb qara xalını bəndə düşmə zülfündə,
Sənə kifayət edər düşdүүн bəla, Hafiz.

Dayanma, fəsli-bahardır, gəl, ey gözəl saqı,
Sevир çəməndə görə yar ilə səfa Hafiz.

Visalə çatmaq üçün yox ümidi imkani,
Gözəllərin şahisan, neyəsin gəda Hafiz?

Verər hədiyyə kimi könlünü gözəl yarə,
Çatarsa vəsiə əger dərdə mübtəla Hafiz.

Götür rübabı ələ, bir gözəl qəzel söylə,
Bu dərdli qəlbime ver şerilə şəfa Hafiz.

İç, şərabile dağit dərdi, bələni, məhəni,
Qəm əlindən ala bilsə, alacaq bado sənι.

Qəlbi şad eyle müdəm mey dolu bir cam kimi,
Küp kimi palçığa batmaqla çürütmə bədəni.

İç şərabi o qədər ki, unudub öz-özünü,
Belkə mən-mən demeyib, tərk edəsən sən bu “mən”i.

Bədə iç, bəlkə bir az könlüne cürət getire,
Dini, imanı atıb, ta yixasan Əhriməni.

Torpaq ol sən də təvazölə bulud danəsinə,
Gül-çiçeklərlə bəzə sinədəki boş çəməni.

Canını eyle fəda yarına Hafiz kimi sən,
İstəsən qəlbin ola nazlı nigarın vətəni.

Saqiya, lütf elə şərab getir.
İki-üç cam şərab nab getir.

Dərdi-eşqin davası meydir, mey!
Nedir ayrı bizi cavab? Getir!

Ay meyin camıdır, mey isə günəş,
Mah içində sən aşıtab getir.

Demə dövran gedir, gedir, getsin,
Neğmə çal sazılı, rübab getir.

Ağlımız baş alıb qaçıb bizdən,
Badədən boynuna tənab getir.

Gel su səp qəlbimin alovlanına,
Nə olar eylə bir səvab getir.

Gül gedir, gel deyək ki, xoş geldi,
Bada ver, etr səp, güləb getir.

Qumri bağdan gedirse qoy getsin,
Yene təkrar edək, şərab getir.

Ya xətadır və ya səvab içmək,
Ya xatadır və ya səvab getir.

Bəlkə röyada vəslə çatdıq biz,
Yuxuya eylə bir xitab, getir.

Men ki məstəm, bir az da məst eylə,
Cam ver, ta olum xərab, getir.

Dolu ver Hafizə qızıl camı!
Eylə, durma, bir inqilab getir.

Zülfə-müşkindən sənin hər dəm bəla getdi ki, getdi,
Hər xalından bizləre min bir xəta getdi ki, getdi.

Yandırıb mehv eylədi eşq atəsi can mülkünü,
Gördü şahin zülfünü, axır, gəda getdi ki, getdi.

Saqiya, mey ver bizi yoxdur təriqətdə cidal,
Hər kükürət çevrilib oldu səfa getdi ki, getdi.

Eşqdə möhkəm dayan, məftun könül, dağlar kimi,
Sel tokın tüğyan edib cövrü cəsa getdi ki, getdi.

Kim ki, söz gezdirdi ondan yüz cürə zillət gelər,
Həmnişin naəhl idi, oldu fəna, getdi ki, getdi.

Xanigahi tərk edibsə, Hafizə eyb etməyin,
Çünki azaddır ayağı, zahida, getdi ki, getdi.

Gözəl Şirazımın yoxdur misalı,
Uzaq qıl, yarəb, ondan hər zəvalı.

O Rüknabadinə əhsən, yüz əhsən!
Ki, Xızır ömrü verir xalqa zülalı.

Gözəldir Cəfərabadü Müsəlla,
Nəsimi məhv edər dərdi, məlali.

Lətif bir ruhu sən Şirazdan istə,
Nişan versin elin əqli, kamalı.

Misir qəndindən orda söhbət açma
Ki, şəkkər yağıdır hər gül cəməli.

Seba, gel yarımızdan bir xəbər ver,
Nə cürdür haləti, xoşdurmu hali?

Məni röyadan, ey Tanrı, ayırma
Ki, şad etmiş onun şirin xəyalı.

Əgər öldürse xoşdur nazlı yarım,
Könül söylər qanım olmuş hevalı.

Səni, Hafız, yaman incitdi hicran,
Neçin tərk eylədin bilməm vüsali?

Bu cahandan bizə bir sevgili canan bəsdir,
Bu çəməndən bizə bir sərvi-xuraman bəsdir.

Mən riya əhli ilə ülfəti qət eyləmişəm,
Mey ilə olsa əger dostluğa imkan, bəsdir.

Qəsri-Firdovs əməl sahibinin qismətidir,
Bizə bir meykədə bəxş etsə də dövran, bəsdir.

Çağlayan çaylara bax, ömrünü sən sal yadına,
Eylesə böylə tamaşa səni heyran bəsdir.

Seyrə dal əfəmi, bazarını, azarını gör,
Etdi əhvalimizi qəmlə perişan, bəsdir!

Yar ki, bir çöldə gelib lütf ilə yar oldu bize,
Həmnəfəs olmaq üçün bir belə ceyran, bəsdir.

Öz qapından məni sən cennətə göndərmə, gülüm,
Bura aləmdə bizə, canına qurban, bəsdir.

Vəslidir könlümüzü şad eləyən dünyadə,
Bu temənna bizə, ey saçları reyhan, bəsdir.

Hafıza, etmə şikayət ki, nədir qismətimiz,
Olmusən böylə qəzel mülküne sultan, bəsdir.

Zülfünü vermə yelə, verməyəsen bədə məni,
Nazını etmə bina, yıxma bu dünyadə məni.

Aç sən öz çöhrəni, ta tərk eləyim gülzarı,
Etmə möhtac boyunla uça şümşadə məni.

Zülfünə helqə vurub könlümü sən salma tora,
Ağladıb hesrət ilə boğma bu dəryadə məni.

Olma məşhur şəhərdə, məni sən salma dağa,
Etmə Şirinlik ilə tay o Fərhadə məni.

Qeyr ilə bədə içib, qəlbimi qan cıyləmə gel,
Ayrılıb qəmlə gətirmə belə fəryadə məni.

Vəslinə çatmayıır əl, düşdüm ayaqdan, rəhm et,
Söyləmə sən ki, – çağırma daha imdadə məni.

İnciməz Hafız, ezipim, bu qədər zülmündən,
Bəndə vurmaqla gülüm, eylədin azadə məni.

Həftə yoxdur ki, ayım getdi, mənə bir ildir,
Ayrılıq sən nə bilirsən ki, necə müşküldür!

Gözlerim şəklini çöhrəndə görüb ayna kimi,
Qara xalmı, dedi, bu, ya ki yanın bir güldür?

Ey səxavatla şəhərdə hamiya hatəm olan,
Mən qəribdən, nə üçün bəs üreyin qasildir?

Süd damır bal dodağından, təzə bir körpədir o,
İşvədə kirpiyinin hər biri bir qatıldır.

Cövhəri-fərdə, gülüm, eyləmirəm şübhə daha,
Çünki ağzin bu zərif nükte üçün təkmildir.

Muştuluq geldi ki, yar yad edəcək aşiqini,
Böylə bir xeyr işə qəlbin nə zaman mayildir?

Dağ qədər dərdə nə cür səbr eləsin Hafız ki,
Qocalıbdır, qocalıq şəhəri uzun təfsildir.

Baxdı mehraba könül, qaşlarını yad elədi,
Səcdəni tərk qılıb dad ilə bidad elədi.

Ayrılıq dərdinə yoxdur daha taqat məndə,
Səbrimin mənzilini qəm seli bərbad elədi.

Doldurun camı, çəmən geydi yaşıl paltarını,
Eşq kaşanəsini zövqilə abad elədi.

Saçdı xoş etrini dünyayaq gözəl istiqbal,
Gəldi gül fəsli sımq qəlbimizi şad elədi.

Verdi ziynət özünə hiclədə sənət gəlini,
Gəldi damadı onu qüssədən azad elədi.

Baxma təhqir ilə Yusif o Züleyxayə sanı,
Eşq yıldırı evini, şövkətinə yad elədi.

Ziynət ilə bu gözəller belə məhvəş görünür,
Rəngsiz hüsnnü mənim dilberimin dad elədi.

Əydilər başlarını barlı ağaclar bağda,
Sərv azadə gəlib ayrıca bir ad elədi.

Hafızın şerini, mütrüb, oxu tar ilə bu dəm,
Ki, öten günləri könlüm yenidən yad elədi.

Name ilə qələmin ta ki bizi yad eylər,
Ele bil yüz qıl alıb hər dəfə azad eylər.

Qoy qədəm gözlərim üstə, deyin o qasidinə,
Gelişi çünki bizim könlümüzü şad eylər.

Bir şirin sözlü, qara gözlü, gözəllər şahidir,
Hüsnnü aşıqları bu dəhrda Fərhad eylər.

Ox atıb gözleri işvəyle kaman qaşlardan,
Eşq kaşanəsini qəhrilə bərbad eylər.

Hacəti yox belə tərifə sənin surətinin,
Bir gözəllik ki, təbii ola o, dad eylər!

Nə olar ki, yetirə vesline dildar məni,
O ki, hər bir yetənə lütf ilə imdad eylər.

Zahidin ömrü boyu etdiyi təkbirə dəyər,
Kim sımq bir ürəyi mehr ilə abad eylər.

Çatmadı metləbə Hafız vətəni Şirazda,
İndi salmış yadına Bağdadı feryad eylər.

Ey səba, gel güzər eyle Arazın sahilinə,
Öp gözel vadisini, şəhərinin sər çölünə.

Səs salır dağlarına qafılələr zəngi müdəm,
Ehtiram ilə salam et o böyük mərd elinə.

Söylə cananə ki, hicran məni məhv etmediyədir,
Tut əlimdən, nə olar, can ola qurban əlinə.

Mey içib işrat elə bir gecə ta sübhə kimi,
Lütf ilə çek elini qəmzəli yarın telinə.

Çeşmi-məstini görüb el qəlbini sən eyle nisar,
Canını eyle fəda eşq ilə şirin dilinə.

Pirimin sözlərinə bilməyib əfsanə dedim,
Düşmüşəm indi, nə etmək ki, bələlər selinə.

Kam alır ney şəkerindən oturub tutilər,
Başına döymədə milçək ki, qonum sünbüllünə.

Aşıq olmaq dileşən verməlisən öz başını
Yoxsa eşqin topunu vurma həvəs menzilinə.

Yada salsa qələmi Hafizi dildərimizin,
Şənlənib körpe uşaq tek düşəcək süd gölünə.

Gelmez saya bu şəhrin canılar alan nigarı,
Rəhm eyle işvəkarım, yox könlümün qərarı.

Bir kimsə görməyiibdir böylə sevimli afət!
Bir ovçu salmayıibdir heç bəndə bu şikarı!

Gülə, çiçəkdə yoxdur ləlindəki lətafat,
Qoyma ona ki, heç vaxt qonsun ələm qubarı.

Qovma məni qapından, bir busə mərhəmət qıl,
Pay almağa gədanın yoxdurmu ixtiyarı?

Dildar ilə, mey ilə çıx seyrə laləzarı,
Beləkə göremmədik heç bir də gələn baharı?

Hal əqli badə ilə gülşəndə gül içində,
Məstənə işrat eylər, qoynunda nazlı yarı.

Bir sırrlı qıfıldır dünya əzəl binadan,
Əsla tapılmayıibdir bu sandığın açarı.

Şux türklerin əlində Hafız giriftar oldu,
Terk eylemək gərəkdir tezliklə bu diyari.

Nə bade idi ki, saqı gatirdi məstane,
İçirdi, bizləri etdi bu növ divanə?

Qem etmə, qönçə kimi bağışan sən, ey könlüm,
Düyün açan gelecekdir bizim gülüstənə.

Gül ilə yasəmenin gelməsi mübarekdir,
Bənövşə ilə səmən xoş gelib bu bostanə.

Özün əlac elə gel dərdimə sən, ey saqı,
Nə ehtiyac daha bir təbibe, dərmanə?

Şirin xəberle yetişdi səba çəmənzarə,
O cür ki, hüdhud apardı xəber Süleymanə.

Müğənni hansı məqam üstə bir neva oxudu
Ki, söz içinde neçə söz dedi o cananə?!

Götür şerabı çekil dilberinle səhraye,
Amandır, olma, gülüm, növbəharə biganə.

Sevimli pirimizə, zahida, müridəm mən
Ki, sən behişt verirsən, o işə meyxanə.

Feda olum men o türkə, yamanca dargöz imiş,
O şənilə mənə donluq getirdi bir dane.

Felək qul olmalıdır Hafizə bu saetde
Ki, hemdəm oldu sənin tək vüqarlı sultانə.

Seher-səhər fəleyin xəlvəti otağından
Yananda Şərq şəmi nure qərq olar hər yan.

Üfűq bu dəmdə cibindən çıxardar aynasını
Açar gözəl üzünü saxlamaz heyat pünhan.

Fərəh evində yenə Cəmşidin bu aləmdə
Çalarkən ərğenunu Zöhre qaldırıar əfəgan.

Harayla ceng deyər: harda qaldı bədbinler,
Qədəh gülər ki, hanı xalqı aldadan nadan!

Baxıb bu hale götür mey dolu piyaləni sən,
Bu terz ilə dolanıbdır həmişə bu dövran.

Saçı belə yuvası bir nigardır dünya,
Yəqin ki, arif olan ondan ötrü salmaz qan.

Həmişə badəni, Hafız, gül üzlü yar ilə iç,
İki cahanda tapammaz bu dövləti insan.

Yetişdi müjde ki, qəmdən nişanə qalmayacaq,
O cür ki, qalmadı, dövran bu cür də qalmayacaq.

Nigarının nəzərində egerçi xar oldum,
Rəqibə də tapılar bir bəhanə, qalmayacaq.

Qovur yenə qaravullar qılınc ilə hamını,
Yəqin hərəmdə biri məhremanə qalmayacaq.

Gətir fəqirin ələ könlünü sən, ey sultan,
Gedər əlindən, inan, bu xəzinə qalmayacaq.

Şəhər yaxındadır, ey şəm, atəşin sönəcək,
Məhebbət eylə sən öz aşınanə, qalmayacaq.

İşarət eyledi qeybin sürüsu lütf ilə
Ki, heç kəsə ürəyi zalimanə qalmayacaq.

Yazıblar ərşə qızıl xəttile: bu dünyadə
Gözel əməl qalacaq, başqa heç nə qalmayacaq.

Sarayda Cəmşid oxurmuş həmişə məstənə:
Getir piyaləni saçı, zəmanə qalmayacaq.

Nə pisdən inci, nə də yaxşıdan xəcalət çək,
Qəm ilə eyşdən əsla nümunə qalmayacaq.

Nigar merhəmətindən əl üzmə, ey Hafız,
Həmişə qelbi o cür zalimanə qalmayacaq.

Ülvi gözəl behiştirdir xəlvəti dərvishərin,
Bir fəxrdır salikə xidməti dərvishərin.

Tilsim sayılımiş əger guşənişinlik özü,
Olmuş onunçun açar hümməti dərvishərin.

Tərifî tutmuşsa da yer üzünü cənnətin,
Rövnəqdən salmış onu izzəti dərvishərin.

Guya qızıl eyləyir hər bir şeyi kimiya,
O kimiyadır, gelin, söhbəti dərvishərin.

Açmaz niqab üzündən gün göydə xicletindən,
Dünyaya nur saçanda surəti dərvishərin.

Aləm boyu tükenməz bəxş olsa yüz əl ilə!
Gövhər dolu dəniz tək sərvəti dərvishərin.

Höküm edirse cahanda hər hakim bir şəhərdə,
Əflakə hakim olmuş qüdrəti dərvishərin.

Var-dövlətin dalınca şahlar qaçar həmişə
Bəxşış olub ezelən adəti dərvishərin.

Qarun xəzinesilə birlikdə batdı-getdi,
Daim qalar həyatda dövləti dərvishərin.

Sultan olub egerçi Asəf bu gün sarayda
Hakimdir o qesrinə hikməti dərvishərin.

Baş əy bu yerdə, Hafız, şahü gəda təmamən
Baş əydi qulluğunda hezreti dərvishərin.

Göz yaşımdan qorxuram könlüm evi viran ola,
Sırrimiz alemlərə faş olmağa şayan ola.

Daş, deyirlər, səbrile bir gün gələr yaqut olar,
Bəli, mümkündür bu iş, qəlbin gərək ki, qan ola...

Dərd əlindən işərəm məskən edəm meyxanəni,
Ta sənə qəm atəsi, müşküllərim asan ola.

Sərv tek qəddin əcəb baş qaldırıbdır göylərə,
Bir də el vermək ona müşkül deyil imkan ola.

Bir gözəllik qəsrinin ki, sən kimi sultanı var,
Can gərək, ey nazənin, hərdəm sənə qurban ola.

Hər tərəfdən ox kimi min bir dua göndərmışəm.
Məqsədə çatmaq üçün bəlkə birində can ola.

Həsətindən hüsnünün soldum, sarıldım zər kimi,
Torpağı dürr eyleyer hümmət ayn taban ola.

Dərdimi ərz et nigarə, bilməsin ancaq səba,
Səs salar alemlərə, ondan gərək pünhan ola.

Qəm geləndə sel kimi, möhkəm dayan sən dağ kimi,
Yıxmasın dövran səni, dünya əger tufan ola.

Gün çıxar, zülmət keçər, qəm eyləmə, məhzun könül,
Nurlu bir istiqbala daim gərək iman ola.

Qeyr əlindən tengə gəldim, tengə gelsin qeyr əli,
Qoyma, ey Tanrı, gəda sultanlara sultan ola!

Çox nişan olsun gərek dilberde hüsnündən savay,
Ta ki o hal əhlinə bir nazənin canan ola.

Gül ayağından sənin Hafız öpər min şövq ilə,
Gözlərin neysan kimi əhvalına giryan ola.

Tərk edib, getdin məni, get-get, sənə qurban olum!
Naz edirsən, nazənin, et-et, sənə qurban olum.

Söylədin ki, Öl, mənə, yox-yox, tələsmə, sevgilim,
Ta görünce çöhrəni səbr et, sənə qurban olum.

Qəlbimi hicran odu yandırıdı, gəl söndürmeyə,
Bir qedəh meynabilə, ey büt, sənə qurban olum.

Oxladın kirpiklerinle dərdməndəm, dərdmənd!
Dadıma sen, ey təbib, gel, yet, sənə qurban olum!

Söylədin ki, qəlbini həm yareyəm, həm çareyəm,
Yare besdir, zülmünü tərgit, sənə qurban olum.

Xoş gedirsən, serv qəddim, dəyməsin pis göz sənə,
Sinəm üstdə naz ilə gel öt, sənə qurban olum.

Çatmadı Hafız vüsələ, olmadı həndəm sənə,
Hər qədər meylin çekir, incit, sənə qurban olum.

Əlvida etsəm əger qeyr evi qəmxanəyə mən,
Nezr qıldıñ ki, gedəm birbaşa meyxanəyə mən.

Sağ-səlamət bu səfərdən vətənə düşsə yolum,
Əqlilə dönməliyəm artıq o viranəyə mən.

Seyrdən topladığım sırrları açmaq üçün,
İqtida etməliyəm saz ilə peymanəyə mən.

Aşinalər qanımı içsə əger mey yerinə,
Kaferəm üz çevirəm qeyrile biganəyə mən.

Yarının zülfünü zencir eləyib boynumda,
Uymaram bir daha könlüm kimi divanəyə mən.

Gördüm əbrulərinin taqını mehrab kimi,
Səcdələr etməliyəm gözleri mestanəyə mən.

Xoş o dem dostu vezirlə necə Hafız getdi,
Mey içib bir də gedəm yar ilə bütikanəyə mən.

Min dəfə cəhd edədim ta ki, mənə yar olasan,
Duyasan qəmlərimi, sən mənə qəmxar olasan.

Qoyasan nazla qədəm aşiqinin mənziline,
Dil verib bircə gecə sən ona dildər olasan.

Seyr edəndə çəmeni sevgililər, sən de gəlib
Gül üzün, lalə lebinlə mənə gülzar olasan.

Gecəni sübhə kimi şam olasan xəlvətdə,
Yanasan odlarına, məhrəmi-əsrar olasan.

Qəmdən azad eləyib qullarını lütfün ilə,
Bizə bu əsrde sən bəlkə xilaskar olasan.

Leblərin könlümüzü qan eləyib həsrətdə,
Halımızdan ola bilməz ki, xəberdar olasan?

Günəşi bənd edirəm ahu kimi şerimlə,
Duyasan eşqimizi dərdə giriftar olasan.

Leblərindən iki busə mənə vəd eyləmisən,
Nə üçün verməyəsən, xalqa bedəhkar olasan?

Yaz kimi nazla gelib gül səpəsen meclisimə,
Eyşimə, işrətimə burda sebəbkar olasan.

Hafizəm, arpa qədər şəhrdə yoxdur dəyərim,
Bəlkə sən aşiqinə təkçə xəridar olasan?

Məxmuri-cami-eşqəm, saqi, getir şerabı,
Əl tut qədəhle, çoxdur el tutmağın sevabı.

Hərçənd ki, sığışmaz tərifi pərdelərdə,
Mütrüb, nəva deməkçin dilləndir o rübabı.

Bir helqə tek əyildi qəddim sənin qapında,
Ta verməyə rəqiblər qehrile redd cavabı.

Saqi, getir şerabı, bimaranam, bilirsən,
Bir odlu buse ilə qurtar bu iztirabı.

Sığmaz mənim gözümde yarın günəş cəməli,
İstək könül evində salmışdır inqilabı.

Əyleşmişik yol üstdə, ümmidlə intizarıq,
Şəbrim tükəndi tez gəl ləlin apardı tabı.

Axır ki, hiss edirsen su qismətin deyildir,
Naheq yerə götürmə məclisdə sən o qabı.

Göz yaşlarının nə istər, Hafız, yarın ləbindən?
Gülşəndə gül açılmaz, səpsən əgər gülabi.

Kim var eşqin quludur, dəhrde adəmle pəri,
Olmaz eşq olmasa dünyadə seadət əsəri.

Cami-Cəm hər baxanda şəhər eləmez əsrarı,
Vəsl axtarma, yoxundursa, bəsirət nezəri.

Hər gecə bade içib, uyma şirin röyayə,
Quş kimi nəğmə ilə qarşılıq hər gün səhəri.

Gül bilib badi-səba aşiq olubdur üzünə,
Çırpinır tellərinə, dövrə eləyir dövr-bəri.

Çalış, ey xacə, bəzen eybile ta satmayalar,
Tez alarlar qılı olsa əgər elmi, hünəri.

Gel sənin hüsnünə mən bəxş eləyim varlığımu,
Mənfeətdir bizə hər anda nigarın zərəri.

Min belə redd eləyər bircə dua ilə fəqir,
Gözəcə bizlərə də döndər o şüx didələri.

Yatmayıb mən gecələr sübhə kimi dad elədim,
Tutdu zülmətdə əlimdən səhərin nalələri.

Vəsl şövqilə çəşib, heyrət içinde üzürəm,
Nə nəhandır gözümüzdən nə əyandır əsəri.

Bir kənar guşə tapıb sən özüne mesken elə,
Çünki eşq aləminin aləmi tutmuş xəteri.

Yandı odlarda canım, döndü külə heyrətdən,
Yarının geldi mənə qeyrə şam olmaq xəberi.

Əhd qıldım daha mən, meylə keçirdim günümü,
Gelsə də sel kimi gəlsin bu həyat dərdi-səri.

Hafızın hümməti ümmid ilə xoş müjdə verir:
Leyli gözlü gecəmiz seyr edəcəkdir qəməri.

Gül ləbin abi-hayatdır, qarətin sərvi-çəmən,
Suretin gündür dedim, xalınse bir müşki-xütən.

Görmədim ömrümde əsla qaşların tek bir hilal,
Tellerin gül dəstəsi, ləli-ləbin dürri-yəmən.

Çöhrəni seyr eyləyib əydi bənövşə boynunu,
Oldu heyran qəddinə görçək səni sərvi-səmən.

Bilmirəm gül şaxəsi, sünbüл deyək ya zülfünə,
Püstədir mən bilmirəm ağzın nədir, qönçə dəhen?

Dişləyirsən leblerin bir buse isterkən nədən?
Od salırsan canıma beylə şirin naz ilə sən.

Eşqimin söhbətləri hər yerdə bir dastan olub,
Hüsndə sən məşhur oldun, eşqdə, hümmətde mən.

Hafizi dərdin, qəmin məhv eyledi, ey nazənin,
Bir cavab da həqq ilə, fərz eyle ki, məhşərdəsən.

Xoş o günlər ki, mənə tozlu küçən mənzil idi,
Etməyə sürmə gözüm torpağını mayıl idi.

Sirrlər mexzəni qəlbində sənin qönçə kimi,
Məndə isə çiçəyin yarpağı tek bir dil idi.

Sevgi dərsi oxuyarkən, mənə eşq ustadı
Açıdı hər məsələ ki, dərki onun müşkül idi.

Felekin zülmü məhebbət bağını etdi xəzan
Yoxsa cənnət kimi başdan-başa əlvan gül idi.

Könlüm əhd etmiş idi olmaya sənsiz, ey dost,
Bilmədim mən ki, onun səyi belə batıl idi.

Dostları görmek üçün getmiş idim meykedəyə
Bade donmuşdu, kədər isə bu yerdə sel idi.

Söylədim sırrı nədir, əqlime bu hicranın?
O da bu sırrı duyub, bilməyə naqabil idi.

Parlamışdı üzüyü burda Əbü'l-İshaqın,
Əfsus olsun ki, ömür gülşəni bihasıl idi.

Hafiza, gördün o qəhqəhlə öten keklilikler
Pəncəsindən bu, qəza şahininin qafıl idi?

* * *

Alemdə işim bir dəfə sehmanə yetişmez,
Qan oldu könül dərd ilə, dərmanə yetişmez.

Əfsus! Ömür xərmənini yeller apardı,
Ancaq özümə quş kimi bir danə yetişmez.

Salmışdır ayaqdan qara dövran bizi eyvah!
Hicranda əlim servi-xuramanə yetişmez.

Dostun canına and ola, doydum daha candan!
Naləm, harayım bir nəfər insanə yetişmez.

Yüzlərle tikan tutdu bu gülzəri baharda,
Nergiz göz açıb bağı-gülüstənə yetişmez.

Yequb kor oldu, aman ey dad, Misirdən,
Bir müjdə bu qəm məskəni Kənanə yetişmez.

Cahil yetişib cəhl ile dünyadə cəlale,
Fezli əhli nədən ehd ilə peymanə yetişmez.

Çatmış sümüye indi bıçaq, neyleyim artıq,
Etsəm də fəğan ölkədə bir yanə yetişmez.

Sufi, mey ilə paltarını sən yu, təmizlə,
Pakin zərəri din ilə imanə yetişmez.

Hafız, dayanıb səbr ele, bu eşq yolunda
Kim verməsə öz canını, cananə yetişmez.

* * *

Söyledi: taze ayı görmeyəmi çıxdın sən?
Qaşlarımdan utanıb, bircə heyə etməzsən?

Çox zamandır ki, könül zülfünү məskən eləyib,
Qoyma zülmətdə ki, incitsin onu dərdü mehen.

Əqlini etr kimi satma o hindu saçına,
Burda min nafəni bir tək telə almaz səndən.

Görmək istərsən eger mehrü vəfa bəhresini,
Bir qədər səbr ele tainki gül açın gülşən.

Badə ver, saqı, açım, şərh eləyim əsrarı;
Ulduzun seyri, ayın gərdişi, il rəmzinə mən.

Tacını verdi nişan göyde hilal ibret ilə,
Söyledi: harda edib indi Seyamek məskən?

Qapısı piri-muğanın bizə məbed yaranıb.
Hafıza, mehrü vəfa dərsini ondan öyrən.

Mütribi-xoşnəva, oxu tazəbetəzə, növbənöv,
Doldur o camı sən dolu, tazəbetəzə növbənöv.

Harda tapanda xəlvəti sevgili, nazlı ləbəti,
Qərq elə busəyə onu tazəbetəzə, növbənöv.

Dur getir o piyaləni, rədd elə ahu naleni,
Yad elə sən müdam onu tazəbetəzə, növbənöv.

Bax yenə ince dilberin ziynet olub bu gülşənə,
Sərv kimi gözəl boyu tazəbetəzə, növbənöv.

Badi-səba, nigare de qəmlər içinde Hafızın
Vəsl deyə güdür yolu tazəbetəzə, növbənöv.

Besindir olsa əger bəxt xeyrxah sənə,
Nəsimi yar edə Şiraz sübhgah sənə.

Nigar mənzilini məskən et müdam özünə
Ki, sırr mexzənidir çünki xanəgah sənə.

Otur piyalə ilə, tərk elə bu dünyani,
Gərək deyil daha bir başqa bargah sənə.

Burax nə varsa, unutma, şərab ilə yarı,
Deyil heyatda səninçin bu, iştibah sənə.

Felək həmişə verir iqtidarı nadanə,
Sən ehli-fəzlsən, ancaq budur günah sənə.

Hücum edərsə kədər, qəm, dayan vüqar ilə
Ki, durmuş arxada piri-muğan pənah sənə.

Gedənlərin yerini seyro dal təəssüflə,
Nələr deyirsə qoy olsun bir intibah sənə.

Baş əymə qeyrə ki, xar eyleyer cahanda səni,
Hədiyyə versə qəbul etmə padişah sənə.

Duanı, virdi kənar et ürek dən, ey Hafız,
Kifayət eyləyəcək naleyi-səbah sənə.

İşret edek nigarile, bundan güzel ne var?
Saqi, getir şerabı, nedir beylə intizar?

Cənnət, behişt, ab-həyat! Hər nə var budur!
Əfsanədir nə varsa, budur harda hər nə var.

Hər yanda el verəsə, sen el çekmə eyşdən,
Kimdir gören cahandakı əsrarı aşikar?

Ömrün devamı bir tük ilə bağlıdır, aylı!
Qem çekmə, qırmasın onu hiddətlə ruzigər.

Ey müddei, bu sırrı soruş məst rinddən,
Dəva nedir ki, anlamaz əsrarı pərdədar.

Məsturū məst her ikisi yardım bize,
Hansıla yar olaq, nedir ey yar, son qərar?

Zahidlər abi-kövseri, Hafız şerab içir,
Nisyeyle nəqd bir deyil, əlbette, fərqi var.

Aşıqəm yare, işim yox küfr ilə iymanile,
Sərخoşam, xoş olmaram vəsl ilə ya hicranile.

Gül ləbindən vermədi bir busə yarım aşiqə,
Vermeyibdir can mənə, cansız nedim cananile!

Soydu bu dövrən bizi yox qorxumuz heç kimsədən!
Müflüsük, müflüsleri qorxutmayın divan ilə!

Qibləmiz, mehrabımız yarın hilal əbrusudur,
Bir də biz əhd etmərik əflak ilə, dövrən ilə.

Hər iki dünyadə mən dildar ilə yar olmuşam,
Atmişam cənnətleri, huri'ləri qılman ilə.

Kim edibdir eşqilə cananına canın feda,
Derdinə etməz dəva dünyadə heç dərmanile.

Suretin lazımlı deyil, batında sən mərdanə ol,
Mərd olan fəxr eyləməz zahirdəki ünvanilə.

Aşıqəm məstanəyem, Hafız, bunu tekrar elə,
Aşıqəm yare, işim yox küfr ilə imanile!

Rəməzan getdi, yenə könlümüze can gəldi,
Eyş meyxanəmizin şənинə şayan gəldi.

Zahidin dövrü keçib, ötdü kədər əyyamı!
Rindlər məclisinə bir yeni dövran gəldi.

Əzəlindən hərədə bir cürə adət yaranıb,
Badə içmek nə üçün bizlərə nöqsan gəldi!

Badəden dəyməyib heç kimseyə bir qətərə ziyan,
Zöhddən xəlqə bəla, bəlkə, bir ümman gəldi.

Nə nifaq ilə işim var, nə riya ilə mənim,
Narəva işlərə nifrət bizi asan gəldi.

Birinə pislik edib aşmrıq öz həddimizi,
Kim ki pislik elədi, axını peşman gəldi.

Mey üzüm şirəsidir, bir adamın qanı deyil,
Nə üçün içməyimiz sizlərə qan-qan gəldi?!

Heç də bu eyb deyil, olsa da heç eyb deyil,
Eybsiz yer üzüne hansı bir insan gəldi.

Hafizi cıldı pərgar tək avarə xalın,
Qəlbi bir nüqtədə öz eşqinə qurban gəldi.

Səba, de lütf ilə o gül yanaqlı ceyrane
Ki, sən bizi bu cürə salmışan biyabane.

Şəker satan, nə olar, ömrü çox uzun olsun,
Bu tutini çağırayıdı şirin bir ehsanə.

Soruşmadı necədir, halı bülbülün əsla,
Çadır vuranda o gül nazile gülüstənə.

Ədəblə, xüllqə sen arifi şikar eyle,
Qızıl quşu tuta bilmez kəmənd ilə danə.

Keçib gedənləri də bir dəqiqə yadına sal,
Həbib ilə oturub qaldıranda peymanə.

Səbəb nədir ki, bizi lütf edib yaxın gelməz,
Gedin deyin qara göz, nazlı, duzlu cananə.

Daha ne şərh eləyim eybini ki, xalı kimi,
Vəfa nişanəsi yoxdur üzündə bir danə.

Gətirdi Zöhre Mesihani rəqse göylərdə
Bu şəri vəcd ilə Hafız deyəndə mestanə.

Min ox da yağısa kuyunda hər gah,
Baş çekmərəm mən, “Əlhükümlü lillah”.

Mən rindi-aşıq, guya ki, tövbə,
Əstəğfirullah-əstəğfirullah!

Teqvanı biz də az-çox bilirdik,
Amma nə etmək, bəxt oldu gümrah.

Kimdir bu yerdə şeyx ilə zahid?
Ya cami-badə, ya qışsə kutah!

Lütfün bizimcün bir sayə salmaz,
Ayinə üzütlü, ah cılörlik, ah.

Səbr etmək? Əsla! Ömr oldu fani,
Ey dərdli şerim, “hətta minelqah”.

Vəsl isteyirsen, aşiq, mətin ol!
Can ver, sen etmə eyvay, eyvah.

Hafız, yəqin ki, dərd çekməz idin,
İşdən əzəldə olsaydin agah.

Cənnətə getmək üçün kimdir çıxan meyxanədən,
Kim neyi tutmaq diler, ta əl çəke peymanədən?

Məst idi piri-muğan bir xoş müamma söyledi:
Xəlq olub saqi nədən, mina nədən, sehba nədən?

Badə iç, qəm eyləmə, dünya keçər, qalmaz belə,
Sən nəsihət dinləmə zahid kimi biganədən.

Bəsdir axır, söyləmə, ömrüm keçir, dövran dönür,
Dəhrdə kam almadıq onsuz da ki biz heç nədən.

Bəndə düşmə, ey könül, yüksəl göyə şahin kimi,
Baxma, keçnakəslerin bəxş etdiyi hər danədən.

Öz gücün, öz zəhmətinlə külbəni abad ele,
Mərhəmət lazımdır deyil heç qəsrden, kaşanədən.

Könlünü mən Hafızın aldım qəzəllə, çəng ilə,
Ta görək dövran nə istər beyle bir məstanədən.

Cananəsiz nə eylər bir kimsə bu cahani?
Canandan ötrü bəslər könlüm cahanda canı.

Hər kimsədən soruşdum, ondan soraq verən yox,
Gün tək gözəl camalın yoxdur izi, nişanı.

Ariflerin gözündə hər qətrə bir dənizdir,
Şərh olmayıb bu sırrın, əfsus ki, bir bəyani.

Ey sariban, amandır, yollarda diqqət eylə,
Ta udmasın biyaban qəflətdə karivanı.

Qəlbində nəğmələr var, dinlə kamamı yaxşı
Aşıqlərin toxunmaz heç bir kəse ziyanı.

Əfsus, dərk edən yox, yaxşı məsəl deyiblər:
Dost qaytarar olub sədd sel tək gələn bələni.

Əğyare sırr vermə, yansan da qəm odunda,
Sən şəm tek özünçün ağla özün nihani.

Qarun xezinə yiğdi, torpaqda itdi-batdı,
Söylə çəməndə güllər yad eylesin xezanı.

Hər kəs “mənəm” deyirse, hetmən ki beyni boşdur,
İstərsən imtahan et, yoxdur bunun yalani.

Məstənelik işində ustad olub o darğa,
Getməz ona bu işdə heç bir kəsin gümanı.

Heç bir qulun əzizim, sultani yox sənin tek.
Hafız kimi də qul yox axtarsalar cahani.

Aləmin qaməti, ey şəh, sənə çovkan olsun!
Çərx çovkanına top, yer üzü meydan olsun.

Tutmusan hər tərəfi hüsni-kəmalilə tamam,
Xilqətin öz-özünə yarü nigəhban olsun.

Zəfərin zülfü gərək ziynət ola bayrağına,
Fəthü nüsrət belə bir şövkətə heyran olsun.

Şənini lövhinə nəqş etdi: “Ütarid göydə,
Gözləyir indi felək bir yeni fərman olsun.

Vurulub qəddinə Tuba o qədər şövkət ilə,
Bağı-Firdovs sənin qəsrinə eyvan olsun.

Canlı-cansız yaranan hər nə ki, var dünyadə,
Hamı bir yerdə, gülüm, canına qurban olsun.

Xəstə Hafız səni ixlas ilə tərif eləyir,
Ta şəfa verməyə lütfün ona dərman olsun.

Mesken olmuş könül məhəbbətinə,
Gözlerim güzgündür vəcəhətinə.

Gərçi baş əymərəm səmavatə,
Bir qulam hər zamanda izzətini.

Yar bizim, cənnət işe egyptin,
Pay düşür hər kəsin həmiyyətini.

Getdi Məcnun, mənəm bu gün aşiq,
Nəzer et dövrümün səadətini.

Mən kiməm? Heç! o yerdə badi-səba
Pərdedardır hərim-hörətinə.

Eşq, şadlıq nə varsa dünyadə,
Eylərəm sərf yar xidmətini.

Mən ve könlüm fəda ola, nə olar?
Qurban olsun nigar səhhətini.

Ona baxmazsa, qoy gözüm çıxsın,
Xasdır çünki seyr-xəlvətini.

Taze gülər açıldı gülşəndə,
Dil açıb hüsнünүн hekayətini.

Deme Hafız fəqirdir, ey dost!
Qəlbi bir xəznədir məhəbbətinə.

Yardendir dehrde həm dərd, həm dərmanımız,
Qəlbimiz olmuş fəda dildarə həm de canımız.

Söyleyirlər hüsndə yüksək olan bir hüsн var,
Hüsndə ülvü gelib, hər hüsndə cananımız.

Gül üzündən zərədir dünya və mafiyə onun,
Sürətində eks olub izah üçün dastanımız.

Perdedə saxlarsan, ancaq vazeh olmuş aleme,
Söylenir dillərdə bir-bir gizlimiz, pünhanımız.

Hardadır can qəsdinə ləşkər çəkən kirpiklərin?
Sınımış o celladılə bilməm neçin peymanımız?

Nərgizi-məstinlə zülfün bənd edib aşıqları,
Eşq üçün cari olub öz meylimizlə qanımız.

Mey gətir, qazi nedir, aşıqlar ondan qorxarlar!
Lütf edibdir mestlərə meyxanədə sultanımız.

Aləmin əfalına yox könlümüzə etibar,
Bəlkə də məhv eyledi birdən bizi dövranımız.

Vəslimiz hicran olub, qəm eylemə, qalmaz belə,
Vəsl ilə təbdil olar axırda bu hicranımız.

Asefi-dövran bilir, Hafız müdəm mestanədir,
Möhəsib, ondan soruş sen, hardadır ünvanımız.

* * *

Yar olar biz fikr edirdik yarımız,
Sehv imiş, əfsus ki, bu əfkarımız.

Aşinalıq toxmunu əkdik hamı,
Gözlərik ta gül aça gülzərimiz.

Çox danışmaq eybdir dərvişlərə,
Az deyil şərh olmamış əsrarımız.

Gözlərin işvəylə daim zülm edib,
Sanmışlıq sehvən onu qəmxarımız.

Hər sitəm qıldın rəva, səbr eylədik,
Ta ki şad olsun bizim dildarımız.

Hüsnünün gülzərinə hayıl olub,
Bicəhət qaim deyil divarımız.

Özgəye verdin könül, atdın bizi,
Vəslilə xoşbəxt olub əğyarımız.

Söyləyir ki, verməyəydin könlünü,
Hafiza, yoxdu sənə israrımız?

* * *

Məhəbbətlə nəzər salsa mənə ayüzlü gül canan,
Vəfa nurile dünyadə çətinliklər olar asan.

Heyif layiq deyit, neylim, deyer yoxdur mətaimde,
Çekib sevdayı-eşqində edərdim canımı qurban.

Qiyamətlər qiyam eylər, tutar dünyani əvgalar,
Kenar etse əger canan niqabı gül camalından.

Xeber tutsayıdı dərdimden mərizi-eşq Loğmanı,
Yəqin mehrilə eylerdi perişan könlümə dərman.

Olarsa başqa aləmdir, müyəssər olmayırlı vəsli,
Bir anlıq fani dünyadə aman vermir bizi hicran.

Deməzdi kimse Hafız tək şirin bir şeir aləmdə,
Əger bir buse versəydi nigarı ləli-nabından.

Nazenin, perdəni sən atdin üzündən, bu nədir?
Məstsən yox xəberin yoxsa özündən, bu nədir?

Sen gözeller şahisan, mənse fəqir aşiqinəm,
Saxla öz aşiqini, salma gözündən, bu nədir?

Zülfünü badi-səba eldə oyuncaq eləmiş,
Kəm alır qeyrile biganə sözündən, bu nədir?

Tellerin bend elədi könlümü əvvəlde, fəqət
Ayağın öpməyə qoymur qərezindən, bu nədir?

Leblerin remz deyir, incə belin işvə satır,
Belkə bir çarə ola dərdə nazımdan, bu nədir?

Bezəyib külli-cahanı üzünү nuru sənin,
Hərə bir zövq alacaq ay benizindən, bu nədir?

Könlüm, egypti kənar eylə ki, dildar gəlir,
Hafızın bir xəber alsın mərəzindən, bu nədir?

Ey səba, ətr getir yar bağından, mənə ver,
Ölmüşəm qəmlər əlində, yenidən can mənə ver.

Qapısından gülümün bir bele torpaq getirib,
Yareli sinəm üçün mehrilə derman mənə ver.

Ürəyim cengə çıxıb, köksümə od vurmadadır,
Yox silahım, qaşını rəhm elə bir an mənə ver.

Ver meyə nifrat edən şeyx də baxsıñ dadına,
Etiraz etsə əgər, olma peşiman, mənə ver.

Qoyma qalsın sabaha, saqi, bu gün işrət edək,
Ya aman namesi yazsın acı dövran, mənə ver.

Qanə döndü ürəyi, söyledi Hafız qəmle:
Ey səba, ətr getir yar bağından, mənə ver.

Zəmisində fələkin sandım oraqdır təzə ay!
Mən nə əkdim nə biçəm, söylədim ey vay haray.

Dedim ey bəxt, günəş çıxdı, ayıl aç, gözünü,
Naümid olma, dedi, itməyəcək həqq ilə say.

Arxalarına bu cahan mülküne ki, eyyardır,
Qalmayıb Xosrova, Kavusa celal ilə saray.

Çix Mesiha kimi əflakə tacella ilə sən,
Üzünün nurunu sən göydə günə, aya də yay!

Çəkməsin, qoy özünü ayılə Pervin o qədər,
Eşq mülkündə deyil hər biri bir aşiqə pay.

Yaxşı söz saxla qulaqda, əbədi gövhərdir,
Sırqaya baxma, onu az o başın ziynəti say.

Hüsn bürcündə o xalın nə qiymət eylər!
Qemərin hüsnünü etmiş o qara rənglə zay!

Biri ekmezsə könüllərdə mehbəbet toxumu,
Hasil olmaz ona heç kimsədən aləmdə haray.

Sən cahan dairəsində döyülen dəf kimi ol,
Nə yerindən çıx, iki zərbə dəyəndə, nə də cay!

Od vurur rəngü riya gör necə din xərməninə,
Hafız, at xırqəni sən, olma o zahidlərə tay.

Xoşdur o gül üzünlə ömrün bu ləlezarı,
Gəl, gəl ki, soldu sənsiz dünyamızın baharı.

Yaş axsa gözlərimden neysan kimi, rəvadır,
Sənsiz fəraq əlində məhv oldu ruzigarı.

Mən ölmüşəm dirikən, siz etməyin təəccüb,
Çünki ömür deyildir eyle gözəldən ayrı.

Fikr eyleməz ölümdən dünyadə hər kəsin ki
Vardır, gülüm, sənin tək məstənə bir nigarı!

Almış nişan bələlər aləmdə hər tərəfdən,
Qaçmış həyat çölündən məhzun ömür şikarı.

Fürsət varikən əldə seyr et o gül cəmali,
Birdən alar elindən dövran bu ixtiyarı.

Böyle gözəl sehərdə məstənə yatmaq olmaz,
Yatma, ayıl ki, yoxdur dünyanın etibarı.

Ömrüm kimi keçirdi, səbr etmedi bir anlıq,
Fəryad edib çağırıldım o gözləri xumarı.

Hafız, gözəl şeir de dünya durunca dursun,
Ta ki budur, desinlər aləmdə yadigarı.

Bülbül gül üstə pehlevi ahəngile səher
Söylərdi xoş məqamılə mənəhə nəgmələr,

Yeni ki, gel, gül eylədi Musanın ateşi,
Gel nükte dinlə qəlbini qoy tutmasın kədər.

Ta xacə məst olub içə gülreng badəni
Quşlar açıb budaqda təranəylə balu pər.

Cəmşid cam hekayətini saxlayıb fəqət,
Var-dövlətə cahanda uyub yatma bixəber.

Ferşim mənim həsirdisə də etdiyim bu eyş,
Mümkin deyil o şahə, saray zərse də eger.

Mən dərvişəm, başımdakı bu köhnə yun papaq
Şahlar qoyan bezəkli qızıl tacə min dəyər.

Yar İsevi nəfəslə bizi öldürüb əcəb!
Bir bəxtə bax, bu taleye sen eyle bir nəzər?!

İşvəyle gözlerin yaxıb aləmdə evləri,
Məstanesen o nərgizinə deyməsin nəzər.

Bir gün öz oğluna qoca dehqan gözəl dedi:
Hər kim nə əkdisə onu ancaq dərib biçər.

Seyr etdi halını, ona mat qaldı Mövləvi
Saçı nə ilə Hafizi mest eylədi məgər?!

Qalb Cəm camını bizdən dileyir dünyadə,
İstəyir özgəden üzdə, özür mənədə.

Elə gövher ki, bütün aləmə siğmaz şəfəqi,
Qərq olanlardan onu etdi tələb dəryadə.

İstədim piri-muğan müşkülünü həll elesin,
Hər müəmmənə ki, açmaqda olub amadə.

Uçurub könlünү əflakə, düşüb məstanə,
Həqle söhbət eləyir hörmət ilə röyadə.

Şad idi, xürrəm idi, eldə dolu peymanə,
Sirləri seyrə dalırdı o zərif minadə.

Söyledim ki, sənə bu camı nə vaxt verdi həkim?
O zaman ki, dedi, yoxdu felek-i-əla də.

O qədər şöbədələr ki ağıl eylərdi müdəmə,
Yox idi sehr hələ onda yədi-beyzadə.

Nə üçün, söylədi, dildar çekilmiş darə?
Çünki əsrarı açıb faş eləyibdir yadə.

Feyzə gəlsə eger əltafi o Ruhül-qüdüsün,
Hamiya mümkin olar hər nə olub ısadə.

Heç bilirsən ki, nədir zülfü, dedim, cananın?
Hafızın fikri, qalib, söylədi o, Yəldadə.

Sənin o qaşlarını kim əyib kəman etdi,
Mənim alıb canımı, zarü nətəvan etdi?

Şərab ilə gül açıb odlu leblərin, ey yar,
Aman ki, bağrumızı qəmzə ilə qan etdi.

Qara gözün ki, bir az naz ilə xumar oldu,
Görən haray çəkib, nalevü fəğan etdi.

Səba dedi səməne: benzeyir üzün yare,
Utandı, öz-özünü pərdədə nihan etdi.

Ləbin xəyalı ilə qönçəyə nezər saldım,
Baxıb bu haletimə aşiqi güman etdi.

Bənövşə tellerini görmək isteyən yerde,
Səba gəlib saçının mədhini bəyan etdi.

Bu gün ki mey içirəm, xırqəpuş dervişəm,
Əzələ bəxt mənə bunları əyan etdi.

İki cahanda bizim, eşqdir fəqət payımız,
Məhəbbəti deməyin bəxş bu zaman etdi.

Səbəbsiz olmamışam mütrübə, meyo mayıl,
Ətirli gördü könül zülfünü, məkan etdi.

Qənim nədir ki, dəxi xaceye ǵulam oldum,
Hüzuruna məni dövran onun rəvan etdi.

Yəqin düyünlerini həll edib açar Hafız,
Ki pirimiz ona meynabı ərməğan etdi.

Söylə, meyxane kimi ülvı gözel guşə hanı?
Qoca vaxtında mənimcün də ola imkani.

Arizu eyleyirəm, indi nə gizlin səndən,
Badəni, meykedəni, bir də gözel cananı.

Məskənim deyri-muğandır, oturam bütələr ilə,
Ta ki mestanə olam gözlərinin heyranı.

Yoxdur alemde mənim tək, desə her kim, aşiq
Məhz cahil sözüdür, dinləmeyin nadanı.

Ey sənəm, xatırımız tekçə sənə məskən olub,
Qoymarıq eşq evinə ayrıca bir mehmanı.

Baədəb ol ki, bizim pir kirmi dünyadə
Her yetən söyləyə bilməz belə bir mənəni.

Her günün bir sabahı, hər sabahın axşamı var.
Ver bu gün Hafızının dərdlərinə dərmani.

Elə bir bədə getir püxtə edə hər xanı,
Rəməzan olsa da, sən baxma, dolandır canı.

Keçdi günlər, nə edim, olmadı mümkün yapışam
Biləyindən gülümün, ötdü bahar əyyamı.

Ramazan geldi, qonaqdır, nə deyim, xoş geldi,
Müjdə ver sən ki, gedir, var sözünün ənamı.

Getmoyin suməəyə, quşları bənd etmek üçün,
Tər edib zahid o məskəndə bütün ovhamı.

Nə deyim zahidi-bədkarə, bilir hər kəs ki,
Hər işiq gündüzün ardınca olur bir şamı.

Yarımız çıxsa çəmən seyrinə, ey badi-səba,
Sən yetir bizdən ona gizlico bir peyğamı.

Hani bir eylo pəri ki, mey içə məstlər ilə?
Sonsız, ey nazlı gözəl, kimdən alaq biz kamı?

Hafiza, vermədi sultan sənə dövründə aman,
Müşküla düşdü işin, dadə çağır ilhamı.

Ola bizlərə müyəssər mey ilə gül üzlü canan,
Nə gərok o dərd-sərlə şah ola cahanə insan?!

Həsəd eylərəm ki, yarə gözüm eyləyer nəzare,
Gərək eyləmək nəzərdən belə bir nigarı pünhan.

Ürəyim gedib əlimdən, görəsən hayanda qaldı?
Sona çatdı ömr qəmlə, xəbər almadıq biz ondan.

Üzünü doyunca görmək mənə olmadı müyəssər,
Onu görməyə bizimcün nə olar olarsa imkan?

Neçə qurban etsin Hafız tükünün birinə min can,
Dayan, ey səba ki, zülfü yarın olmasın pərişan.

Səhər-səhər gül açarkən şərab lalə kimi,
Yanar nigarın üzü mey dolu piyale kimi.

Seba darar telini sünbülün mehbətılı,
Yayar gözəl iyini ta bizim mehale kimi.

Fəraq odu iki camla sönən deyil, saqı,
Gerek ki, mey axa meyxanədə şəlalə kimi.

Əl açma sən fəlekə, umma yaxşılıq ondan,
Ötüb başından onun, keç sən odlu nale kimi.

Ümidinin gemisi möhkəm olsa sən qorxma,
Daşarsa qəm seli yerden göye – hilalə kimi.

Sürünmə kölgə kimi məqsədin ayağında,
Gəler özü qapına bir zaman həvələ kimi.

Cənubdan əssə əger Hafizin məzarına yel,
İnan ki, məst edəcək aləmi şimalə kimi.

Durarsa qəsdimə her gah menim bütün dövran,
Nigar yarımla ola, qorxmaram men onlardan.

Məni ümid yaşıdır, vəslinə çatam bir gün,
Yıxardı yoxsa felaketlə sel kimi hicran.

Səbadan etrini aldım senin bu gülşəndə,
Qəmindən oldu könül bir çiçək kimi al qan.

Gedərmi heç yuxuya gözlərim xəyalınlı?
Dözermi dərdə könül sənsiz, ey gözəl canan?

Vurarsa yare gözün, qeyridən dəva almam
Ki, yar dərdi özü dərdlərə olur dərman.

Sənin gözəl üzünü görmək istəmir zahid,
Bu hüsnü dərk edə bilməz o qəlbə kor nadan.

Kesilse başım ayağında dilberin, xoşdur,
Əzəldə çünki yarandım yolunda mən qurban.

Yeqin ki, xəlq gözündə əziz olar Hafız,
Əger nigarınə təzim üçün tapa imkan.

Her qədər meykədəni görməyə imkan olacaq,
Canımız pirimizin canına qurban olacaq.

Sırğası piri-muğanın qulağımdan asılıb,
Bir nişandır ona qıl olmağa, hər an olacaq.

Ehtiyat ilə dolan qəbrimin üstündə mənim,
Çünki hal ehli üçün məbədi-dövran olacaq.

Ayağın hər yerə deymişsə sənin dünyadə,
Daim aşıqlar üçün rövzeyi-rizvan olacaq.

Gözlerindən sənin, ey əqli sənük, kor zahid,
Xilqətin sırrı müdam dəhrdə pünhan olacaq.

Məst türküm yenə də mest çıxıb meykədən,
Görsə aşıqlar onu orta da min qan olacaq.

Məstliyi eyb elemə, xacə, bizi dünyadən
Aparan kim nə bilir ki, necə tufan olacaq.

Qəlbimiz zülfünün ardınca məzardan da baxıb,
Hoşrədək, nazlı mələk, həli pərişan olacaq.

Bəxti yar olmadı Hafızlə fəna dünyadə,
Bəxtəver yarı gedib özgəye canan olacaq.

Əl çəkdi getdi hicran, gül üzlü yar geldi,
Fal açmaq isteyirdim, gördüm nigar geldi

Herçənd at çapırdı, tufan mənəm deyirdi,
Açıdı gözəl çiçəklər, nazlı bahar geldi.

Bundan belə cahanı könlüm tutar qəmər tek,
Artıq günəş üzündən bu iqtidar geldi.

Dildarımız göründü, getdi bütün kəder, qəm,
Çünki bizim diyarə o laləzar geldi.

Dərd çəkmesin, ilahi, saqı ki, biz fəqiri
Yad etməyə mey ilə gözlər xumar geldi.

Lalə qoyub qızıl tac, toy paltarı geyindi,
Çekdik əgərçi xeyli biz intizar, geldi.

Düşmən qəvi, günüm bəd, əsla inanmiram ki
Göz açmağa bizimcün bir ixtiyar geldi.

Keçdi gecə, işiq saç, sən ey ümid sabahı,
Çıxdı qara buluddan, gün aşikar geldi.

Zülfündən ayrı könlüm qəmlərdə çırpinirdi,
Vəsiinlə, ey nigarım, artıq qərar geldi.

Dövran deyirdi, Hafız kimdir, nədir bu yerdə?
Getdi o köhnə sözler, tazə şuar geldi.

Xəstə çox şey diler, ancaq ona qismət olmaz,
Xəstəyə zülm nə lazım, bu mürüvvət olmaz.

Biz cəfa görməmişik, sən de rəva görmə daha,
İnsaf eylə, kişidə yarə xəyanət olmaz.

Mərhemət eyləməsə şəmə sənin məst gözün,
Eşqə nur saçmaq üçün, onda məhebbət olmaz

Mən özümdən ki, bu cür bixəbərəm aləmdə,
Bir mədəd eyləməyə kimseyə fürsət olmaz.

Hər kəsin güzgüsü saf olmasa pasdan-ləkədən,
Gözünə əks onun həqq ilə hikmət olmaz.

Kordur aləmdə o göz ağlamasa sevgi üçün,
Yanmasa qəmlə ürek onda həqiqət olmaz.

Paklıq olmazsa nə Məkkə, ne de bütxanə gərək,
Xeyir olmaz ele bir evdə ki, ismet olmaz.

Bülbülün cəh-cəhi gelməzse, açılmaz könlük,
Qarğı, quzğun uçuşan bağda təravət olmaz.

Pirimizdən dilərəm yar ola bu könlümüze,
Ona bağlanmasa heç qəlbə həmiyyət olmaz.

Hafıza, elm-ədəbə özünə ziynət ver
Ki, ədəb olmasa, o yar ilə söhbət olmaz.

Ey meh kimi cəməli baharı gözəlliyn,
Ey xətti, xalı lütfü mədarı gözəlliyn.

Pünhan xumar gözündə sənin cümlə fitnələr
Tapmış qərar saçında qərarı gözəlliyn.

Ay görməyib üzün kimi bu hüsнün aləmi,
Şümşad boyun cəlali, vüqarı gözəlliyn.

Dilberlik əsrinə bəzək olmuş melahətin,
Ziyət tapıb ləbinle diyari gözəlliyn.

Yox bir könül ki, zülfün ilə xalı mərəüb,
Dünyadə olmasın o, şikarı gözəlliyn.

Bir dayə tek böyütmək üçün bu cahan səni,
Hər nə variydı oldu nisarı gözəlliyn.

Daim bənövşə abi-həyat içdi, qaldı tər,
Oldu ləbin o çeşmə kənarı gözəlliyn.

Hafız sənə cahanda bir oxşar tapammayıb,
Yox səndən ayrı çünki nigarı gözəlliyn.

Nəfəsi badi-səbanın yene əfşan olacaq,
Köhnə əlam dönəcək, bir yeni dövran olacaq.

Ərğəvan cami-əqiqi verecək yasəmənə,
Nərgizin gözləri zənbəqlərə heyran olacaq.

Gül qonaqdır, ona hörmət eləyin gülşəndə,
Əsecək badi-xəzan, halı perişan olacaq.

Qoyma şabanda əlindən yerə camı, bu günəş
Ramazan ayı bütün kölgədə pünhan olacaq.

Bu qədər zülm çəkir hicrin əlindən bülbül,
Gülü gördükdə işi ah ilə əfşan olacaq.

Əldə fürsət var ikən eyşini qoyma sabaha,
Kim bilir ki, belə gün görməye imkan olacaq?

Müträba, sazi götür, məclisi nəğmənlə şən et
Ki, həyat mənzilinin axırı viran olacaq.

Tərk edib meclisi mən getsəm əgər meykədəyə,
Vaiza, eyb ələmə, yoxsa kənən qan olacaq.

Səni seyr etmək üçün qoydu bu dünyaya qədəm,
Lütf elə Hafizə, beş gün sənə mehman olacaq.

Rindlərin məclisine eyle nezer bundan gözəl,
Durma, sal meykədəyə bir də güzər, bundan gözəl.

Ləbların lütf eləyir aşiqinə, yox sözümüz,
Mümkün olsa gözəl et, hər ne qədər bundan gözəl.

Beylə ki, fikri düyun açdı bütün işlərdən,
Eyləsin işlərimə yaxşı əser bundan gözəl.

Neyləyim, vermeyim öz könlümü ol gül bedənə?
Bir gözəl varsa nişan ver sən əger bundan gözəl.

Söyləyirlər ki, qəm olmuş fəqət eşqin hüneri!
Deyirəm harda olub başqa hünər bundan gözəl?

Qələmindən saçılır şəhdü şəker Hafızının,
Hamı bu bağda şirin, dadlı səmər bundan gözəl?

Yarəb, kömək et ki, o gözəl yar selamət
Dönsün geri, versin bizi vəslilə seadət.

Getdi səfərə, qoy yolunun tozları gəlsin,
Etsin gözüm üstündə mənim nazla iqamət.

Fəryad ki, bənd etdi məni altı tərefdən,
Zülf ilə xətū xal, yanaq çöhrəvü qamat.

Ey dost, bu gün ta səninəm, mərhəmet eyle,
Sonra nəyə lazım edəsən ahilə həsrət?

Təqrir bəyan eşqdə cayız deyil, ey yar,
Sözsüz sənə biz bəsləyirik qəlbə məhəbbət.

Dərviş, nədir nələ gözeller sitemindən?
Əvvəldən ediblər belə zülm etməyə adət.

Öz xırqənə od vur ki, qılınc qaş ilə saqi,
Mehrabi xərab etdi, dedi: bəsdir ibadət.

Mən incimərəm her nə qədər cövr edə dildar,
Lütf etməsə də zülmü qılıbdır o, kəramət.

Hafız necə zülfün sözünü müxtəsər etsin?
Dillərdədir o ta ki qiyam etsə qiyamət.

Saqımız Xizr, mey də abi-həyat,
Neçə mən tövbə eyləyim, heyhat!

Açı bade şirin dodaqlardan,
Heçə dəymez yanında qəndü nabat.

Lütfi-İsa kimi əsəndə nəsim,
Ölüyə bəxş edir o dəmdə həyat.

Odlu bir su ki, yəni köhnə şərab,
Mənə qəmdən verib cahanda nicat.

Ruzumuz eşq əlilə dünyadə,
Badeyi-nab olub əzəldə bərat.

Ruhu şəndir həmişə hər rindin,
Müğlərin kuçəsində etse vəfat.

Ömrünün hasili bu alemdə,
Hafiza, bade ilə tapdı səbat.

* * *

Açmaram könlümü cananə, həvesdən,
Dinlərəm bir belə əfsanə, həvesdən.

Gün kimi sırrimiz aşkar olunubdur,
İstərəm bilməyə biganə həvesdən.

Böyle bir xoş gecəni sübh açılıncı,
Yatmışam mən necə məstənə həvesdən.

Əyleşib böylə qaranlıqlar içinde
Saçmışam dəftərə dürdənə həvesdən.

Getmə, ey badi-səba, gel qonaq ol, sen,
Bax səhər qonçeyi-xəndənə həvesdən.

Yarımın yollarını hey öpürem mən,
Olmuşam gör necə divanə həvesdən.

Müddəilər ola ta kor, yazıram mən,
Şerî Hafız kimi rindanə, həvesdən.

* * *

Sen ki; daim özünle məğrursan,
Eşqə biganəsənse, mezursan?

Eşq divanəsindən el çək, get!
Çünki sen eqlin ilə məşhursan.

Yoxdur eşqin həvası qəlbində,
Kibr ilə bağlıdır gözün, korsan.

Saralıbdır üzün, özün aciz,
Xəstəsen sen, bu halə məcbursan.

Arı tərk et, utanma sen, Hafız!
Bir qədəh badə iç ki, mexmursan.

Qəmdən xəberdar etdim təbibin,
Qoydu əlacsız miskin qəribi.

Sən, ey tikanla həmdəm olan gül,
Yaddan çıxarma bu əndəlibi.

Dərdi nigarə izhar qıldıq,
Biganə saymaq olmaz həbibi.

Dərdli sözilə, solğun üzilə
Bu aşiqin də çöldür nəsibi.

Yarəb, ayırma dildəri məndən,
Yar etme yare her nanəcibi.

Mehrü məhəbbət üşşaqə xoşdur,
Rədd et, ilahi, burdan reqibi.

Qovma qapından, ey yar, arnandır,
Hörmət gözünlə əfv eylə eybi.

Hafız, yəqin ki rüsva deyildin,
Sən dinləsəydin hərgah ədibi.

Nişan yoxdur bu dünyadə vəfəden,
Vəfa umma daha heç aşinadən.

Xəsislər varlanıblar hiylə ilə,
Aman istər hüner əhli gədadən.

Tutubdur alemi dərd ilə möhnət,
Bu gün fəzl əhli qan ağlar beladən.

Dönür cahillərin rəyilə dövran,
Doyublar dünyada zövqü səfadən.

Əger şair gözel bir şeir yazsa,
Uzaq olsa sözü məkrü riyadən.

Senai olsa da qiymət verilməz,
Yağar böhtan ona əhli-cəfadən.

Dünən əqlim mənə bir söz deyibdir:
Çalış, sebr eylə, keç sən məsəvəden.

Başın daşdan-daşa dəymezsə, Hafız,
Ayılmazsan həyatda hər sedadən.

Eylərəm firqət elindən gecə-gündüz fəryad,
Yetməz ahim sənə, bir kimse də etməz imdad.

Nə edim, eyləmeyim nalevü fəryadü fəğan?
Ağlayıb dad edəcək, olmasa könlüm azad.

Derd-qəm, qüssə, keder bağımı qan etmədədir,
Sendən ayrı nə ilə olsun, əzizim, dilşad?

Tərk edib ta ki məni özgəye dildar oldun,
Eylərəm ey gözəlim, vəslin üçün dad-bidayad.

Şəbrimin səddini göz yaşları viran eledi,
Eşqimin menzili bu seyi ilə oldu bərbəd.

Qəndə qərq olsa da Hafız, səni yad eyleyəcək,
Sındırıb ehdimi, oldun ona düşmən kimi yad.

Yandım fəraq odunda, az cyle gel cəfani!
Yarəb, mənim canımdan rədd cyle bu bələni.

Göy merkebində ərşin ay çıxdı cilve ilə,
Sür sən də Rəxsi durma, ay keçməden səmanı.

Mey ilə eqli, dini məhv et, çıxart başından,
Əyri qoyub küləhi, cir, at daha əbəni.

Sümbül kimi çəməndə hər vaxt bahar geləndə,
Aç zülfünü, stirlə mədhuş elə səbəni.

Ey mestlərin əzizi, öldüm mən intizada,
Çal çengi, meyliə mest et, yainki al bu canı.

Dövran nigar üzündə xəttile kölgə saldı,
Hifz eyle pis yazından, yarəb, o məhliqanı.

Hafız, payın qəm olmuş məhvəşlərin elindən,
Ya razi ol, danışma, ya redd elə qezanı.

Aç gül üzündə zülfünү, müşkin niqab elə,
Zülmət içində yəni cahanı xərab elə.

Aç gözlerin xumar elə, məst eyle nərgizi,
Bax, lalənin də qəlbini nazla kobab elə.

Saç gül üzündəki təri işvəyle gülşənə,
Sen gülşəni xoş etr ilə qərqi-güləb elə.

Getməkdədir ömür kimi gül fəsli, saqıya!
Şad eyle məclisi yenə meylə, rübab ilə.

Aç sən köpük kimi gözünü cam cəmalına,
Heçdir sonu, keçirmə heyatı ezab ilə.

Düz yar zülfünü üzə sen ter bənövşə tek,
Doldur çəməndə camını gülğun şərab ilə.

Məhv eyləmək bu aşiqi adət olub sənə,
Könlüm qanile xəncərini gəl, xızab elə!

Bəxtimlə adətin mənə çoxdan əyan olub,
Mey ver rəqibə, qov məni keskin cavab ilə.

Hafız visal istədi səndən dua ilə,
Yarəb, duasını, nə olar, müstəcab elə.

Biz sərxoşuq, dayanma, dübare piyale ver,
Bedməst varsa, qəmzənə, saqı, həvalə ver.

Ay caminə şəfəq kimi, saqı, şərab tök,
Zülfünlə də o gün üzünə incə halə ver.

Ey piri-xanəgah, xərabate qoy qədəm,
Yetmiş ilin hesabını bir an visalə ver.

Ağlar gözünlə, sufi, bu məclisdə gel, şam ol,
Lazım gələrsə rəqsə bir ahəng, nələ ver.

Dövran verərsə kamını, Hafız, gəlin kimi
Dünyanı sən, kəbin deyə, o gül cəmale ver.

* * *

Sensiz ürəyin səfəsi yoxdur,
Biganə tek aşinası yoxdur.

Hüsnün bazarında o cəlalla
Aşıqlarının bahası yoxdur.

Saqile gülü, könül, tələb et,
Dünya evinin esası yoxdur.

Uçmuş ürəyim qəm etmərəm ki,
Zülfündən uzaq yuvası yoxdur.

Qorxum budur öyle bir diyarə,
Könlüm gedə ki, dəvəsi yoxdur.

Hər ne desən o gözəldə vardır
Əfsus! bize vəfası yoxdur!

Aydır, o günəş üzündən ayrı,
Hafız, ürəyin ziyyəsi yoxdur.

* * *

Bu şəhr içinde bəxtimizi etdik imtahan,
Köçmək gerək bəlalər içindən dayanmadan.

Əzbes ki, mən bu yerdə yanıb, ah çəkmişəm,
Bir gül kimi olub ürəyim laxta-laxta qan.

Bülbül dünən çiçəklər içinde neva ilə,
Fəryad edib haray çekib eyledi feğan!

Sebr et, könül, nə qədr sənə zülm ederse yar,
Zalim həmişə olmayıb aləmdə kamran.

Çatdırısa da riya selini esr erşədək,
Qoymaz bata etəklərini arif heç zaman.

Yaxşı dolan həyatda bu xəlqi-cahan ilə,
Reftar edə səninle dilərsən əger cahan.

Hafız, müyəssər olsa idı kami-dil müdəm,
Cəmşid kənar düşməz idı təxtü tacdan.

Yox bu dərdə bircə dərman ey haray!
Başa çatmaz qarə hicran, ey haray!

Aldı əldən dinimi, imanımı,
Düşmənimdir nazlı canan, ey haray!

Rəhmi yox, insafı yox, cəlladdır,
İstəyir bir buseyə can, ey haray!

Hardasan, ey vəsl, gəl imdad elə,
Könlümü hicran edib qan, ey haray!

Sındırır dostlar bütün peymanını,
Harda qaldı əhdü peyman, ey haray!

Hafızın sel tek axır göz yaşları.
Ta edə dünyani viran, ey haray!

Hafizi-xelvətnişin gəlmış dünən meyxaneyə,
Sındırıb peymanını, peyman edib peymanəyə.

Gənciliyin əyyamını röyada görmüşdür yəqin
Əqlini tərk eyləyib dönmüş yenə divanəyə.

Dini, qəlbə qarət etdi getdi o tərsa gözəl,
Aşınadən el çekib, uymuş əcəb biganəyə.

Çöhrəsilə bülbü'lün od vurdu gül xırmanına,
Şam yanana ruxsarilə afat olub pərvanəyə.

Olmadı zaye mənim axır ki bu göz yaşları,
Qətrelər, şükr eylərəm, çevrildilər dürdanəyə.

Saqinin mexmur gözü əfsunlayır aşiqləri,
Virdimiz “əhsən” olub əllərdəki peymanəyə.

Sufi meclisde dünən sindirdi sehba camini,
Bir qədəhle ağla geldi döndü bir fərzanəyə.

Kibriya dərgahıdır, Hafız, sənin bu mənzilin,
Dilberə dil vermişən, can bəxş olub cananəyə.

Həyat ətri alır, gəl ki, can o suretdən,
Könül tapır yene də min nişan o suretdən.

Görəndə sərv sənin qəddini olub heyran,
Xəcalət oldu, gülüm, gülsitan o suretdən.

O şəhər ki, məlekədən eşitmisən, indi
Soruş ki, eyleyəcəkdir bəyan o suretdən.

Bəs müətter edib zülfü, nafəni, müşki,
Alıbdır ətrini gullər, inan, o suretdən.

Baş əydi gülşənə geldikdə yasemen yare,
Qızıl gülün ürəyi oldu qan o suretdən.

Üzün görəndə günəş təriədi semalərdə,
Düşüb yanar bir oda asiman o suretdən.

Damır sənin qəzelindən həyat suyu, Hafız,
Yəqin məlahət alıbdır nihan o suretdən.

Yaz, ey ürəyim, nigara kağız,
Göndər o gözü xumare kağız.

Hərçənd ki, bir cavab yazmaz,
Sən cəhd elə yaz, dübare kağız.

Rehm eyle səba, dayanma bir an,
Bizdən sən apar baharə kağız.

Dünyadə hemişəlik qalandır,
Çünki yazılıb o yare kağız.

Yaz lütf ełəsin sevimli dilbər,
Bu Hafizi-biqərarə kağız.

Zülfü gerdəndə, üzü gül kimi, ləblər xəndan.
Əldə mey camı qəzelxan, pərişan, heyran.

Gözleri mest, dodaqlarda təəssüf, əfsus,
Gecənin bir yarısı gəldi sevimli canan.

Əyilib nazla başum üstə, hezin, bir səsle
Dedi: ey aşiqi-divanə məger yatmışsan?

Gecə dildar əgər aşiqə meynab verə,
İçməsə, bağlamayıb eşq ilə əhdü peyman.

Zahida, man elemə badəpərest rindlərə,
Ruzi vermiş bunu əvvəldə bizimcün yaradan.

Hər nə tökdü qədəhə, biz də alıb nuş elədik,
Ya bəhiştən gətirib, badəni, ya meyxanadan.

Dilbərin qarə teli, camda meyin qəhqəhesi
Hafızə tövbə üçün vermədi bir gün imkan.

Gəldi şadlıq, ramazan getdi nihan oldu bu gün.
Taleyin ulduzu kamımcı əyan oldu bu gün.

Söylə göylər qızına, aç üzünü məşriqden,
Qoy baxım surətinə, başqa zaman oldu bu gün.

Suməe küncü, fəqət məskən idi aşiq üçün,
Bəxtə bax ki, bizə meyxanə məkan oldu bu gün.

Bülbülə söyləgilən, ahü fəğan eyləməsin,
Açıdı gül, güldü çəmən, bağ cavan oldu bu gün.

Möhtəsib, rindləri boş yere sen danlama çox,
Mey ilə, dilbər ilə eşq bəyan oldu bu gün.

Qoy desin xalq ki, Hafız mey ilə, dilbər ilə,
Yenə gülzərə tərəf eyşə rəvan oldu bu gün.

Cami əlinə alanda dildar,
Bütlərdə kasad olur o bazar.

Üzdüm qem içində mən balıq tek,
Lütf ilə tuta o nazənin yar.

Baş qoydum ayağına həvesle,
Çünki elinə ümid gözüm var.

Hər kəs gözüne baxıb çağırıdı:
Məstənə gelir, aman, bu xunxar!

Hafız kimi şad olar həmişə,
Kim versə meyə əzəldə ilqar.

Qəmin ta könlüm ilə mehərəm olmuş,
Başım zülfün kimi eşq ilə dolmuş.

Alovlu ləblərin abi-həyatdır,
Həyatdır, bizlərə biganə qalmış.

Zamandır ömrümün hümmət hüması,
Gözel qəddin həvasından ad almış.

Görüb gül qəddini mən aşiq oldum
Ki, aşiq min zəfər her işdə çalmış.

Dayandıq mərhəmətli sayesində,
Nədəndir sayəni egyptarə salmış?

Külek xoş ətr ilə oxşar cahanı,
Yəqin ki, çölləri yar seyrə dalmış.

Cahanə göz yaşım dürdənə səpdi,
Mənim iflasdən rəngim saralmış.

Kəlamı Hafızın, ey sərvi-rəna,
Sənin vəsfinlə dünyadə ucalmış.

Gəldi gül fəslı yenə rövneq ilə bostanə,
Çatdı gül müjdəsi o bülbüli-xoş əhanə.

Ey səba, naz ilə sən gülşənə salsan yolunu,
Lütf ilə eylə səlam servə, gülə, reyhənə.

Etmisen aye, əcəb, ənberi-saranı kəmənd
Bir nəzər sal, nə olar, mən kimi də heyrənə.

Qorxuram ki, bize rişxənd eleyen zahid özü,
Gələ meyxanədə bir gün də gülə iymanə.

Cəhd ele mərd ilə yar ol, gəmisində Nuhun
Qorxu bilmez birisi düşsə əger tufanə.

Çörəyindən yemə, gəl, sən felekin, rədd eylə,
Bu qara süfrəlinin hörməti yox mehmanə.

Bu cüre naz eleyərsə bize müğ badə satan,
Əbədi menzilimiz olmalıdır meyxanə.

Bilməsən sırrını pərkər kimi dünyanın,
Dəyməsə başın əgər dayireyi-imkənə.

Hərenin qisməti axırda bir addım yerdir,
Uyuruq şöhrət üçün dəbdəbəli eyvanə.

Yusifim, Misrdə məsnəd səni gözlər, bəsdir,
Əlvida söylə daha düşdүүн o zindanə.

Bilmirəm, mən yenə zülfündə nə sevda dolaşır
Ki, dağılmış o cüre hər birisi bir yanə.

Ayri bir aləmi var fəqrədə azadəliyin,
Mümkin olmaz bu, qılınc ilə də o sultanə.

Hafiza, rindlik elə, meyle, nigar ilə, fəqət
Özünü bağlama təzvir ilə sən Qurancı.

Üzün kimi ola bilməz güneşlə ay taban,
Boy atmayıb o boyun tək çəməndə servi-revan.

O ləli-ləb ki sənin var, tayı berabəri yox,
Yetirmeyib elə gövhər cahanda bir ümman.

O xəttü xalın içinde şirin dodağın tək,
Həyat çeşməsini görmeyib həle insan.

Əsir edib aparır könlümü qara zülfün,
Nə yerdə bəs özüne məskən eyləsin iman.

Nə heddi var birinin oxşaya həyatda sənə,
Sənin kimi ola bilməz sevimli bir canan.

Zərif, şirin yaranıb şəri Hafızın amma,
Nə incədir, nə şirin zülfün ilə nazından.

* * *

Hüsnünle naz birgə cəhanı yaman tutub,
Heç şübhəsiz ki, birlik edənler cahan tutub.

Şəm isteyirdi faş edə əsrarı aleme,
Yanmış dili başında, yamanca divan tutub.

Çox dəm vururdu gül də özündən qürur ilə,
Sübhün yeli gelince gülüstanda qan tutub.

Kec qoydu lale börkünü, dağlandı sinəsi,
Mey camını əlində o qəlbini yanana tutub.

Yandırıldı eşq kasəsi atəşlə canımı,
Gördüm ki, saqı şəklini meydə nihan tutub.

Pergar tek bu dairədən çıxmaq istərəm,
Bir nöqtədə fəqət məni dövri-zaman tutub.

Müglərlə mən gərək gedib axırdı yar olam,
Fitnəyle çunkü dövrəmi ahü fəğan tutub.

Gül yarpağında qanla şeqayıq bu cür yazıb:
Arif şərab yox, dolu camında can tutub.

Mey ver, cahanda sırrı görenlər piyaləni
Əsrar şərhinə açıb əlde bəyan tutub.

Mey ver Cəmin camıyla, səhər vaxtı məstlər
Gün tek cahanı zərli qılıncla eyan tutub.

Fövt etmə fürsəti, tutub afaqi fitnələr,
Mey sayəsində arif olanlar məkan tutub.

Bir şolədir sinemdəki oddan yanana günəş,
Bir şəm tek əlində onu asiman tutub.

Bax Hafızın bu şerinə, ondan şəkər yağır,
Nöqsan tutubsa kimsə inan ki, yalan tutub.

* * *

Bütlərin eşqi zamandır ki, mənim dinimdir,
Bu yolun dərdi bütün qəmlərə təskinimdir.

Eşq şövq ilə fəqət çöhrəni görmək olacaq,
Din deyil şölə saçan, nurlu açıq eynimdir.

Eşqin öyrətdiyi gündən mənə söz söyleməyi,
Eldə bir söz var, o da hüsnünə təhsinimdir.

Fəqri çox görmə, xudaya, ki, böyük dövlətdir,
Bir kəramətdir o ki, həşmətü təmkinimdir.

Baxma təhqir ilə, vaiz, əzəmet satma mənə,
Şahların mənzili bu sineyi-miskinimdir.

Kim gelir seyrə bu məqsud evinə, ya rəbbi?
Yolunun hər tikəni sünbülfü nəsrinimdir.

Qəmər üzlüm, bizə yar oł ki, fələkler bəzəyi
Ay üzünə axışan dürr kimi pərvinimdir.

Pərvizin həşmətini etmə hekayət, Hafız,
Yarımın gül dodağı Xosrovu Şirinimdir.

Əgərçi bade fəreh bəxş edir bu dünyadə,
Oyan ki, dargə dayanmış sitəmlə amadə.

Unutma, hiylə ilə fitnə yağıdır eyyam,
Müyəssər eylə nigarılə bir qədəh bade.

Piyaləni etek altında sen nihan cıla
Ki, qanlı gözlə dönüb dür zəmanə cəlladə.

Yuyun bu göz yaşını xırqədən şərab ilə,
Bu xoş fəsildə olun dərd-qəmdən azadə.

İnanma eyri fələk eyş üçün verə imkan
Ki, düz deyil üreyi, mayıl olsun imdadə.

Hanı cahanda o Pərvizile böyük Kəsra?
Heyat başlarını zerre tek verib bade.

İraqı, Farsı tutubsan qəzəllə sən, Hafız,
Gel, indi növbə çatıb Təbriz ilə Bağdadə.

Badi-səba, seadet var isə hər nişanda,
Bəxş et bizim nigare öz sevdiyin zamanda.

Qalmış gözüm yolunda, ey gizli peyki sırrın,
Sən ver xəbər o yarə gör bir qalib hayanda.

Söylə hərəyə gəlsin, el üzümüşəm canımdan,
Ləli-ləbin olubdur dərmanımız cahanda.

Biganə bilməsin qoy mən yazdığım kələmi,
Dərk et oxu özünçün xoş sandığın bir anda.

Təşnə su ister, ancaq vəslin qılınc olubdur
Öldür özün biliərsən hər yerde, hər məkanda.

Ümmid bağladım mən beldə kəmərçinin tək,
Aləm var, ey əzizim, hərdəm onu açanda.

Türk də, əreb də birdir eşq aləmində, Hafız,
Öz sırrini bayan et hər dildə, hər lisanda.

Qəriblik axşamı etdim namaz yerində feğan,
Sənin o zülfünə açdım qəribə bir dastan.

Diyar, yar deye, ağlayam gerek sel tək
Səfer xeyalını kökden yixib edəm viran.

Həbiblər vətənindən yolum düşüb buraya
Yetir məni yerimə, saxlama daxi mehman.

Mənə kömək elə, ey qasidim, səni tari
Gedim o meykedəni eyleyim dübare məkan.

Ağıl daha ne hesab istəsin, qocalsam da
Yenə gəlib, mənə bir növçəvan olub canan.

Səbadən özgə məni birçə yad edən yoxdur.
Külek olub gece-gündüz bu qəmli hale yanın.

Gözüm yaşı üzümə eybimi sayır bir-bir
Evimdə olmuş imiş düşmənim mənim pünhan.

Deyirdi: nəğməsinə Hafızın mürid oldum,
Bu səs gəlirdi səher Zöhrenin nəvasından.

Eşqin əcəb müğənnisi, sazı, nəvası var,
Hər çaldığı tərañənin ayrı həvası var.

Aşıq feğanı çulğalılmış külli aləmi,
Qəlb oxşayan, fərəh dolu zövqü, sefası var.

Yoxsa əgerçi pirimizin malı, dövleti,
Xoş xülpü, gül üzü, dəxi lütfü, etası var.

Əlbette edldən uzaq olmaz, bu resmdir –
Bir padşah ki, qonşuda məzлum gədəsi var.

Şəhd aşiqi bu könlük olubdur hüma mənim,
Çünki onun sənin kimi bir aşinası var.

Her bir təbibə göz yaşımı vermişəm nişan,
Eşqin, deyib ki, sel kimi dərdi, bəlası var.

Zülm etmə qəmzə ilə mene, rəhme gel bir az,
Eşq aləmində her eməlin öz cezası var.

Tərsa qızı, o badəsatən yaxşı söylədi:
İncitmə qəlbini o kəsin ki, vəfası var.

Sen Hafızın duasını, şahım, qəbul elə,
Dərgahının onun kimi bir mübtəlası var.

Saqinamələr

Gətir saqıya, ruhuma ver səfa,
Könül dərdlidir, sən şəfa ver, şəfa.
Alarsa elindən camı ruzigar,
Cəmə ruzigar bir məzardır, məzar.
Keçir ömr süretlə, sal bir nəzər,
Keçən ömrü qoyma ki, getsin həder.
Bacarsan elindən yapış hər kəsin,
Yixılsan elindən yapışın sənin.
Ədaletli olsa eger hökmədar,
Gedərken yerində gözəl ad qalar.
Nə ekən bıçərsən, məsəldir, məsel,
Qalan bu cahanda əməldir, əmel.
Dayanma cəhanə, biza etmə naz
Ki, hem möhrəbazdır və hem hoqqabaz.

Gətir saqi, qəmden şad olsun ürek,
Şərəbinla bir dəm xoş olsun ürek.
Çalış qəlbini meylə mədhuş elə,
Cahan cümlə heçdir, meyi müş elə.
Getir saqi, yoxdur ömürdə vəfa,
Bu dərde mey ilə sən eylə dəva.
Getir saqıya, meylə bir kam alaq,
İçib ta mey ilə biz aram olaq.
Döze bilsə insan eger hicrana,
Könül çöndərər bədedən üz yana.
Getir saqıya, hiyləgərdir zaman,
Əger vaxt çatsa, o vermez aman.
Fəlek qəmlər ilə yaxarkən səni,

Çağır dadına sıdqılı badəni.
Qürurlanma, saqi, yaxın gəl, yaxın,
Nə lazım ki, torpaqən od olmağın?
Gətir, meylə dolsa qədəh xoş olur,
Riyasız olarsa bizi nuş olur.
Gətir, saqıya, ki, bu ləzzət qalar,
Cahanda nə dövlət, nə sərvət qalar.
Qızıl varsa hərgah verib bədə al,
Özünçün nə varsa bu dünyadə al.
Gətir, saqıya, ləlvəş badəni,
Ala belke qəmdən, kadərdən səni.
Bu tesbihü xırqə belədir müdəm,
Uzaq saxla məndən daha, vəsseləm!
İçib məstlikdən ölərken meni,
Tutarkən qara yerdə son məskəni.
Yapın tabutu siz mənə meynədən,
Uzaq olmasın qəbr meyxanədən.
Yuyarken tökün üstüme badəni
Xərabatılər dəfn qılsın məni.
Məzar üstüne saqi səpsin şərab,
Çalınsın o demədə dəf ilə rübab.
Əger eylesə, çəng dad eylesin,
Müğənni nəva ilə yad eylesin.
Yixıl, Hafiza, çıxma meyxanədən,
Xərac istəməz şah viranədən.

Gətir saqıya, öyle bir mey bu gün
Ki, ondan yaranmış məlekələr bütün.
Getir qəmlərə ta ki atəş vuraq,
İçib məst olaq, badəni xoş vuraq.
Getir saqıya, sən bizi şad elə,
Könül bağını meylə abad elə.
Getir ta içim yarının eşqinə
Ki, od salmış eşqi könül mülküñə.
Getir, qaçmiram, saqıya, badəni,

Ölerken qədəhle dirilt sən meni.
 Ayaqdan salib qəmələ namərd zaman,
 Penahimdir indi bu deyri-müğan.
 Gel ey saqi, çıxma gözəl deyrdən,
 Xəzine taparsan bu məskəndə sən.
 Desə şeyx getmə o deyrə eger,
 Gecən xeyrə qalsın, de ki, müxtəsar.
 Getir saqi, cami, bizi eylə məst,
 Könüllər mey ilə tapır mərifət.
 Getir qəlbimə bəş qılsın səfa,
 Yox olsun sinəmdən kükürət, cəfa.
 Getir bir su ki, odludur dəhrdə,
 Ki Zerdüst onu axtarır qebrdə.
 Təriqətdə birdir ki, rind olsa məst
 Ya dünýaperəst ol, ya ateşperəst.
 Getir saqıya, cami doldur yenə,
 Behişt oldu meclis səninə mənə.
 Götür camı, etmə sən ayrı xəyal
 Ki, cənnətdə bade, həlaldır, həlal.

* * *

Müğənni, dayanma bize lütf elə,
 Bir od vur mənim könlümə lütf ilə.
 Gel eylə özümden xəbersiz məni,
 Dağıt qəmləri, başla, xoş nəğməni.
 Nezər qıl ki, olduq əcəb binəva,
 Oxu sən müğənni, gözəl bir neva.
 Müğənni, sazinla gözəl nəğmə de,
 Bizim dərdlərə çare xoş nəğmədi.
 Əraqı-neva başlasın əldərud,
 Gözümdən açım mən de Zayəndərud.
 Müğənni, yaxın gel, eşit sən bunu,
 Hekiməne sözdür, zerif mezmunu:
 Seninə sitəmlər eger etse ceng,
 Düzülsün qabaqda rübab, nay, ceng.
 Müğənni, menimlə bir an mehrəm ol,

128

Neyinlə, meyinlə mənə həmdəm ol.
 Mey ilə kənar et könüldən qəmi,
 Bir an şadlıq eylə, burax aləmi.
 Müğənni, nəvə de, sən ilham ilə,
 Getir, saqıya, badəni cam ilə.
 Yaxın gel ki, bir yerdə eyş eyləyək,
 Ataq qəmləri, bade nuş eyləyək.
 Oxu məndən indi gözəl bir qəzəl,
 Qəzəl meyla, neyle gözəldir, gözəl.
 Oxu, vəcdə gəlsin sinəmdə ürək,
 Atib xırqəni, birgə rəqs eyləyək.

* * *

Getir, saqıya, mey həyatdır, həyat,
 Onunla tapım dərdü əməndən nicat.
 Keçərsən o yeddi felekden yəqin,
 Bu mey camı olsa elində senin.
 Qədəh ver, elindən öpək sidq ilə,
 Ayağında başla duraq, eşq ilə.
 Bu kənddə Seyavuşmənişlər də var,
 Bütün pirlərə od vurub yandılar.
 Atib eqlini, durma, divanə ol,
 İçib badəni dərdə biganə ol.
 Bütün dərdləri durma ver bada, keç,
 Yanar ah çəkmə, soyuq bade iç.
 Mürid ol, kimin qelbi huşyadır,
 İçib dərdü indi, o, xummardır.
 Çalışma cahanda uzun qalmağa
 Ki, nakam gedərsən qara torpağı.

* * *

Dur, ey saqi, doldur yenə cam getir.
 Könü'l düşmüş əldən ona can getir.
 Bu kərpiclərin hər biri, bil yəqin,
 Başımış Qubadin və İskəndərin.

129

O güller ki bağda açılmış bu an,
Olub bir gözəl çöhrəsi bir zaman.
O sərvin ki, vardır bu gün şöhrəti,
Olubdur gözəl bir gəlin qaməti.
Eşitdim ki, meyxanədə bir nəfer,
Deyirdi bu növ çox dərin nüktələr:
Əzer bu zemane sitəmle səni,
Dənilər çaparlar açıq süfrəni.
Gözəller qanından içib lalələr,
Edir şahların torpağı nalələr.
Fələk sürət ilə ki dövran edir,
Sənin bağınızı zülm ilə qan edir.
Gətir, saqi, xoşdur, demə təlxdir,
Meyi yar əli çünki nuş etdirir.
Ki Dara tek idi həyatda o gün,
Cahan baş əyirdi önündə bütün.
Köçerken həyatdan nə qalmış ona?
Nə texti, nə tacı çatıb dadına.
Düşün buniları, nuş qıl badəni
Ki, hüşyar edər bade hər an səni.
Bu dünyaya bu mavi gözlü fələk
Şikar olmayıb heç kəse, el çəkək.
Qədəm qoy ümidi o meyxanəyə,
Mürid ol sədaqətlə mestanəyə.
Mey ilə verər o sənə xoş həyat,
Kedərdən, ələmdən, bəladən nicat.
Özündən mey ilə olarsan kenar.
Düşər pərdə, melum olar hər nə var.
Bilərsən ki, Hafız qayıb canına,
Özün tərk edib, çatdı cananına.

Gəl, ey saqi, badənlə ruh bəxş elə,
Çıxım seyrə tainki mən Rəxş ilə.
Təhəmtən kimi üz qoyum meydana,
Könül mərkəbim başlasın cövlana.

Gəl, ey saqi, söyle o sultanə sən:
Düşün, fikrə dal, bircə, kimsən, nəsen?
Sitəm eyləmə xəlqə, insaf ele,
Könül lövhini zülmən saf elə.
Gətir, saqiya, öylə bir cam ki, Cəm
İçərkən gedərdi bütün dərdü qəm.
Gətir, ta içim, Cəm kimi şad olum,
Duyum aləmi, qəmdən azad olum.
Gətir, saqi, qüdrət verə ta ki, mey,
Deyim hardadır indi Kavus Key.
Deyim mestlikdə nədir sırrər,
Özündən xəbersiz verər çox xəber.
Gətir, saqiya, bədə eksilə cam
Cəmə, Xostovə bir aparsın peyam.
Gətir ta dedirtsin mənə meyle ney,
Var imiş cahanda nə Cəmşid, nə Key.
Gətir ki, məni bədə şad eyləsin,
Könül canə gəlsin, az ah eyləsin.
Gətir, eybimi pak qılsın şərab,
İçim keyf içində olum mən xərab.
Gətir, saqiya, ta çıxıb ay kimi,
Süzüm asımdanda qızıl yay kimi.
Uçum göylərə, seyr edim aləmi,
Neçün mən olum qəmlərin həmdəm?
Gətir cami, saqi, içim mest olum,
Düşə cənnətə mestlikdə yolum.
İçim, ta çatım burda mən dövlətə,
İçim, yol tapım burda hər hikmetə.
Gətir, saqi, köhnə şərab ilə mən
Bir anlıq kenarə düşüm əqlidən.
Əgər mest qılsan, sözüm var sənə,
Sözüm sırrər eylə aşkar sənə.
Əgər Cəm kimi bədə alsan ələ,
Bilərsən nə var, bədə al sən ələ.
Bu halatla şad ol, feqirson əgər,
Təmizlik, feqirlilik cahane deyer.
Əgər mest olub çalsa Hafız rübab
Fələkdən verər Zöhrə rudla cavab.

Gətir, saqıya, sağəri, sehbanı,
Ataq biz nəzərdən iki dünyani.
Tez ol, durma, doldur, o camı yenə,
Görən varsa, gizlin yetir sən mənə.
Gətir ki, fələk çoxlu işlər edib,
Neçə Tus, Bəhrəm cahandan gedib.
Çoxu fil dalında təbil çaldırıb,
Yerindən təbillə fələk qaldırıb.
Qalan burda yeddi fəlekdir fəqət,
Qalan hər ne varsa, kelekkdir fəqət.
Bir evdir ki, altı yolu var onun,
Baxırsan-keçirsən, bu olmuş sonun.
Ucal, göyərli sen də eyvan ele,
Könül alemində otur can ilə.
Gətir, saqıya, ömrə yoxdur vəfa,
Baxıb göz açınca olursan fəna.
Sinəm dağlamb, odlanıbdır ürək,
Getir bir su ile onu söndürək.
Hekayət edirlər ki, iman ilə,
O, Buzərcümehr, eql, ürfan ilə.
Ənuşirəvanın yazış camine:
Mey ilə fərəh ver sən öz caninə.
Əger Zalın oğlu və ya dul qadın,
Kim olsan, gedərsən, çəkilməz adın.
Eşit məndən, ey pir, ol huşiyar,
Dayanma cahane, ötür ruzigar.
Bu mənzildə qəmdən səvay heç nə yox,
Fərəhdən əsər yox, kədər, qüssə çox.
Getir ləl rəngli qızıl badəni,
Getir ləldən də gözəl badəni.
Tələs, tez getir, sən, amandır, aman,
Günəşdir, qədəhdə olubdur nihan.
O şahlar ki, burda ohurlardı şad,
Keçib getdilər, kimse eylərmi yad?
Hanı Cami-cəmlər, o dövran hanı?
Üzük harda qaldı, Süleyman hanı?

Hanı filosoflar, desinlər görək,
Hanı Cəmlə Kavus, nə etmiş fələk?
Gedərkən həyatdan o şahlar tamam,
Quru ad qoyub her biri, vəssəlam.
Yapışma cahandan, gedərkən senin,
Bir addım məzardır fəqət meskenin.
Burax alemi, məsti-divanə ol!
Ona aşına olma, bigane ol!
Bu mənzildə mümkün deyil heç də kam,
Gedər əldən artıq cəlalü meqam.
Çalış beşcə gün ta şən olsun ürək,
Burax qoy dolansın bu yeddi fələk!

Gel, ey saqi, mey ver, atım qəmləri,
Fərəhle keçirdim ötən demləri,
Firidun kimi Kaviyani ələm
Ucaldım, görüm ki, hanı Cami-cəm?
Eşit gel nələr söyləyir ta bu ney,
Keyin destgahından şirindir bu mey.
Danış, deyrdən, badeđən, pirdən,
Ötən şahları yad elə burda sən.
Gel, ey saqi, bu kimyayı-zəfər
Bize Nuhların ömrünü bəxş edər.
Getir ki, açılsın səadət yolu,
Uzun ömr, istək, məhebbət yolu.
Getir, saqıya, ərğəvəni qədəh
Ki, nəşəylə versin bizimcün fərəh.
O mey ki, olubdur xilaskar bizi,
Getir taki olsun o qəmxar bizi.
O meyden getir ki, mənə can verir,
Şirindir o bade ki, canan verir.
Getir ki, çıxmı ərş-i-əlayə mən,
Baxım aşiqanə bu dünyaya mən.
Getir, hal getirsin bu hal ilə mey.
Kəramət yetirsin kəmal ilə mey

Sürəhi getir, tut əlimdən mənim,
Xəber gelmədi hasılımdən mənim.
Getir, fikri, eqli, dili odlasın,
Şir içsə durub cengeli odlasın.
Çıxım cəngə əflakdə şir ilə,
Bu qurdun evin məhv edim zur ilə.
Getir, isterəm men ki, bədnəm olam
İçəm badəni, camdən zövq alam.

* * *

Yenə fitnələr yağıdırır ruzigar,
Mənəm, məstlik, bir də nazlı nigar.
Edibdirse də matu heyran məni,
Tuta bilmir ancaq bu dövran məni.
Dönür hiyle ile ezelən fələk,
Doğur sübh olanda, gecə boylu tek.
Könül, dünyadan sen kənar ol kənar
Ki, tutmaz biri körpü üstə qərar.
Bu dünya o çöldür, haman qurğudur
Ki, orduyla onda itib Səlmü Tur
Bu virane mənzil o vaxtdan qalib
Ki, Əfrasiyab onda eyvan salıb.
De Piran hamı, harda olmuş nihan?
Hani Şiydeyi-türk, mərd qəhrəman?
Deme qəsrini təkcə bərbad edib,
De ki, onları birce kim yad edib?
Gözəl söyləmiş Cem də bu dünyaya
Ki, dəymez həyat bir çürük arpaya.
Mügənni, dayanma, götür rud ilə,
Gözəl nəğmə de, könlümü şad ele.
Ümid ver səsinlə mey içmişləre,
Salam söyle hesrətlə keçmişləre.
Çal o çəngini ərğənen üste sən,
Cahan fikrini tərk edim bəlkə mən.
Atım qəmləri, bəlkə rahət olum,
Bir anlıq həyatda fəraigət olum.

Yenə Xosrovani bir ahəng çal
Ki, alsın teraneylərudun melal.
Bir ahəng çal ki, şən etsin bizi,
Silinsin qəzəlləkəder, qəm izi.
Məni qəm yükü tikdi güclə yerə,
Qopar zərb üsulile birdən-bire.
Çalış pərdədən bir hava qıl kənar,
Görək ta nə söyler bize pərdədar.
Ele bir neva çal bu gün rəqsde
Ki, Nahid göydə duyub rəqs edə.
Mügənni, dəfi, çəngi dur saz ele,
Cavab ver nigarə, xoş avazile.
Ele nəğmə de, sufi ta mat qala,
Visal istəye, məstü heyran ola.
Mügənni, mənimlə nə dəva gerek,
Dəfə sille vur, nəğmələr dinleyek.
Hücum eyləyərsə kəder, qəm əger,
Defin nəresi bil ki, meğlub edə.
Mügənni, dayanma, gül açdı bahar,
Quşun nəğməsilə dolub laləzar.
Mənə ruh getir xoş bir ahəng ilə,
Mey ilə, ney ilə, dəfə çəng ilə.
Ud ilə bizi şad, mesrur ele,
Yeni nəğmələr de, yeni sur ilə.
Təranenle bu dərde bir çare et,
Mənim könlümü xırqə tək parə et.

Məsnəvi

Gel ey vəhşi maral, gel hardasan sən?
 Səninle bir qədər söhbət edim mən.
 İki tənha, iki yalqız pərişan,
 İki yol ayrılmında matū heyran.
 Yaxın gel, dərdliyik, həmderd olaq biz,
 Könüldən yar olub, həm dərd alaq biz.
 Nə çöldür, hər tərəf qəmdir, xəzandır?
 Çiçəksiz, lalesiz, hər yan tikandır.
 Bu qemlerlə bize qəmxar olan yox,
 Qeriblik, bir nefer dildar olan yox.
 Məgər ki, Xırz gelsin dada çatsın,
 Bu yerdən çıxmaga bir yol yaratsın.
 Məgər lütfilə bir həmderd gəlsin,
 Ki, salım "Latəzərnı fərd" gəlsin.
 Deyirlər, bir nefer keçmiş zamanda
 Deyirmiş dostuna yad bir məkanda
 Ki, ey salik, davarcıqla dənin var?
 Gətir tor qur ki, düşsün bənde quşlar.
 Cavab vermiş: buyur, bu sən, bu da dən,
 Feqət Simürkü tutmaq istərem men.
 Dübəre söyləmiş: gəzmə caham,
 Bu dünyadə onun yoxdur məkanı,
 Uçubdur çünki o dünya üzündən,
 Qaçıb xalqın nihan olmuş gözündən.
 Götür camı, gül açmış bağ, gülşən,
 Vəlakin, qafıl olma çərx əlindən.
 Otur bir guşədə, sən işrat eyle,
 Düşün tənha, özünlə söhbət eyle
 Gətir keçmişləri, keçsin gözündən,
 Soruş ki, hardadır, sən öz-özündən.
 Keçən keçmiş, özünçün indi ağla,

Əlində variken ömrü qucaqla.
 Gedib yarım mənim əldən zamandır,
 Müsəlmanlar, müsəlmanlar, amandır!
 Ele bir zərbe vurmuş qare hicran
 Ki, dostun varlığı çıxmış yadımdan.
 İki tənha, biri yarım, biri mən,
 Nə cür gəlsin visal Xizzin əlindən?
 Feqirlik şərhini mən etsem izhar,
 Güneş göydən yere zər eylər isar.
 Görüb bu gövhəri xərmöhredən keç,
 Çalış yaxşı-pisi əqlinle sən seç.
 Bu minvalla eger bir söz yazam mən,
 Suat et şərhini "nun velqələm" dən
 Ki, cəmdir orda hər hikmət məqalı,
 Açıq bir-bir nədir hicran məlali.
 Qatib əqlilə ruhu ilk ezelde
 Yeni bir dana etdi, əkdi çöldə.
 Ümidin ətrini al hasılindən,
 Heyatın camını salma əlindən.
 Bu nəfə bir ilahi ahudandır,
 Nə bir ceyran ki, insandan qaçandır.
 Bu çöldə cəng söylər perde-perde
 Ki, yüz mezlum qanı heçdir bu yerə
 Ətəklə körpeler od yandırırlar,
 Gelərsə Cəbrail də, yandırırlar.
 Danışmaq kimlərə burda yar olmuş,
 Təalallah, nədən kimlər xar olmuş?
 Dayan, Hafız, bu haqda vurma sən dem.
 Sözü kutah elə "Allahü ələm".

Rübailar

Əyleşib yarınlı iç mey camından,
Buse al istəkli güləndamından.
Yaralı dərdinə dava istəyər,
Sen de bir söhbət aç öz məramından.

Dedim ki, yiğilsin dövrəmə əshab,
Bahardır terk olsun artıq bu meynab.
Çəməndən bülbüller haray çəkdilər:
Derdlerin dərmanı şərabdır, şərab!

Günün kölgəsidir qara tellərin,
Çöhrəndən nur alıb üzü qəmerin.
Gecələr xəttindən bir nişanıdır,
Bezənib hüsnünle üzü sehərin.

Eşqin bu könlümü qan eyləyib, qan,
Hüsnünün hüdudu ötüb idrakdan.
Zülfündə qəribdir biçarə ürok,
Zülmətlər içinde heyrandır, heyran.

Göz açıb düşəli eşqin toruna,
Qəmlər bir yük oldu qəlbin boynuna.
Heyat şərbətindən məhrum olmuşam,
Dönübdür üreyim kədərdən qana.

Mey iç ki, əbədi həyat budur, bu,
Bu fani həyatda həyat qurur bu.
Gül fəslili yar-yoldaş hamısı məstdir,
Şadlıq et heyata ziynət verir bu.

Ruhuma aynadır yanağın sənin,
Gözümə sürmədir torpağın sənin,
Deyərdim: gözümüzün üstündən yeri,
Qorxuram, inciyər ayağın sənin.

Əvvəlcə mey verib, vəfa eylədi,
Ele ki məst oldum, cəfa eylədi.
Ürəyin atəsi, gözün yaşıyla
Düşdüm ayağına, fəna eylədi.

Bu gül bir nazənin nigardan gəlib,
Ürəyi şad edən bahardan gəlib.
Bilirsən nə üçün sevirem onu?
Xoş etri sevgilim dildardan gəlib.

Badayılə, yar ilə bağa getmeli,
Qüssənin yanından yel tek ötməli.
On gündür ömrümüz, qafıl oturma,
Gülüb bir gül kimi işrət etməli.

Qönçələr yenə də gəlmış gülşənə,
Nərgizin gözləri xumardır yenə.

Xoş onun halına ki, cam içində,
Üzür köpük kimi hey döne-döne.

* * *

Ürəyim zülfündə məkan istədi,
Bələdən, zillətdən aman istədi.
Can verdim töhfə tək hilal qışına,
Baxma ki, o, məndən mercan istədi.

* * *

Ayın sarayında gezir camalın,
Qürurla göylərdə uçur xəyalın.
Yalançı, hiyləgər, deyirsən bize,
Görərik kimindir sonu bu halın.

* * *

Zər ilə mümkün dür yar olsun şikar,
Zər ilə bizləre şikar oldu yar.
Nergiz ki, gözəllər şahidir bağda,
O da zər önungdə qalıbdır xumar.

* * *

Gözəllər çatdırmaza başa peymani,
Aşıqlər qurtarmaz bələdən canı.
Meşuqu kamincə olan aşiqin
Aşıqlər içinde gəzməz dastanı.

* * *

Mən zövqü olanın quluyam, qulu,
Budur insanlığın həyatda yolu.
Eşqin ləzzətini anlaya bilmez
Bu meydən içmeyib kim qədəh dolu.

* * *

Züləm olsa, hədərdir dünya dövleti,
Qem olsa, heç olar varlıq lezzəti.
MİN ilin eyşini verəcək yele
Bir günün kədəri, qəmi, möhnəti.

* * *

Yeridir ki, dostlar, şad olsun hamı,
Məşuqla bir yerdə doldursun camı.
Şərabla, qədəhlə dirildək gerek
Ömür yollarında ölen eyyamı.

* * *

Hicranın yapışış mənim yaxamdan,
Yarama duz sepir bu acı hicran.
Qorxurdum ayrılam mən bir gün səndən,
Qorxduğum başıma gəldi, ey canan!

* * *

Nə olar baxarsa gözlərin məne,
Aydan da nur yağır yerin üzünə.
Məzarda olarsam çağırma məni,
Qoy səsin düşməsin torpaq üstünə.

* * *

Dostlarım nə üçün düşmən oldular?
Bu yolda az gedib, çox yoruldular!
Deyirler gecələr ikicanlıdır,
Kişi yox, bəs kimdən nütfe aldılar?!

* * *

Bəxtimiz bizimlə, nəsə, yar deyil,
Ruzigar müvafiq ruzigar deyil.

Yar gözün nuru ydu, gözümden getdi,
Nursuz göz həyatda bəxtiyar deyil.

Cavanlıq çağında şərab gözəldir,
Məstlərə həmişə meynab gözəldir.
Yer üzü xərabdır, içib yixılaq,
Xərabə yanında xərab gözəldir.

Sel axır ömrümün kaşanəsindən,
Mey gedir ayrıraq peymanəsindən.
Ey xacə, bu illər gəlib aparsın,
Bızları həyatın vıranəsindən.

Yapışdım zülfündən o dilbərin men,
Dedim ki, rəhm eyle, öldüm dərdindən.
– “Zülfü at, lebimə mayıl ol, dedi,
Xoş gün tap sen, el çək uzun ömürdən”.

Qəməndən yatmadım gecə sübhədək,
Kirpiyin ucundan gövhər səpərək.
Dərdini heç kəsə açmaz dünyada
Eşqinlə çirpinan bu yazıq ürek.

Ey dostlar, rədd edin azğın düşməni!
Mey ilə, mütrübə dindirin məni!
Siz senet əhlile oturun, durun,
Naəhle demeyin: “başa düş məni”.

Gözünün ustadı Babil schridir,
Əfsunlar ustadı nazlı peridir,
O zülf ki, sallanıb şüx gərdəninə,
Hafızın şerinin oynaq yeridir.

Çəməndə gülərin camalına bax,
Buludun kədərli əhvalına bax.
Sərv azad olsa da, quldur o, gülə
Sən gülün hüsnüne, cəlalına bax!

Boyasız seyr elə gözəl cananı,
Misilsiz hüsnüne bərabər hanı?
O büllur sinədə görünür qəlbİ
Görürsən bulaqda sanki mərcanı.

Yadına salmadın Hafizi, ey gül,
Ayrılıq mənimçün müşküldür, müşkül;
Sinəmdə toplanan ələmlərini
Men bildim, bir də ki, yaralı könül.

Mey dolu cam ilə biz dilşad olaq,
Keçənə, ötənə daim yad olaq.
Qurtaraq zindandan ruhu badəylə,
Ağlı tərk edib, biz azad olaq.

Çəməndə quşların gelir avazı,
Çalınır gülşəndə səadət sazi,

Külekler ləbindən hekayət deyir,
Yarınдан söz açıb xilqətin yazı.

* * *

Bir gecə ömr etdim səninlə, canan,
Canımı eylərəm canına qurban.
Ölmərəm həyatda, həyat suyunu
İçmişəm ləlinin gül bulağından.

* * *

Öldüm bir busenin xəyalilə mən,
Öldüm o ləlinin visalilə mən,
Nə deyim, sözümüz qoy kutah edim,
Dada çat, ölürem, bu hal ilə mən.

* * *

Vuruldum sənin tək gözel canana,
Ayrılmam həsret də qalarsam cana.
O yaqtı ləblərin canımdır mənim,
Vermərəm bir dünya ləlü mərcana.

* * *

Ömrümün hasili dərdü qəm oldu,
Eşqində həmişə qəm hemdəm oldu.
Bir munis görmədim ələmdən başqa,
Qismətim yəs ilə bu matəm oldu.

* * *

Ey seba, xəbər ver gözel canana,
Keder, qəm gelməsin heç zaman ona.
Yatmışan naz ilə yatağında sən,
Aşıqin üreyi dönüb dür qana.

Daim yol gedirsən emel çölündə,
Güneşi gizlədib zülmət gilində,
Təməhdən girirsən şirin ağızına
Məhkumsan axırdı əcəl əlində.

* * *

Təbəssüm utanır şirin sözündən,
Xumardır nərgiz də mexmur gözündən.
Gül nece səninlə bərabər olsun,
Ay səndən nur alır, o ay üzündən.

* * *

Olarsan məstənə mənim tek müdam,
Alarsan əline mey dolu bir cam.
Biz rindik, aşiqik, qorxumuz yoxdur,
Bizimlə oturma, olarsan bədnəm.

* * *

Gül dedi, qaçmağa yolum olsayıdı
Qaçardım ayağım əlim olsayıdı.
Günahsız, söhbetsiz yanıram belə,
Gör nələr çəkerdim dilim olsayıdı!

* * *

Hafız, gəl yiğisdir söz büsatını,
Hiylələr əlindən al səbatını.
Sakit ol, sakitlik vaxtındır sənin,
Mey ilə başa vur öz həyatını.

Qitələr

İki şüşə mey ola, nazlı yar, bir də ki, mən,
Kitab, vaxt, fəraigət, yaşıl geyimli çəmən.
Cahan dalımcı düşə, iltimas edə hərgah
Həyatımı verərəm, keçmərəm bu işrətdən!

Xalq mey qədrini bilərsə əger,
Gecə yatmaz, yəqin ki, meynə eker,
Meynəni udden edər bağda,
Əyleşib dövresində növbə çəkər,
Dayə tək salxımı böyütmek üçün,
Dayanar qulluğunda bir dilber.

Kimdir gedib o həzrəti-sultanə söyləyə:
Ölmüş dəvə, pişikleri məşhur edib zaman,
Bir bic gəlib deyir ki, məni göndərib qəza,
Bir gic də söyləyir ki, mənəm xalqa hökmran,
Ey Aşəfi-zəmanə, sən, Allah rizasına,
Bir lütf qıl ki, oldu bizim halımız yaman.
Dövründə qoyma ki, belə alçaqlar alçağı,
Biçarə xalqa böylə tuta zülm ilə divan.

Bir gün şərab camə böylə xıtab qıldı:
Dörd gövhərəm hemişə mən dörd məkan içində.
Göy zümrüdəm meynədə, piyalədə əqiqəm,

Küpədə Süheyələm, ancaq günəm cama keçəndə,
Ancaq haram deyirlər bir böylə iqtidarla
Ayırılmış o haramdan halal məni içəndə?

...Dünən gecə yuxuda görmüşəm ki, sultanın,
Yolum düşüb gəzirəm tövləsində pünhani,
O başda bit axura bağlanıb minik qatırim,
Görəndə nərə çəkib söylədi, salamın hanı?
Nə görmüşəm yuxuda mən həyatda heyranım,
Özün fikirleşib aç sən bu dərdli mənəni.

“It ele şəxsden əzizdir ki,
Toxunub incidə bir insani”
Var bu sözdə böyük həqiqətlər,
Duysalar onda ince mənəni.
İki insan bir evdə loğma kəsir,
İtə yoxdur bu ləzzət imkanı.
İt vəfasız deyildir insanə,
Didir ancaq ki, insan insanı.

Bir zaman dövlət üçün səy elədim alemde,
Gördüm axırda bütün mənfəəti oldu zərər.
Her nə vermişdi təbiət, tutub aldı bir-bir,
Getdi əfsus, cavənləq! Geləcək bir də megar?
Ömrümüz oldu fəna, mal hanı? Servət ne gərək?
Bəter oldu hamı qəmdən bu müsibətlə kədər.
Qoymaram boş keçə bundan belə esla, əsla!
Ömrümüzün birçə dəmi her iki dünyaya dəyər!

¹ Beyt Sədimindir.

Xəznələr tapdı ürek indi bu viran sinədə
Fikrətim bəhr kimi saçmadadır dürr, güher.
Hər nə gəlsə əlinə, Hafız, əger az ya çox,
Şən yaşa, qəmlər ilə eyləmə sən ömrü həder.

* * *

Serim bənövşədən de çəməndə gözəl club,
Bağlaşıdı çölde de alagözlü gəzal ilə.
Hər kəs desə nəbatə acı vay kəmalinə,
Olmaç yeqin ki, ağızı şirin bu zülalilə.
Hər kəs ki, kor doğuldú heyatda, nə anlayar
Yar olmağı o dilbəri-sahibcəmalilə.

Şahbeytlər

* * *

Könül, zülfündə dad etmə pərişanlıq əzabından,
Qızıl quş bəndə düşdükdə gerek dözsün vüqar ilə.

* * *

Gel, ey Yusif, ki, sultanlıq edibdir Misrdə məğrur,
Atandan bir xəber tut sən, uşaqlıq əhdini yad et.

* * *

Behiştə, zahida, dəvət buyurma,
Bu gülgün çohrəni yüz bağə verməm!

* * *

Mənimle zahidi bir gördü dövran,
Kora çirkin, gözəl, düzdür ki, birdir.

* * *

Məni məst eyleyib gizlənme, saçı,
Şəkər verdin, zəhər lazım deyildir.

* * *

Atıbsan dostları düşmən sözüyle.
Görüm ki, olmasın heç dostu düşmən.

* * *

Zamanın qəmləri salmış ayaqdan,
Deyin mey kasəsi tutsun elimdən.

Gəl, ey ümmid sabahı, al günəşlə!
Əsirəm mən şəbi-hicran əlində.

Məni aldatma, vaiz, körpələr tək,
Qızıl alma, şirin süd səhbətilə.

Əfsus, cavaniq qoca vaxtda yada düşdü,
Sırr geldi könüldən dilə, ağızım dada düşdü

Göz pencərəsindən ürayım uçdu həvayə,
Gör harda qanad çaldı o, harda oda düşdü.

Gündən-güne artır sənin o hüsnə-camalın,
Kimdir, nədir ay çöhrəne dünyada tay olsun?!

Dostluq ağacı ək ki, şirin meyvə gətirsin,
Düşmənciliyin hasili bir parça zəherdir.

Yad eylədim o gül üzünü sübə qədər mən,
Naləm, harayım yerdən ucaldı aya çıxdı.

Saqı, çəmənin sənsiz yox rövnəqi dünyadə,
Gül sərv-i-xuraman tək, gülsün üzü gülzarın.

Artıq qocalıb getdin, get meygədədən, Hafız,
Xoşdur belə sevdalər gənclikdə-cavanlıqda...

Doldur qədəhi ki, eşq ucundan –
Baxma qocayam, hələ cavanəm.

Bir zamanlar istər idim seyr edəm gülşənləri, –
Dönderibdir gül üzün keçmiş xeyalından məni.

Hafızəm, məclisdəyəm, meynab əlimdə məst-məst!
Gör necə xoş hal ilə xalq ilə səhbət eylərəm.

Neyləsin dövrən dalınca getməsin pərgartek
Kim ki, əsrin gərdişində düşdü gün dövrənə.

Gizli mey içmək gətirmiş təngə axır Hafizi,
Gel dəfin, cəngin səsilə aç onun əsrarını!

Zerredən əskik deyilsən, cəhd elə alçalma sən,
Qalxasan öz səyin ilə ta günəş dərgahına.

Mey çırığı yanmasa, xəlvətdə mən eyleşmərəm,
Novbaharda gül açarkən tekçə nadan gizlənər.

Müntəzirdir xalq görsün çöhrəni, ey gül, sənin,
Örtüyü at bir kənarə, qonçə tək çıx pərdədən.

Qocalar tecrübe ilə danışar, mən deyirəm:
Saçım ağdır, sizə də beylə qara gün gələcək!

Göz deyer, sən ki, bu hüsн ilə keçirsən küçədən,
Hafizə bir dənə busə nəzir eyle, gözəlim.

Yüksələr müşki-Xütən ətri bizim İrandan,
Çünki o gül nəfəsin gülşən edib çöllərini.

Ay deyir ki, sənə o surətinin bənzəri var,
Çöhrəni göstər ona, qoy hamı gülsün sözünə.

Sən güman etmə ki, dünyadə səbat olmalıdır,
Bu belə karxanadır ki, gecə-gündüz dəyişir.

Adını yaxşı dilərsənse, pisə yar olma,
Yaxşının pişliyinə yaxşı nişan pişlər olur.

Aç gözəl çöhrəni, çıx seyrə, görənlər baş əyib,
Səcdə etsin o xətū xalına min əhsən ilə.

Hafızın qəmle yanmış könlünü alırmaz dildar,
Eybi var, çünki sımqıdır, nəyə lazım bu? Deyir.

Sübhe tek vüsletinin etrini mən almaq üçün
Qoymuşam yellər öündə gözümün şamlarını.

Qol-qanad tapsam əgər eşqdə pərvane kimi,
Şam üzündən uzağa uçmayacaq odlu könül.

Qırmızı meyli dolu camə baxıb hesrətdən,
Ləbin öpmək üçün könlümü qan eyləmişem.

Odlu su ləli-ləbinde qarışıb bir-birinə,
Yaxşıca şəbədədir, gəlməyəsən pis göze sən.

Qəmini çekmə, könül, sən bu dəni dönyanın,
Çox heyifdir ki, gözəl cybəcər aşiq ola.

Hafızın şəri mənə dadlı həyat şərbətidir,
Həkimin nüsxəsini at, daha lazım deyil o.

Zülfünün ətri mənim könlümə qüdrət verdi,
Eşqdə cəzibəsiz faydası yoxdur təlaşın.

Hanı bir arif adam ki, soruşa nərgizdən,
Bu açıb solmaq ilə xalqa nə hikmət söylər.

Ölçələr bir tərəziylə hərənin hasilini,
Əksilər sumədən bəlkə bu nadan kişilər.

Taze şeir ilə, ney ilə xoş olur rəqs, bəli,
Yar əli əldə olarsa daha da şirin olar.

Tutma dik boynunu sən, çox ki qızıl tacın var,
Kim papaq qoysa deməzlər başı var aləmdə.

Dünyanın qəmlərini çəkmə, gətir bədə içək,
Arifin qəlbi, heyifdir ki, pərişan olsun.

Məclisin aliminə bir sualım var, soruşun:
Tövbəyə əmr verənlər niyə az tövbə edər?

Ey haray, sərraf əlindən, o qədər nadandır,
Dürrü xərmöhə ilə bir eləyir qiymətdə!

Təkcə eşqin sözüdür ki, təzə bir nəğmə kimi
Yadigarlı əbədi köhnə fələk tağında.

Kim sənin xəttin ilə xalına məftun olsa,
Hüsnünün dairəsindən çıxa bilməz kənara.

Yarın əfsanəsi yuxlatdı mənim taleyimi,
Hanı sübhün yeli, lütf ilə aça gözlərimi?

Qan saçan şerimi, ey dost, aparıb yarə oxu,
Qəlbime kirpiyi, görsün ki, necə yarə vurub.

Göy, sənət əqli görəndə gəmisin qərq eləyir,
Bu mayallaq dənizə təkyə nə lazım eləyek?

Zülfünü vermə yele, bağrımı al qan eləmə!
Tikmə naz qəsrini sən, könlümü viran eləmə.

Gülü tərk etmək üçün aç o gözəl surətini,
Baxmayım sərvə deye, göstər o şüx qəmətini.

Deməyin ki, necə sedr oldu qəzel məclisinə,
Neçə il Sahibi-divanə qul oldum burada.

Məst olub mən uca səslə deyirəm dünyaya
Ki, qədəhdə arayın siz həyatın nəşesini!

Bilmirəm heç ki, əlindən o qara təllərinin,
Mən pərişanlığımı yarə ne cür şəhər eləyim.

Rindü dildarperəstəm, mey ilə məstü xərab
Necə örtüm bunu mən məkr ilə, təzvir eləyim?

Hafiza, məclisi arəstə qıl, zahidə de:
Seyr elə gəl bu cəlalı, burax o minberini.

Hüsnünün tərifini hər yerə şair aparır,
Gel sefər töhfəsini alma əlindən sen onun.

Ləbinin söhbətini Hafız alıbdır qələmə,
Sözlərindən hele də abi-həyat yağımadadır.

Gecənin bir yarısı könlünə gün düşsə sənin,
Üzümün gül qızını cam ilə meydanə gətir.

Aqibət mənzilimiz xamış olanlar çölündür,
Fəlekin gümbəzine indi haray salmalıdır.

Bir nəfər dost ki, onun olmaya heç nöqsanı,
Badədir indi fəqət, bir də qəzel divarı.

Ayrılım əhli-riyadən, deyirəm, bade ilə,
Yeni bir qəlbi təmiz dəst tapım dünyadə.

Şam kimi köynəyimin baxma qızıl rənginə sən,
Gör bu köynəkde nə odlarda yanar canū tenim.

Şahlıq istərdi könül, mən sənə bir qul oldum,
Səltənət fikri ilə xidmətə məqbul oldum.

Bədənin paltar içinde meye benzər şüşədə,
Ürəyin bir qara daşdır gümüşü ağ sineadə.

Eşq dürdanə, dəniz meykədə, mən qəvvasəm,
Cummuşam burda, görək bir də hayandan çıxaram.

İstərəm qaşlarını məktəbime taq eləyəm,
Eşqinin dərsini orda oxuyam Məcnun tək.

Zahid ol sən, dedilər, tərk elə meyxaneləri,
Mən dedim: qoy soruşum cam ilə cananımdan.

Kainat səndən alır, ey günəşim, burda həyat,
Gel qızıl kölgəni məndən də kənar eyləmə sen.

Maceramız başa çatmur o nigar ilə mənim,
Hər nəyin əvvəli yoxdursa sonu olmayıacaq.

Vermərəm mən yolunun torpağını dildarın
Zahidin hurisine, qılmanına, cənnətinə!

Döndü Şiraz yenə ləli-ləbin mədəninə,
Çıxdı var-yoxdan əcəb burda bütün sərraflar.

İsterəm parçalayam mən bu riya paltarını,
Ruh üçün söhbəti nacinsin əzabdır əbədi.

Sensiz, ey sərvi-rəvan, gülşəni mən neyləyirəm?!
Zülfün olmazsa əger, sünbülü mən neyləyirəm?!

Məni görmezdi ayıq birce nefer dünyadə,
Yuxuda görse idim məst xumar gözlerini.

Çəkdiyim qəm oxu yainki yanar nalə olub,
Nə deyim dərdli könüldən ki, nalər çəkməmişəm?

Ləbinin tarifini söyləmərəm egyptarə,
Cahilə incə sözü yaxşı deyil nəql etmək.

Ayna ardında məni saxladılar tuti kimi,
Hər nə öyretdilər əvvəldə onu söyleyirəm.

Heç bilirsən məni dövran niyə avare salib? –
İstəmir çünki sənintə oturub söhbət edəm.

Badə nuş et ki, onun heç kimə yoxdur zərəri,
Zöhd-təzvir eləmə, dərdü bəladır hamıya.

Zülfü tordur o gülün, xalı şirin bir dane,
O tora dane ümidiile könül bənd olmuş.

Bas məni bağrına bir cəng kimi kamımı ver,
Ya ki ney tek, dodağından mənə ruh bəxşış ela.

Novbahar gördü ki, dövran neçə odlar əleyir.
Ağladım yasəmənin, sünbülüñ əhvalı üçün.

Yuxarı başda oturdub məni dildar bu gün, –
Siz görün ki, neçə bir məclisə sədr eyledilər!

Camə saqı bu el ilə tökə meynabi əger,
Məst-mədhuş olacaq ömrü boyu ariflər.

Günəşin vəsfini hardan bileyəkdir yarasa? –
Gözlülər dik baxa bilmir o nigarın üzüne.

Bu qədər şəhdü şəker ki, qələmimdən töküür,
Sebrimin əcrinə bəxş cıleyib o Şax Nebat.

Neçə yüz xırman ilə çıxmayıraq biz yoldan,
Aldadıblar burada Adəmi bir dane ile?

Taladı könlümü zülfün üzünün nuru ilə,
Bu dilaver qara oğru gecə şam ilə gəzir?!

Sen temiz qəlbin ilə kamincə çatdırın, Hafız,
Qəlbi pak insana mən canımı qurban edərəm.

Saralır hər bir ağac badi-xəzan zülmündən,
Sərvdir təkcə ki, möhkəm dayanıb gülşəndə.

Ey gözəllər şahı lütf eylə fəqir aşiqinə,
Çoxlu şah saldı yere dövr-zaman təxtindən.

Səbr elə, qəmli könül, daim ümidi ilə yaşa,
Bu gecə sübə olacaq, gül açacaq nurlu səhər.

Aşıqi-müflis əger qalbini vermiş yara,
Neyləsin, başqa şeyə yoxdur onun imkanı.

Hansı sufi burada rind, nezerbaz deyil?
Təkcə Hafız arada eşq ilə bednam oldu.

Neyə lazımlı soruşaq bülbülin ehvalını biz,
O qəfəsdən ucalan nalüde hər söz vardır.

Hafızın könlü onun zülfünü seyr etmək üçün
Uçdu, döndü başına, düşdü, giriftar oldu.

Birinin ləli-ləbi, digərinin gül üzü var,
Yarıma qurban olum, hər ikisindən vardır.

Könlünü göz yaşım ilə özümə yar eledim,
Daşı dünyadə fəqət sel aparar dəryaya.

Qızılım yoxsa əger şükər elə, Hafız, ki sənin
İnci sözlerle dolu təb-xəzinən vardır.

Baxma mən mey küpü tek qəlbin oduyla coşuram,
Ağzımı möhr vurublar, ciyərim qanə dönüb.

Dinçilikdən demeyin ki, bu da bir xırqə geyib,
Bu qara pərdədə yüz eybi nihan eyləmişəm.

Bu el ilə çala mütrüb əger eşqin sazını,
Hafızın şeri bütün möclisi məst eyleyecək.

Şirinin ləblərinə həsrət üzündən hələ də
Lalələr bəxş eleyir torpağı fərhadımızın.

Lale bilmış ki, vefasız yaranıb dünyamız,
Qədəhi salmadı əldən nə qədər ki, sağ idi.

Ey xuraman yeriyen kəkklik, özündən ayıq ol,
Şən inanma ki, pişik tövbə qılıb, abid olub!

Gəldi meyxanəyə Hafız də çıxb mescidden,
Tərk edib zöhdü riyanı, ayılıbdır deyəsen?

Gel ki, bir ah ilə mən dərdimi izhar eleyim,
Bu qədər az sözümüzün gör nə qədər hikməti var!

Dəli-divane könül, zənciri tərk eylemədi,
Ver, basım bağrıma bir yerdə onu zülfün ilə.

Ürəyin qan olacaq, Hafız əger şərh eləsə,
Qocalıq halətinə, gencliyin əfsanəsini.

Mərdlik öyrən, kerəm et, bəxşis elə dünyadə,
Yoxsa heyvan da mey içmir, niyə insan olmur!

Açmasa kimse təbibe əger öz dərdlerini,
Gün keçər, il dolanar, dərdinə dərman olmaz.

Mən meyi tərk eleyim? Yox! Bu necə səhbətdir?!
Bu kimi işləri dərk etməyə ağlım vardır.

Bir saat dostum ilə ömrə elösəm aləmdə,
Bu saat hər iki dünyaya bərabər kimidir!

Bir gecə Leyliyə Məcnun dedi: Ey nazlı nigar,
Sənə aşiq tapılar, lakin, o, Məcnun olmaz.

Naz edirdi gürneşə, aya gözəller burda,
Səni gördükdə utandı, hamı örtdü üzünü.

Heç bilirsən nə üçün könlümü çox isteyirem? –
Bir nişandır mənə hindu xalının neqşindən!

Dil açıbdır hamı ki, aşiqəm o dildarə,
Dili ilə ürəyi bir olana qurban olum.

Səhər eşqile keçir sən gecəni Hafız tek,
Ta üfüqde açıla qırmızı şadlıq çiçeyin.

Tövbənin payesi berklilikdə qara daş kimidir,
Vuralım, sindirəlim biz şüše cam ilə onu!

Qol-qanad tapsan əger çox havalanma, ayıq ol,
Ox uçar göydə, başı üstə düşər sonra yero.

Ağlamaqdan dileyim təkcə budur aləmdə,
İstərəm ta ki, məhəbbət gülü açsin ürəyin.

Qulağımda daha yer yox ki, nəsihət eşidəm,
Doldurubdur onu çəng ilə rübab avazı.

Yaxşıyam, ya ki pisəm, sən özünün fikrini çek,
Biçər axırda, məsəldir, hərə öz əkdiyini.

Bağı-Firdovs gözəldir, nə olar, qoy olsun,
Hələlik qədrini bil sən bu gözəl gülzərin.

İstəsən eşqə könül verməye, təxir eləmə,
İstixarə nəyə lazım belə bir xeyir işdə?

Baxıram hər kime dərdinlə giriftar olmuş,
Bir könül yox ki, onu yixmaya eşqin ələmi.

Demə, Hafız, ki xəzan vurdú niyə gülzəri,
Harda gül varsa, yəqin, orda tikan olmalıdır.

Mey də, mütrüb də, qızıl gül de gülür gülşənde,
Eyş yoxdur arada, cünki o yar burda deyil.

Qönçə ağızin, gözəlim, abi-həyat çeşməsidir,
Lebin altında fəqət çahi-zənəxdanın var.

Din nədir ki, alasan, canımı gəl al, gözəlim!
Sən ki məstənə gəlibən bu gecə xəlvətim!

Əlini özgə elində görüb o dildarın,
Qurudum qəmlər elindən mən ayaq üstündə.

Az nağıl aç bize sən, mədrəsedən, məsciddən, —
Hafızın xatirinə yar ilə meyxanə düşüb.

Hesretilə ləbinin mən gedirəm dünyadən,
Torpağım daim olar qırmızı güller vətəni.

Rind, aşiq, mey içən, rəngü riyadən pəhriz,
Seyrə dal ki, neçə incə sonət sahibiyəm.

Şöle tek esdim önungə o gözəl qamətinin,
Söndü zülmətdə ömür şam kimi çohrendən uzaq.

Vətəni bir dəfə də men hələ tərk etməmişəm,
Səni görmək üçün ancaq düşərəm qırbbətə də.

Mənə bir buse əta etsen o gül ləblərdən,
Dönəcək gülşənə ömrüm bu xəzan əyyamı.

Seni öz qamətinə and verirəm, öldükdə –
Ey gözəl sərv, meni kölgən ilə yad edəsən.

Quluyam öyle kəlamin ki, cana od vursun!
Neyə lazım su töke buz kimi söz gözlərinə?

Od vurub odlamışan könlümüzü nazın ilə,
Uçuruq tüstü kimi göydə havan ilə sənin!

Vəsl pervanəsi göndər mənə hicran gecəsi,
Yanacaq ahim ilə yoxsa cahan şəm kimi.

Her quşun həddi deyil eşqi tərənnüm eleyə,
Bu qəzel bülbülünün gəl gülü ol gülşəndə.

Bağlayıb könlümü bir qonçə kimi çərxi-fəlek,
Güldür öz lütfün ilə sən onu yaz yelleritək.

Qulunam, yar, sənin, istəsən azad edəsən,
Aparıb meykədəyə, sat oraya, xadim olum.

İncəlik, hüsn, xudaya, nə desən var onda,
Çatmayan təkcə vəfadır, onu da merhəmət et.

Arxada çoxlu qalan var, qayıdır yardım elə,
Nə sürürsən atını dördnala, ey yar, dayan!

Hafızın şeri bütün elmü ədəb məktəbidir,
Afərin sənətinə, sözlərinin qüdrətinə!

Hüsünün gəzmə dalınca, tapa bilməzsən onu,
Yapışır el-ələ bir yerdə cavaklıqla gedib.

Eşqi şərh eyləmə, çünki ürəyin atəşini
Hansı söz gəlsə dilə şərhi-bəyan eyləyəcək.

Ya mənim bəxtim azib məhrü məhəbbət yolumu,
Ya ki dildar bu yoldan neçə vaxtdır keçməz.

Gözəlim, çünki sən öz aşiqinə göz yumduñ,
Üzünə açmadı dövran daha şadlıq qapısı.

Razi idim can ala, bəlkə mənə busə vere,
Nə bunu aldı nigarım, nə onu verdi mənə.

Bağlanıb meykedeler, qoyma ki, yarəb, açıla
Burda min hiyle ilə zöhdü riyanın qapısı.

Hafiza, könlünü sən alma yarın zülfündən,
Çünki divanə müdam zəncirə bağlanmalıdır.

Eşqe düşdüm ki, tapam məqsədimin gövherini,
Bu dənizdə, nə bilim, bir belə tufan var imiş!

Özünü, ey məlikülhac, dayan, öymə belə,
Ev görübən sən əgor, evdə mən Allah görürem.

Deməyin Hafizo, dostlar, niyə surətbaz olub,
Könlümün allahıdır hüsн bu dünyadə mənim.

Keçdi vəslin bu işıqlarla dolu şən gecəsi,
Fırqətin də qara eyyami bu cür qalmayacaq!

Fərqə yoxdur qəfəsindən açıb azad edəsən,
Ordan uçsam qonaram mən qapının torpağına.

Öpsən, öp yar ləbini, bir də meyin şışesini,
Hafiza, zahid əlindən uzaq ol, murdardır!

Quş kimi məskən edib zülfünү məftun üreyim,
Qoyma ki, öz yuvasından o didərgin düşsün.

Durma, saqi, səhər oldu yenə, meynab gətir!
Fələkin dövrü dayanmur, bize durmaq yaramaz.

Novbahardır, çalışıb gül kimi xoşhal olalımlı!
Min dəfə gül açacaq biz qara torpaqda ikən.

Demirəm, indi nə iç, ya ki otur kimler ile,
Gözlerin bağlı deyil, öz-özünün qeydinə qal!..

Gözünü tikmə böyükler yerinə boş-boşuna,
Çalış əvvəlcə böyüklerdə nə var öyrən sən!

Xar ilə həmdəm olubsan, çox ecəbdir, ey gül!
Deyəsən vaxta görə məsləhətin bunda imiş...

Sufiyane sənə men bir dənə söz söyləyirəm:
Gözünün nuri kimi sülhü qorū dünyadə!

Nə olar söyləsə nərgiz, gözünə bənzeri var,
Gözü nursuz olanın kim düşəcəkdir dalına.

İç qədəhdən günəsi, uç fərehin zirvəsinə,
Çünki tale sənə bu dövrde yar olmayıacaq.

Dəmə şadlıqla qızarmış üzü bir cam kimi,
Könlümün qanı bu cür eks olunub surətdə.

Mərifet gövhəri öyrən ki, sənindir əbədi,
Özgənindir nə qədər olsa qızıl dünyadə.

Qədrini bil iki yol üstə gözəl dildarın,
Bir də bu mənzilə düşməz yolumuz dünyadə.

Leyliyə çatmaq üçün yolda ölüm qorxusu var,
Məcnun olmaq gərək əvvəl bu yola düşmək üçün.

Qara hicran gecəsi canımı yiğmiş boğaza,
Vaxtdır rehəm gəlib, ay kimi taban olasan.

Amirin oğlu kimi çoxları Məcnun olacaq,
Çıxsa dünya çadırından yeni bir Leyli əger.

Zahida, bir dəfə göz vursa sənə dilberimiz,
Meylə məşuq olacaq Tanrıdan ancaq tələbin.

Ey çibin, gelme ki, Simürğ dayanmış burada,
Bize zəhmət, özünə vermə xəcalət, bəsdir!

Canımı yarə-feda eylemesəm,
Neyə lazımlı olacaqdır o mənə?

Zər ilə səni bəzərlər, zor ilə səni sevərlər,
Nə zərim, nə də zorum var, nəzər et, sevimli dildər!

Mən əgərçi meypərestəm, daha vermə mey ki, məstem,
Ürəyi aparma mendən ki, yeni ürək yoxundur.

Hərə bir bəhane ilə dolanıb keçir qapından,
Səni görmeyin ümidi qoyub aləmi işindən.

Əmmame qoymağından bir ayrı niyyətin var:
Döndərmek isteyirsən xalqı bu haqq yolundan.

Sən sehre bax ki, mən də bir cığ qara qələmə
Şəhd ilə, şəkkər ilə doldurmuşam cahani.

Düşmən yalan deyirse, Hafız, qulaq asılımaz,
Haqq söyleyirse, onda haqqı qəbul edek biz.

Yox bir kəsə ziyanı gizlin olan günahın,
Üzdə riya üzündən əsla ibadət etmə.

Meyxaneni ezeləndə Hafız məkan edibdir
Əlbəttə, şir həmişə cəngelde mesken eylər.

Əvvəldə söylədik ki, rindik, nezerbazıq biz,
Dönməz kişi sözündən merdanədirse hərgah.

Ariflərin yanında dəm vurma çox özündən,
Ya söz danış söz olsun, yainki sakit əyleş.

Şerimdən ayrı elde yox ayrı bir mətaim
Əfsus! Onun da olmuş indi kasad bazarı.

Əyri qaşından əsla bir mərhəmət görünməz,
Kec bir xeyalla ömrüm keçdi sənin qapında.

Məcnun kimi dolandım eşq aləmində xeyli,
Heç bir nişane yoxdur dildərin izlərindən!

Aşıqları yolundan göylərdəki hilal tek,
Saxlar qasıñ hemiñə, sonra itər telində.

Bağban əgerçi, ey gül, bəslər səni çeməndə,
Qafıl oturma bir gün hərrac edər bazarda.

Min nükte var bu sözde tükdən də incədir çox,
Hər saç qoyan, deməzler, dönmüş qələndər olmuş.

Səy etmədən həyatda çatmaz meramə insan,
Muzd almaq isteyirsən ustada hörmət eylə.

Məsciddə qılıq qaldan könlüm tutuldu, eyvah!
Saqi, dayanma, dindir sakit baxan rübabı!

Hafız, bəzənmək ister tebim mənim gəlin tak,
Bir ah gəlir ürəkdən, qarşısında ayna yoxdur!

Nəqd etmişəm behiştı meyxanə guşəsində,
Zahid, sənin nisyənə, efv et, inanmiram mən!

Hərçənd ki, mən qocaldım, düşdüm ayaqdan, ey dost!
Hər vaxt səni düşündüm, əl verdi növcavanlıq.

İllər qocaltmayıbdır, dildar düşmən oldu,
Əydi məni kədər, qəm, döndərdi bir kəmanə.

Bundan böyük ibadət yoxdur ki, zahidən
Minbərdə işvə ilə aldatmiram bu xalqı.

Sen bade içmə, Hafız, ömründə möhtesiblə
Qəlbin sınar, inan ki, peymanə tək əlinde.

Şahlıq tacında daim vardır ki, can bələsi,
Qiymətlidir o, ancaq dəyməz bu iztirabə.

Əl çəkmərəm təlebdən, mən kame yetmeyince,
Ya əl çatar nigare, ya can gedər əlimdən.

Əgyarı qov könüldən, dildar üçün yer eylə,
Əhrimən ilə huri bir yerde məskən etməz.

Yar olmasa yanında gülzar xoş görünməz,
Mey olmasa elində dildar xoş görünməz.

Tazə hilal ikən sən barmaqla göstərerdik,
Artıq bedirlənibsən, qoy bir baxaq doyunca.

Meyxanenin havası silmiş qəmi ürekden,
Her kim könül şən eylər qəm görməsin heyatda!

Qəmlənmə sen həyatda egyptər tənesindən,
Bir söz deyər o, birdən xeyrin odur görərsən.

Sünbül-süsən açılmış, dünya dönüb behiştə,
Əfsus gülşənimdən ömrüm keçir səfəsiz.

Həşrin o dəhşətindən vaiz ki nəql edirdi,
Bir müxtəsər nağıldır hicran hekayətindən.

Hafız ki, böylə olmuş dilbərlerin əsiri
Xarezmi ya Xocəndi etsin gərək o, məskən!

Sən qəlbəri apardin zülfünlə destə-dəstə,
Əlbəttə, bu qoşunla dünyani fəth edərsən.

Pərgar kimi bu könlüm yaxşı-yaman dalınca
Hərlənəse də cahanı, möhkəm durub yerinde.

Yalvarmağın əbəsdir, artıq bağışlanıbsan,
Meyxanə tek behiştin, huri kimi yarın var.

Gel yaxşı ol bizimlə at pisliyi ürekden,
Pis olma yaxşılara, pisdir bu, yaxşı bil sən.

Candır bize həyatda dostun şirin kelamı,
Qurban olə bu canım dostdan gələn kelamə!

Səy eyle, bir xəbər tut, ey bixəbər, özündən,
Yol görməyen həyatda rehbərliyi bacarmaz!

Meyxanəde söz açma əsla keramətindən,
Hər bir sözün, düşün ki, əqli, məqamı vardır.

Gülşəndəki çiçəklər qalmaz həmişə təzə,
Acızları unutma qüdrətli çağlarında.

Eşq aləmində birdir şahlar ilə gedalər,
Ey hüsn padişahi, bizdən uzaqda durma.

Hind ölkəsində tutı siyrab olar şekerden,
Farsdan bu qəndlə şeri Bəngaloyə aparsan.

Söylə təbibə yoxdur mən xəstənin elacı,
Dost olmayanda dilxor, dost ilə dilxoşam mən.

Eşq aləmində rədd et kibri, qüruru, ey dost!
Ətləs balış yox isə sən kərpic üstə qoy baş.

Qıvrım telin bu qəlbə min bir düyün vurubdur,
Mütlöq olar məzarım şüx qönçələr diyari.

Hər vaxt şərab içəndə səp torpağa bir az da,
Yox qorxusu günahın bir fayda versə xalqa.

Bir torpağam mən indi sən keçdiyin o yolda
Qorxum budur ki, ey dost, yeller aparsın ordan.

Bir an sənin qapından ayrılmayırx xəyalım,
Qurban çəkən qəribin qəlibi vətəndə oynar.

Həmdərsini taparkən poz sözleri dilindən,
Öyrənməmiş bir aşiq eşq elmini kitabdan.

Pislərlə yoldaş olma tale kimí həmişə,
Qoy yaxşılar səninle olsun həmişə yoldaş.

Eyş et çalış həmişə ay üzlü dilbərinle,
Ancaq ki Hafızın də şerin ürəkdə saxla.

Hafız, sənin şekerli şərində rəqs edirlər,
Səmərqənd türklərilə, kəşmirli duzlu qızlar.

Hafız, bizim məqamda türkçə, ərəbcə birdir,
Hər dilda isteyirsən, öz eşqini bəyan et.

Şahlıq eger dilərsən göster emeldə, kimsən,
Yoxsa demə babamdır Cəmşid ilə Firdun.

Cənnət senin evində bir xirdaca bucaqdır,
Abi-həyat ləbindən bir qətrədir mənimçin.

Apardı könlümü zülfün o xəttü xalın ilə,
Üç oğru ilə nə etsin bu çarəsiz aşiq!

Dedim ki, men qocaya faydası nedir ləbinin?
Dedi ki, busə verib mən səni cavan edərəm!

Baxanda sidq, kəmal axtarın, deyil nöqsan,
Eyibli, böylə məsəl var ki, tez tapar eybi.

Səadətin açarı xalq üçün şirin dildir,
Bu sözdə birçə belə şəkk-şübə eylemeyin.

Dedim, bu hale səni pis müsahibin salmış,
Dedi ki, bəxtim ilə bir doğulmuşam anadan.

Birinci tapşırığı pirimin bu olmuşdur
Ki, nanəciblər ilə heç zaman rəfiq olma!

Həmişə dost sözünü dosta eylərəm izhar
Ki, aşına sözünü aşına nihan saxlar.

Behiştə, huriye uymuş ecəb yazıq zahid,
Behişt meykədə olmuş, məlek də saqı biza!

Nə istəsən elə, ancaq toxunma özgəsinə
Ki, bundan aynı günah yox bizim təriqətdə.

Atıb bu məscidi, dostlar, gedək o meykədəyə,
Yalançılar sözünü dinlödik, kifayətdir!

Uçar həyatda bütün qəşrlər, imarətlər,
Mehəbbətin sarayı heç zaman xərab olmaz.

Qədəhle qarşıla, saqı, günəş gələndə müdəm!
Xeyirlə ta ki açılsın onun ömür səhəri.

Apardı qəmzə ilə könlümü xumar gözlər,
Sənin dalınca, ezipim, sürünməyim, nə edim!

Qısa tikibse de zahid əbasının qolunu,
Onun-bunun malına öz əli uzun yaranıb.

Nə cür verim bu könül dürrünü gözəllərə mən
Ki, mehrinin möhürü bağlayıb xezinəmizi?!.

Zəmanə hər nə verərsə, tutub alar bir-bir,
Səfildən istəmə heç nə ki, hər şeyi puçdur.

Çəməndə hər çiçeyin bir behişt hekayəti var,
Neçin bu nəqdi sataq biz sabahkı nisylərə?

Əger zəmanə məni istəsəydi sərvər edə,
Sənin qapında, yəqin, qul edərdi evvəldən.

Şikayət etmə, ədəbdən kənar olur, hərgah
Rahatlıq axtarasan zəhmət olmayan yerde.

Səher kuleklərinə çox şikayətim vardır,
Nə ceyləmək ki, sabah olmayıb bu dərdli gecə.

Baharda tövbəm üçün badədən xəcıl oldum,
Xəcalət olmaya heç kes, görüm ki, pis işdən!

Bizim ümidi elimiz bağlanıb o saçlarına,
Qəribədir ki, hələ çatmayıb bir an da ona.

Vəfa edib xoş olaq qəm, cəfa içinde müdam,
Bizim təriqət ara incimək günah sayılır.

Baxanda öz bileyimdən xoşum gəlir, cünki
Əlindən heç kəsə pislik həyatda gelmez onun.

Fələk kimi əyilib qamətim, dilim gəlməz,
Deyəm ki, terk edirəm dilberin hilal qasıń!

Canın bahasına olsa visalını alaram,
Necə deyilse alar cins metə müştərisi.

Nə qaziyəm, nə müderris, nə möhtəsib, nə fəqih,
Mənə nə var ki, deyəm: bədə içməyin, xalqa.

Gəlib bu canıma eşqin süd ilə əvveldə,
Əgər gedərsə, əzizim, gedər bu canım ilə.

Sənin qəmər üzünü zülf içinde gördükdə,
İşıqlanırkı gecəm, ey nigar, gündüz tək.

Riya halal sayıldı, mey isə oldu haram, –
Bu milletin işinə, məzhəbə, təriqətə bax!

Visal havası ilə uçmağa yox imkanım,
Töküldü balı pərim ayrılıq diyarında.

Köpük kimi ataram börkümü, inan ki, göye,
Camın içinde əger eks ola nigarın üzü.

Ləbinlə çarə elə qəm dolu bu qəlbimə sən
Ki, bu “müsərrih yaqt” səndədir ancaq.

Qəzəldə Hafizə derlər şirin söz ustası
O gah da bir danışan yarının dodağı olub.

Məni piyalə ilə dəfn edin ki, həşrə kimi
Mey ilə ta özümü saxlayım o məhbəsə.

Qızıl badəyə mərhəba, aferin!
Ki, sildi üzümdən solan rəngimi.

Nə eyləyim bu qəriblikdə? Düz deyir könlüm;
Gedim diyarına mən, orda şəhriyaram olum.

Qərib ki, yer tanımaz, şübhə yox, azar yolda,
Yenə o zülfünün etrikə düşmüşəm yola mən.

TARİXİ VƏ ÖFSANƏVİ ADLARIN İZAHİ

A dəm – Dini əfsanəyə görə Adəm ilk yaradılmış insan, bütün insanların ulu babası və peyğemberlərin birincisidir. Guya o, cənnətdə yaradılmış, orada Həvva ilə qırx gün yaşamış, sonra Allahın omrını pozaraq buğda yediyi üçün cənnətdən qovulub yere sürgün edilmişdir.

A səf – Dinlər tarixinə görə Süleyman peyğember həm peyğember, həm də padşah olmuş, Asəf bin Bərxiya onun birinci vezirimiş; çox ağıllı, tədbirkar, dövləti idarə etməkdə mahir bir adam olmuş. Müsi-qışuinashıqdə və neğmələr yaratmaqdə da çox pərgar olmuş. Sonralar hər dövrün belə ağıllı və alim adamlarına Asefi-zəmanə yaxud Asefi-dövran ləqəbi verilmişdir.

B ehram – Bu adla İranın qədim hökmədarları arasında altı şah olmuşdur. Hafız burada müəyyən bir Behramı deyil, ümumiyyətlə, Behramları (şahları və qəhrəmanları) nəzərdə tutur.

Büzürcmehr (və ya Buzorcmehr) – Sasani şahlarından Nuşirəvanın veziri olmuş; əqli ilə məşhur olmaqla berabər Hindistandan bir sıra qiymətli kitablar əldə edərək, Pəhləvi (orta fars) dilinə tərcümə etdirmişdir. Rəvayətə görə, nərd oyununu da icad edən Büzürcmehr olmuş. Miladın 580-ci illərində ölmüşdür.

C em – Cəmşid sözüne bax.

C emşid – İranda hökmənlər etmiş Pişdadiyan sülaləsinin dördüncü və böyük padşahlarından sayılır. Öfsanəvi bir şəxsiyyətdir. Rəvayətə görə şərabı Cəmşid icad etmişdir. Onun qədəhi şairlerin əsərlərində Cami-Cəm adı ilə məshhurdur. Novruz bayramı da guya Cəmşiddən qalmışdır.

D arə – İranın qədim padşahlarından Kəyan sülaləsinin son hökmədarı olmuş; eradan əvvəl 342-ci ildən 330-cu ilə qədər hökmənlər etmişdir. İskəndər Zülqorneyn İранa hücum etdiyi zaman Dara öldürülmüşdür.

Ə bu - İ shaq – Şeyx Əbu İshaq İnci Hafız dövrünün şahlarından olmuşdur. Müzəffərilər sülaləsinin banisi Əmir Mübarizəddin Məhəmməd tərəfindən 1356-ci ildə öldürülmüşdür. Hafız Şirazi Əbu İshaqın alimliyinə və şəxsi müsbət keyfiyyətlərinə görə ona çox hörmət etmiş və ölümüne mərsiye yazmışdır.

Ə frasiyab – Əfsanəvi bir şəxsiyyətdir. İranlıların qədim tariхine görə Əfrasiyab Firidunun üç oğlundan birisi olan Turun nəvəsidir. Həmin Turun adı ilə bağlı olan Turanın en böyük hökmədarlarından sayılır. Bir zaman İranı zəbt edərək on iki il orada hakimiyyət sürmüştür. Sonradan iranlıların üşyani nəticəsində bu ölkədən çıxarılmışdır. Firdovsinin "Şahnəmə"sində Keykavusun oğlu Səyavuş İrandan Turana qaçaraq Əfrasiyabin yanına getmişdir. Əfrasiyab öz qızını Səyavuşa vermiş və ondan Keyxosrov dünyaya gelmişdir, nəhayət Əfrasiyab Keyxosrovun əlində olmuşdur.

Ə hrimən – Qədim iranlıların etiqadına görə Əhrimən şər və yamanlıq allahı olmuş, guya qaranlıq və gecə onun hökmündə olubmuş. Əhrimən xeyir allahı olan Hörmüzd ilə hemişə ədavətdədir. Dünyada olan xeyir və şər bunlardan gəlmiş. Guya bir gün Hörmüzd Əhrimənə qalib gelib onu mehv edəcək, bununla da dünyadan şər qalxacaq və insanlar xoşbəxt yaşayacaqlar.

Ə nuşirəvan (və ya Nuşirəvan) – İranın Sasanilər sülaləsinin iyirminci şahıdır. Ərebler onu Kəsra, yunanılər Xosrov adlandırmışlar. Ənuşirəvan qırx sekkiz il hakimiyyət sürmüştür. Atası Qubadin 531-ci ildə ölümündən sonra taxta çıxmış, Rum, Turan, Hindistan və başqa qonşu dövlətlərlə müharibələr etmiş, bir çox yerlər zəbt etmişdir. Tarixi rəvayətlərdə Ənuşirəvana "Böyük" və "Adil" ləqəbleri verilmişdir.

Ə yaz (və ya Ayaz) – Sultan Mahmud Qezeninin qulamlarından ve en yaxın dostlarından olmuş, əqli və sədaqətli sultanın dərin məhabətini qazanmışdır. Şairlər Mahmudla Əyazın dostluğu haqqında şeirlər yazmışlar.

F erhəd – "Xosrov və Şirin" hekayəsinin qəhrəmanı Xosrov Pervizlə yanaşı Şirinin ikinci aşığı. Şirinə çatmaq üçün Bisütun dağıını yarmış. Şairlər tərəfindən eşqi uğrunda fövqəladə hünərlər göstermiş olan məşhur aşıqlar kimi terif olunur.

F iridun – İranın qədim əfsanəvi padşahlarındandır. Cəmşid Cəmin nəvəsidir. Pişdadiyan sülaləsinin (əreb Zöhhak sayılmaması) beşinci hökmədarı sayılır. Tarixi bir şəxsiyyətdən artıq mifik bir şəxsdir.

G avə – İranın qədim tarixində əfsanəvi bir dəmirçidir. Gaveyi-Abənger, yəni dəmirçi Gavə adı ilə de məshhurdur. İranı istila edən əreb Zöhhakin əleyhinə üşyan etmiş, onu taxtdan salaraq, Cəmşidin nəvəsi olan Firidunu onun yerinə oturtmuşdur. Gaviyani ələm – Gavə-

nin bayrağı demekdir ki, qurtuluş rəmzi kimi məşhur olub, iranlılar tərəfindən müqəddəs sayılır.

Güləndəm – Məhəmməd Güləndəm Hafız Şirazi ilə oturub durmuş bir adamdır. Aralarında qarşılıqlı hörmət var imiş. Bunun dediyinə görə Hafız əsərlərini toplayıb divan şəkline onun üçün sal-mamış ki, Quranın təfsiri ilə və elm ilə çox məşgul olmuşdur. Quranla çox məşgul olduğu Hafız özüne fəxr bilmədir.

Hatəm – ibn Abdulla ibn Səd Tai. Ən çox Hatəmi Tai adı ilə məşhurdur. VI-VII əsrlərdə əreblərin qəbile başçılarından və şairlerindən olmuşdur. Dövrünün ən səxavəti adamı imiş və səxavəti ilə də şöhrət tapmışdır.

Xosrov (Xosrov Pərviz) – İranın Sasani'lər sülaləsinin iyirmi ikinci hökmədarı olmuşdur. Hörmüzün oğlu və məşhur Nuşirevan Adilin nəvəsidir. Otuz səkkiz il padşahlıq etmişdir. "Xosrov və Şirin" poemasında Nizami bunun həyatını təsvir edir. 626-ci ildə taxtdan salınmış, yerini oğlu Şiruya tutmuşdur.

İsa – Dini rəvayətə görə xristianların peyğəmberidir. Guya Cəbrail Allahın ruhunu Məryəmin burnuna üfleməkle Məryem hamilə olmuş ve İsanı doğmuşdur, buna görə Isaya Ruhullah da deyirlər.

İskəndər – Buna İskender Zülqərneyn, İskəndər Rumi, İskender Kəbir və Makedoniyalı İskəndər də deyirlər. (Eradan qabaq 356-322). Dünyanın ən böyük sərkərdələrindən olmuş. İndiki Yunanıstanı, Suriyanı, Bizansı, İranı, Hindistanı tutub özüne təbe etmişdir. Hafızın dediyi: İskəndərin aynası – Ərəstunun ixtira etdiyi bir aynadır ki, İskəndəriyyə şəhərində bir qəle üstündə taxılmışdı, bunun vasitəsilə düşməni yüz mildən artıq məsafədən görmək mümkün olardı (Mil - kilometre yaxın yol ölçüsüdür).

Kavus – Keykavus və Kavus Key şəklində də deyilir. Qədim İranın Keylər sülaləsinin ikinci padşahı sayılır. Firdovsinin "Şahname"sinə görə Səyavuşun atası, həm da Keyxosrovun atasıdır.

Key – Qədim İran şahlarının ikinci sülaləsinin ümumi ləqəbidir. Keylər, Kəyan, Keyaniyan da deyilir. Sözün lügəti mənası böyük deməkdir: Keyqubad, Keykavus, Keyxosrov və b.

Kənan – Qədim Finikiya ilə Felestin və Suriyanın bir hissəsində ibarət bir ölkə olmuşdur. Guya Nuhun nəvesi Kənanın adı ilə adlandırılmışdır. Dinlər tarixində və ədəbiyyatda ən çox Yəqub peyğəmberin vətəni sayılır.

Kəsra – İranın Sasani'lər sülaləsində Nuşirevana və ondan sonra gələn İran şahlarına verilən ümumi ləqəbidir, rus şahlarına çar deyilən kimi.

Qarun – Mifik rəvayətlərə görə mal-dövlətinin çoxluğu, eyni zamanda xəsis olması ilə məşhur bir adam imiş. Yəhudilərin peyğəmberi Musanın müasiri və bir rəvayətə görə düşməni imiş. Əvvəlləri yoxsul olmuş, sonra Musanın köməyi ilə guya kimyani öyrənmiş və bu vasitə ilə hədsiz sərvət əldə etmişdir, lakin Musanın təklif etdiyi hissəni xalqa vermək istəmediyindən onun bəd duasına tutulmuş, dövləti ilə birlikdə diri-dirə yero batmışdır.

Qubad – Məşhur Nuşirevan Adilin atasıdır. Sasani'lər sülaləsinin 19-cu padşahi olmuş. 36 il hökmənlilik edib, 531-ci ildə ölmüş, oğlu Nuşirevan yerini tutmuşdur.

Loğman – İslamiyyətdən min ilden daha çox əvvəl yaşamış imiş. Quranda da bunun adı çəkilmişdir. Bunu peyğəmberlərdən biri sayanlar da vardır, hər halda Loğman şəxsiyyəti və milliyyəti, hətta vücudunun zaman və məkanı belə məlum olmayan əfsanəvi bir filosof və həkim olmuşdur.

Mahmud – Sultan Mahmud Qezenvilər sülaləsinin banisidir, 997-ci ildən 1030-cu ilə qədər hökmənlilik etmişdir. Şərqi İranı, Türküstani və Hindistanın çox hissəsini zəbt edib böyük bir dövlət yaratmış və böyük sərvət toplamışdır. Firdovsi "Şahname"sinə onun tapşırığı ilə yazmışdır.

Məcnun Amırın oğlu – Mulevveh (və ya Muaz) ibn Məzahim Amirinin oğlu; əsl adı Qeykdir. Səd adında bir kişinin qızı Leyliyə aşiq olub çöllərə düşdüyü üçün ona Məcnun (dəli) ləqəbini vermişlər. (Amir Ərəbistanda yer adıdır).

Mənsur – Mənsur Həllac adı ilə məşhurdur. Böyük sufilərdən biridir. İranın Fars vilayətinin Beyza şəhərində olmuş. Şəriətin əleyhinə çıxışları üstündə 918-ci ildə Bağdadda edam edilmişdir. Rəvayətə görə dar ağacından asıldığı zaman burnundan axıb tökülen qanı ilə yerde: "Ənəl-həq!" – mən haqqım sözləri yazılmışdır. Nəsimi haqqında olan kirmi Mənsur Həllacın da faciəsini şairlər əsrlərlə şeirlərində xatırlatmışlar.

Məsihə – Məsih də deyirlər. İsanın ləqəbidir. İsa sözüne bax.

Musa – İmranın oğlu, yəhudilərin peyğəmberi. Dini rəvayətlərə görə uzun iller Misir hökmədarı Firon ilə xalqının azadlığı uğrunda

mübarizələrdən sonra peyğəmbərliyə yetişmişdir. Musanın kitabı olan "Tövrat" yehudilərin müqəddəs kitabı sayılır.

Pərviz – Xosrov sözünə bax.

Piran – Turan hökmdarı olmuş Əfrasiyabin qəhrəmanlarından biridir. Firdovsinin "Şahnamə"sində təsvir olunan İran ilə Turan müharibələrində Turan ordusunun baş komandani olmuşdur. Qocalıqda öz yaşında olan İran qəhrəmanı Gudərz ilə mübarizədə öldürülmüşdür.

Səlm – İran əsatirində Pişdadiyan sülaləsinin beşinci padşahı Firidunun oğludur. Firidun ölümündən əvvəl məməkətindən Ferat çayının qərb cəhətlerindəki yerləri Səlmə vermişdi. Beleliklə, Səlm sam xalqlarının ulu babası sayılır (Bu əsatirde Nuhun oğlu Sam ilə Firidunun oğlu Səlm bir-birinə qarışdırılır).

Səyavuş – İran əsatirinə görə Keykavusun oğlu ve Keyxosrovun atasıdır. Əfsanəvi pəhləvan Rüstəm Zal tərefindən təribə edilmiş, çox bacarıqlı bir pəhləvan olmuşdur. Südabənin böhtanına düşəndə İranı tərk edib Turana getmiş. Əfrasiyabin qızı Firəngizlə evlenmiş. Keyxosrov həmin Firəngizdən olmuşdur.

Siyamək – İran əsatirində birinci padşah sayılan Kəyumərsin oğludur. Nağıllarda div adlanan yarımvəhşi dağ adamları tərefindən öldürülmüşdür.

Süleyman – yehudilərin qədim peyğəmbərlərindəndir, eyni zamanda onların padşahı olmuş. Dini rəvayətə görə Süleyman heyvanların, quşların, balıqların dilini biliirmiş. Yel də onun ixtiyarında imiş. Süleymanın bir üzüyü də varmış ki, guya onun vasitesile bütün aləmə hökm edərmiş. Hafız: "Üzük harda qaldı? Süleyman hanı?" dedikdə buna işaret edir.

Şirin – Xosrov Pərvizin və Fərhadın sevgilisi. Nizaminin "Xosrov və Şirin" poemasının qəhrəmanlarındanadır.

Şiydə – Əfrasiyabin oğludur. Əsl adı Peşəngdir. Çox parlaq gözəlliyyə malik olduğu üçün atası onu günəş mənasında olan Şiyd və ya Şiydə adlandırmışdır. "Şahnamə"də bir neçə dəfə adı çekilir.

Təhomtən – Söz komandan mənasındadır, həm də qüvvətli, güclü və qəhrəman, nəheng deməkdir. İran klassik ədəbiyyatında, xüsusən Firdovsinin "Şahnamə"sində məşhur Rüstəm Zalm ləqəblərindəndir.

Tur – İranın Pişdadiyan sülaləsinin beşinci padşahı Firidunun üç oğlundan biridir. Firidun ölümündən qabaq məməkətindən Türküstan

tərəflərini Tura vermişdi. Beleliklə, Tur turanlılarının və türklerin əfsənəvi ulu babası sayılır.

Tus – Qədim İranın qəhrəmanlarındanadır. Rüstəm Zal, Gudərz və başqa qəhrəmanlarla birlikdə Turana və Əfrasiyaba qarşı uzun müddət müharibələrdə iştirak etmişdir. Tus haqqında "Şahnamə"də rəvayətlər vardır. Deyirlər ki, Xorasanın qədim şəhərlərindən, indi xaraba olan, Firdovsi Tusi, Nəsirəddin Tusi kimi böyük şəxsiyyətlerin vətəni olmuş və vaxtılıq Cəmşid tərefindən tikilmiş, sonra dağlımış Tus şəhərini həmin Tus ibn Nouzer yenidən təmir etmişdir.

Yequb – İbrahim Xəlil peyğəmberin nəvəsi, Yusifin atası, yəhudilərin Musadan əvvəlki peyğəmberlerindəndir. Yequbun on iki uşağı olub; hamisindən çox kiçik oğlu Yusifi sevərdi. Yusifin qardaşları bunu görüb Yusife ə davət bəsləyirler və onu çöle aparıb bir quyuya salırlar, gəlib atalarına "Yusifi qurd yedi" deyirlər. Yaqub Yusif üçün ağlaya-ağlaya iki gözündən kor olur. Hafız: "Yequbun iki gözü hərətdən ağardı – Misirdən Kenana (yəni Yusifin olduğu yerdən Yaqubun olduğu yerə) bir xəber çatmır, dedikdə bunu nezərdə tutur."

Yusif – Dinlər tarixində Yequb peyğəmberin başqa oğullarından çox sevdiyi kiçik oğludur. Yusif qardaşlarının paxılıqlarına uğrayıb onların tərefindən bir quyuya atılmış, sonra oradan xilas olub Kənanandan Misrə aparılmış, Züleyxanın erinə satılmış. Son dərəcə gözəl olduğu üçün Züleyxa ona aşiq olmuş. Yusif Züleyxanın teklifinə razi olmadığı üçün Züleyxa ona böhtan atmış və Yusifi zindana salmışlar. Yeddi il zindanda qalandan sonra Yusif bəraət qazanıb vəzir təyin edilmiş. Sonra Züleyxa dul qalıb zələletə düşmüş, Yusif alicənəbliq göstərib onunla evlənmişdir. Dinlər tarixində və Yaxın və Orta Şərq ədəbiyyatlarında "Yusif və Züleyxa" həkayəsi məşhurdur.

Zal – Samin oğlu və əfsanəvi pəhləvan Rüstəmin atasıdır. Buna görə Rüstəmə – Rüstəm Zal deyirlər.

Zalın oğlu – məşhur pəhləvan Rüstəm, iranlıların ən məşhur əfsanəvi pəhləvanıdır. Şücaetləri Firdovsinin "Şahnamə"sində uzun-uzun təsvir edilmişdir.

Zərdüşt – Buna Zoroastr və Zaratuştra da deyirlər. Ateşpərestlərin peyğəmbəri sayılır. İran nağıllarına görə İran dualistik dininin, yeni mazdəzimən banisidir. Bir para qədim İran alimləri Zərdüşti mifik bir şəxsiyyət sayırlar. Lakin eksəriyyət onu bir tarixi sima bilir. Onun dininin ehkamından ibarət olan "Avesta" və "Zend-Avesta"

ateşperestlerin müqəddes kitabıdır. İskandər İranı zəbt edərkən zərdüştileri təqib etmiş, atəşkədələrini dağıtmışdır.

Züleyxa – Qədim Misir hökmərinin arvadı olmuş. Yusifin fövqələdə gözəlliyi ve Züleyxanın ona aşiq olması və heya pərdəsini yırtması dirlər tarixində məşhurdur. Bu əhvalat xüsusən Əbdürrehmən Caminin “Yusif və Züleyxa” poemasında böyük sənətkarlıqla təsvir və hekayə edilmişdir.

COĞRAFI ADLARIN İZAHİ

Babil – Qədim Babilistanın (indiki İraq) mərkəzi, qədim dünyada ən böyük abad şəhəri imiş. Fərat çayının hər iki sahilində salmış bu şəhər indi tamamilə məhv olmuşdur.

Ceyhun – Asiyadan ən böyük çaylarındanandır. İndiki adı Amudəryasıdır. Hindistanın şimalındaki Pamir dağlarından axan bir çox çaylardan əmələ gelir, şimal-qərbe doğru axır, Aral gölünə töküür. Ərəblər bu çayın şimalında olan yerləri Maveraünnehr adlandırmışlar.

Cəfərabad – Şirazın yaxınlığında təbieti gözəl bir yerdür. Hafız buranın havasını bərk tərifleyir.

Xarəzm – Xezer dənizinin şərqində bu dənizlə Aral gölü və Ceyhun çayı arasında böyük tarixə malik geniş bir ölkə olmuşdur. Qədim yunan tarixçisi məşhur Herodot da Xarəzmdən bəhs etmişdir. Xarəzmin mərkəzi Cörcan şəhəri olmuşdur. Hazırda şimal-şərqi Xive, şimal-qərbi Üst Yurd, cənubu Qaraqum adlanır.

Xocənd – Vaxtılıq Orta Asiyadanın məşhur şəhərlərindən biri və müstəqil xanlıq mərkəzi olmuşdur. Bu şəhərdən bir sıra məşhur alimlər və yazıçılar çıxmışdır. O cümlədən məşhur şair Kəmal Xocəndi Hafız Şirazının müasiri olmuşdur. Hər iki böyük şairlə durub oturmuş adamlar aralarındakı fərqi göstərərək deyirlər ki, Kəmal Xocəndinin söhbəti şerindən, Hafız Şirazının şəri söhbətindən yaxşı idi.

Xütən – Çinə daxil olan Şərqi Türküstəndə bir şəhərdir. Gözəl qadınları, əla müşkү və yaxşı ipəyi ilə məşhur olmuşdur.

Kənan – qədim Finike ölkəsi, Feləstin və indiki Suriyanın bir hissəsindən ibarət bir ölkə olmuşdur. Guya Nuhun nəvəsi Kənan adı ilə adlandırılmışdır. Dirlər tarixində Yequb və Yusif peyğəmbərlərin vətəni sayılır.

Müsəlla – Şiraz şəhərinin yaxınlığında bir yerdür. Sözün lügəti mənası namazgah, namaz qılmağa məxsus yer deməkdir. Müsəllaya çıxmaq – quraqlıqda dini nümayiş teşkil edib göydən yağış diləmək. Hafız Şirazı, Müsəllanın gözəl gəzinti yerini ilhamla təsvir edir.

Rükənabəd – Şirazın kənarından axan gözəl, böyük bir çaydır, Hafız və başqa şairlər bunu şeirlərində tərif etmişlər. Rükənabadın suyu əla, suya lazımlı olan bir sıra xassələrlə seçilirmiş. 1 – axar su menbə-

yinden uzağa getmeli; 2 – keçdiyi yollarda üstü açıq olmalı; 3 – axdığı yerlər daşlıq və bərk torpaqlı olmalı; 4 – onda ilan, xərçəng, tısbağı, qurbağa, zeli və bu kimi heyvanlar və həşərat olmamalı; 5 – etrafında encir ağacı, qoz ağacı, qabaq kimi suyun mızacını dəyişdirən ağaclar və bitkiler olmamalı; 6 – su dik yuxarıdan enişə axmalı. Rüknabad suyu bütün bu keyfiyyətlərə malik olduğu üçün Hafız onu xüsusilə tərif edir.

Şiraz – İranın en məşhur və en gözəl şəhərlərindəndir. Farsın mərkəzidir. Gözəl mövqedə tikilmiş, iqlimi çox gözəl, etrafında bağ və bağçaları, axar suları çoxdur. Xüsusən qızıl gülləri və gül bağları məşhurdur. Şirazın şərabı əla şərablardan sayılır. Şəherin içinde bir sıra su kanalları var ki, bunların en gözəli Hafızın tərif etdiyi Rüknabad suyudur. Şiraz Hafız dövründə müzəffərlerin mərkəzi olmuşdur. Bu şəhərdən Sədi, Hafız, Ürfi, Qaani kimi böyük şairlər yetişmişdir.

Yəmen – Ərəbistan yarımadasının cənub-qərbində bir ölkədir. Süheyl ulduzu Yəməndə çox parlaq görünür. Yəmenin iri qiymətli dürrü (durrı-Yəmən) məşhurdur.

LÜĞƏT

A

Abi-həyat – dirilik suyu.

Aftab – günəş, mecazi mənada: gözəl, parlaq üz; gözəl, dilber, camallı məhbuba.

Ahu – ceyran; mecazi mənada: gözəl, cazibəli göz; dilber, məhbuba.

Amadə – hazır.

Asəfi-dövran – Asəf Süleyman peygəmbərin vəzirinin ləqəbidir; **Asəfi-dövran** – dövrün məşhur böyüyü, ağıllısı; habelə; **Asəfi-zəmanə**.

Aşıyan – yuva.

B

Bad – külək, yel, ruzigar.

Baədəb – ədəbli, mərifətli, mədəni.

Bal – qanad, qol; *balı pər* – qol-qanad.

Bedkar – pis iş sahibi, pis hərəketlər edən.

Bəhra – xeyir, hasil, netice.

Bəsirət nəzəri – qəlb gözü ilə baxış, həqiqəti görən baxış.

Bəyan – ifadə, gözəl surətdə bildirmə; *bəyan etmək* – söyləmek.

Bidəhkar (bedəhkar) – borclu.

Bigane – yad, yabançı.

Bihasıl – neticesiz; behəsiz, meyvəsiz.

Bürət – qüllə, qala çıxıntısı; güneşin dövr etdiyi mədarın on iki qismindən her biri.

C

Cah – dövlət, mənseb.

Cahandide – qoca; dünya görmüş, təcrübəli.

Cam – şərab şüsesi; qədəh; *camı-Cam* – Cəm və ya Cəmşidin camı, qədəhi, piyalesi.

Cari – axan; *cari olmaq* – axmaq.

Cay! – yerindən çıx!

Ceng – müharibə, dava, vuruşma, qovşa.

Cidal – qovşa, dava, didişmə, vuruşma.

Cövhəri-fərd – bələnməyən en xırda cisim.

Cövlən (ve cevelan) – dolanma, dönüb dolaşma.

Ç

Çahi-zənəxdan – *çah* – quyu, *zənəxdan* – çənə; şeirdə: gözellərdə olan çənə çuxurcuğu.

Çeşmi-xumar – süzgün göz.

Çəng – musiqi aleti.

Çovkan (və çovqan) – ucu əyri əl ağacı ki, oyunda işlədirilir.

Çöhrə – üz, sima, sıfət.

D

Dar – ev; məhəllə, yer; dar ağacı.

Deyr – kilsə, monastır; *deyri-muğan* – atəşperəstlərin ibadətgahı, məcazi mənada meyxana, meykədə.

Dəhən – ağız; *qönçədəhən* – ağızı qönçə kimi qəşəng olan.

Dəhr – dünya, cahan; dövr, əsr.

Dəni – alçaq, rəzil.

Dərgah – böyüklerin qapısı; xanəgah.

Dərk – anlama, fəhm etmə.

Dida – göz.

Dilşad – qəlbî şad olan, sevincli, qəmsiz.

Dövr-hər – etraf, yan-yöre.

Dünya və məfiha – dünya və dünyada olan her şey.

Dürd – çöküntü, xilt.

Ə

Əbru – qaş.

Əcuza – bədxasiyyət qoca arvad; məcazi mənada: dünya – ecuza dünyamız.

Əfal – fellər, işlər, hərəketlər.

Əşkar – fikirler, düşüncələr, ummalar.

Əflak – fələklər, səmalar, göylər.

Əqiq – üzük qaşı və möhür kimi şeylər qayırmada işlənən qiymətli qırmızı daş.

Əla – ey (xitab sözü)

Əlhökmlüllah – hökm Allahındır, Allahın istədiyi olur.

Əltəf – lütfələr, yaxşıqlar, gözəl əlaqələr, xoş rəftərlər.

Əməl – iş, hərəkət.

Ənam – nemətlər, mükafat, hədiyyə.

Ənbəri-sara – xalis, saf ənber.

Əndəlib – bülbü'l.

Ərğənun – körükli hava vurulub çalınan dilli musiqi aleti; *ərğənunsazı*-

fələk – tale, qəza-qəder.

Ərğəvan (ərgüvan) – gözəl qırmızı rəngi olan bir çiçək; ərgəvan kimi gözəl parlaq qırmızı rəng.

Ərməğan – hədiyyə, töhfə, peşkəş.

Əshab – sahiblər; Məhəmməd peyğəmbərə yaxın olmuş adamlar, onunla həmsöhbət olmuş olanlar.

Əsrar – sırlar, gizli işlər.

Əstəğfirullah – “Allahdan ofv isteyirəm” mənasında dua kimi ifadodır.

Əta – vermə, bağışlama, *əta etmək* – bağışlamaq.

Əyan – aşkar, göz qabağında olan, məlum, belli.

Əyyam – günlər; zaman, dövr.

Əyyar – kələkbaz, firıldaqçı, hiylegor, aldadıcı.

Əyyüha (əyyübə) – xitab olunan adama qarşı nida, xitab sözüdür.

Əzbəs – o qədər; *əzbəs ki* – o qədər ki.

Əzəmet – böyüklük.

F

Fani – əsası olmayan, müvəqqəti, davamsız, axırı fəna olan.

Fəqih – fiqh, şəriət alimi, islam qanunşunası.

Fəqr – yoxsulluq, kasıbılıq.

Feləki əla – əsatirə görə doqquz. fəleyin ən yuxarıda olanı, doqquzunu fəlek.

Fəna – müvəqqətelik, yoxluq, davamsızlıq, yox olma; *fəna eylədi* – yox etdi.

Fəraigət – sakit olma, bir işlə məşğul olmamaq, rahatlıq.

Fəraq – ayrılıq, hicran.

Fərzənə – alim, filosof.

Fəth – açma, tutma, zəbt etmə, işğal etmə.

Firdovs – cənnət, behişt; *bağı-Firdovs* – cənnət bağlı.

Firqət – ayrılıq, hicran.

Fövc (fovç) – böyük camaat bölüyü, axın.

G

Gəda – yoxsul, dilənçi; nəcabəti olmayan.

Gərdən – boyun.

Gülandam – bədəni gül rəngində və gül kimi gözəl, dilber.

Gülgəşt – bol güllər, çiçekləri olan gezinti yeri.

Gülgün – gül rəngində olan, çəhrayı.

Gümrah – yolunu itmiş; *baxt oldu gümrah* – tale pişliyə təref döndü.

Güzər – keçmə, ötüb ketmə; *güzər salmaq* – bir yere gəlib keçmək.

H

Hayıl – iki şey arasına giren, perde olan.

Həbib – dost, aşna, sevimli adam.

Hecdə – gelin otağı; yeni evlənenlərin yataq otağı.

Həkim – filosof, böyük alim.

Həməniyyət – qeyrət, namus; təhqirə, təcavüze dözməyərək şərəfini mühafizə etmə.

Hərim – girilməsi başqalarına qadağan olan yer; *hərimi-hörmət* – möhtərəm adamların mühafizə edildiyi yer.

Həşr – qiyamət, qiyamət günü; *həşradək* – qiyamətə qədər, əbədi.

Həvalə – tapşırma, *həvalə eyləmək* – bir işi birinə tapşırmaq.

Hilal – aypara, yeni ay; məcazi manada: gözelin yeni ay şeklinde qası, hilal qaşlar.

Hindu – hindli; qara; *hindusaç* – qara saç.

Hüd Hüd – Hophop, şanapipik, şinəbub, Süleyman peygombərdən Bilqeyse xəbər aparıb gətiren quş.

Hüma – dövlət quşu, cənnət quşu; əsatirdə: xoşbəxtlik gətiren quş.

Hümmət (himmət) – qeyrət, səy; mənəvi yardım, kömək.

X

Xacə – ağa, seyid; müellim, müdərris.

Xanəgah – dervişlərin olduğu və ibadət etdikləri yer, məkan; bir şeyxin idarə etdiyi tekye, dərgah.

Xərabat – meyxana, meykədə, gelenləri xərab edən işrat yeri.

Xərac – vergi; keçmişdə müsəlman olmayınların əsgər getməmək üçün verdikləri vergi.

Xəridar – satın alıcı, müştəri.

Xərmöhə – eşək muncuğu; yüksək heyvanlarının boynuna asdıqları xırda balıqqulağı.

Xəter – xata, bəla, tehlükə.

Xəzan – payız; *badi-xəzan* – payız küləyi; *xəzan etmək* – soldurmaq.

Xırqə – dervişlərin libası, üst paftarı.

Xırqəpuş – xırqə geyən, dərvış.

Xizab – boyā, rəng; *xizab eləmək* – boyamaq.

Xosrovani – Xosrov Pərvizin Barbad adlı musiqişunas və xanəndəsinin yaratmış olduğu otuz havadan biri.

Xunxar – qaniçən, zalim.

Xülg – xasiyyət, təbiət.

I

İxlas – doğruluq, semimiyət, ürek təmizliyi, qərəzsiz hörmət.

İqamət – oturma, sakin olma: *iqamət etmək* – hər hansı bir yerde yaşamaq.

İqtida – uyma, tabe olma, bir böyüyün etdiyi kimi etmə.

İmdad – kömək, yardım.

İntibah – agahlıq; oyanış, oyanma.

İstiqbal – gelecek; gelmekdə olan bir adının hörmət üçün qabağına çıxma.

K

Kaşanə – yuva, ev, məskən.

Kibrıya – böyüklik, ululuq, əzəmet.

Kutah – qısa, müxteser.

Kuza – sovça; *kuzəçilər* – sovça qayırınlar; şeirdə: şərab üçün saxsı qab.

Küfr – dinsizlik, imansızlıq, kafırlılik.

Küləh – papaq, börk.

Külbə – daxma, evcik.

Q

Qafıl – xəbərsiz.

Qamət – boy-buxun.

Qədd – boy-buxun, qədd-qamət.

Qədəm – addım.

Qehr – mehv etmə; zorlama, zorla iş gördürmə.

Qələndər – derviş.

Qəmxar – qəm çəken, dərdli; özgenin dərdini çəken, kəderine şərik olan.

Qəsr – böyük, bəzəkli bina, imarət, saray kimi ev; *qəsri-firdovs* – cənnət sarayı.

Qevi – güclü, qüvvətli.

Qəvvas – qiymətli şeylər və ya batan şeyi çıxarmaq üçün dənizin dibinə enen adam.

Qiyam – qalxma; *qiymət etmək* – qalxmaq, ayağa durmaq; qalxışmaq.

Qüds – təmizlik, paklıq, müqəddəslik; *gülşəni-qüds* – cənnət gullüyü.

L

Leylətül-qadr – Ramazan ayının 19, 21, 23, 27-ci gecələri ki, Quranda mübərek gecə sayılır.

Leyli gözlü gecə – qara, qaranlıq gecə.

Ləb – dodaq.

Ləl – məcazi manada: al dodaqlar.

Ləli-nab – ləl-yaqt cinsindən qırmızı qiymətli daş; **nab** – saf, xalis; **ləli-nab** – mecazi menada: qırmızı gözəl dodaq.

Ləlvəş – ləl kimi, lələ bənzeyən, qırmızı.

Löbət – oyuncaq, oyun; mecazi menada: gözəl, dilber.

M

Mafixa – hər nə ki, onda var.

Masiva (masəva) – bir şeydən başqa olan şeylerin hamısı; Allahdan başqa olan şeylər.

Mehr – məhəbbət, mehribanlıq.

Mehrab – məscidin baş tərəfində namaz qılmaq üçün yarımqübbə şəklində yer; - şeirdə: gözəlin qaşları.

Meykədə – meyxana, şərab satılıb içilən dükən.

Meynab – meyi-nab sözünün yüngül şəkli; saf şərab.

Mədh – tərif, öymə, bir adamın yaxşılığını söyləmə.

Mədhus – dəhşətə düşmüş, qorxmuş adam; valeh, heyran.

Məhliqa – ay üzülü, gözəl, dilber.

Məhvəş – aya bənzər, üzü ay kimi olan, gözəl, dilber.

Məxfi – gizli.

Məxmuri-cami-eşq – eşqin şərabılı xumarlanan.

Mələl – qəm, kədər, qüssə.

Məlikülcə – Həcce, Kəbəyə gedənlərin böyüyü, rəhbəri.

Məniş – təbiət, xasiyyət.

Məram – niyyət, məqsəd, arzu, istək.

Mərəz – xəstilik, dərd, azar.

Məriz – xəstə, azarlı; *mərizi-eşq* – eşq xəstəsi, aşiq.

Mərkəb – minik heyvanı; nəqliyyat vasitəsi; eşşək.

Məsnəd – istinadgah, üstünə dayanılan şey; mövqe, böyük mənsəb.

Məsrur – şad, sevincli.

Məstur – örtülü, pərdə altında olan.

Mihən – dərdlər, möhnətlər.

Mina – mavi, göy şüše; bülür şüše; şərab şüsesi.

Möhrəba – aldadıcı, firıldaqçı.

Möhtəsib – darğa, şəhərin rəisi; şəhər ticarətindən vergi toplayan memur.

Muğ – atəşpərest, məcusi; məcusişərin ruhanisi; şeirdə: meyxanəçi; mecazi menada; mürşid, təriqət rəhbəri.

Muğan – müğlər, atəşpərestlər, zərdüştlər.

Munis – dost, əziz yoldaş; *munisi-can* – can dostu; ünsiyyət sahibi, istiqanlı adam.

Müdam – həmişə, hər vaxt, daima.

Müddəi – iddia edən, tələb edən; bədxah.

Müəmmə – bilməcə, tapmaca; anlaşılmaz söz, iş, düyünlü məsələ.

Müəttər – etirli, çox xoş qoxulu.

Mürid – bir pira xidmət edən və onu izleyən, bir mürşidin şagirdi.

Müsafir – yolcu; qonaq.

Müsəhib – dost, həmsöhbət yoldaş.

Mustəcab – xahişi qəbul edilmiş adam; *müstəcab eləmək* – birinin tələbini, xahişini ödəmək, istədiyinə çatdırmaq.

Müşk – bir cins ceyran göbəyindən çıxan gözəl qoxulu maddə.

Mütərib – zövq məclisində xanondə, sazəndə, zövq-tərəb verən.

Mütəribə! – ey mütrib!

N

Nab – saf, xalis, təmiz; *şərahi-nab* – saf, xalis şərab.

Nafa – Çində və Xütəndə yaşayan bir cins ceyranın göbəyində olan kisəcik ki, içinde müşk əmələ gelir; mecazi menada: gözəllərin saçı.

Nahid – Zöhrə ulduzu; göyün çalğıçısı.

Naqabil – bacarıqsız, qabiliyyətsiz; yaramayan.

Nay – qamışdan qayrılan musiqi aləti, ney.

Nəşrin – qızıl gülün ağ və yabağı cinsi; buna nəstərə də deyilir.

Nəvə – ahəng; neğmə; avaz xoş səs, musiqidə bir möqəmin, bir pərdənin adı.

Nəzara – baxma, nəzer salma; *nazara eyləmək* – baxmaq.

Nəzərbaz – göz-qası oynadan.

Nigar – surət, şəkil; mecazi menada: şəkil kimi gözəl sevgili.

Nigəhban – gözü, gözətçi.

Nifaq – ayrılıq; ziiddiyət; xəyanət, ikiüzlülük.

Nihan – gizli, örtülü.

Nihanlı – gizli, gizlিলə olaraq.

Nisar – saçma, *nisar etmək* – saçmaq.

Növbənöv – təzə-təzə, yeni-yeni, təkrar-tokrat.

Nüktə – incə və mənali söz, ifadə.

Nüsxə – resept.

Nüsrət – kömək, yardım (maddi və mənəvi).

O

Ovqaf – varlığın xeyir işlər üçün öz dövlətindən ayırdığı mallar və ya pul.

P

Pa – ayaq.

Parsa – zahid, abid; mömin, eməli saleh olan, pəhrizkar.

Payə – mərtəbə, dərəcə; əsas, teməl.

Peyman – əhd, əhdü peyman.

Peymanə – qədəh, piyale.

Pər – qanad; *balū pər* – qol-qanad.

Perdə – musiqidə: aheng, musiqi sesinin təbii hali; seda dərəceləri.

Pərdədar – pərdəçi, qapıcı, həremxana xidmetçisi; səmanın perdedarı, məcazi mənada: ay, qəmər; asiman pərdəsinin sahibi.

Pervin – ülker, yeddi qardaş ulduzların koması.

Peyam – xəber.

Pir – rəhbər, mürşid, böyük təriqət başçısı; qoca.

Piri-müğən – şeirdə: meyxanaçı, məcazi mənada: mürşid, doğru yolu göstəren, rəhbər (təriqətdə).

Pünhan – gizli.

Pünhani – gizli olaraq.

R

Ramazan – orucluq ayı, ereb aylarının doqquzuncusu.

Rəxş – çox sürelə gedən at; Rüstəm Zalın atının adı.

Rəna – gülün sıfetidir, bir tərəfi qırmızı, bir tərəfi sarı olan gül; gözəl, lətif, xoş görünen.

Riad – laübali adam, kef adamı, hal ehli, xərabati, dərvish xasiyyətli.

Rizvan – cənnətin qapıcısı olan melek.

Rövzə – bağça; *rövzəyi-rizvan* – cənnət bağçası.

Rud – çay, nəhr; simli musiqi aləti.

Ruhfül-qüds – böyük məleklerdən biri olan Cəbrail; dini əsatirə görə İsa peyğemberin vücuduna üfürülmüş ruh, nəfəs.

Rübəb – kamançaya benzer köhnə və tardan bir az kiçik musiqi aləti.

Rüxsar – yanaq, üz.

S

Sağər – qədəh, piyalə.

Saqiya! – ey saqi! ey şərab paylayan!

Sara – saf, xalis, ənbəri-sara – xalis ənbər.

Sarban – dəvəçi.

Sayə – kölgə.

Səba – lətif külək, xoş, sərin şimal ruzgarı, səba yeli.

Səccadə – namaz qılarkən üstündə səcdəyə düşmək üçün işlənen balaca süfrə.

Səhba – qırmızı; şeirdə: bədə, şərab.

Səhvən – yanlış olaraq.

Səmavat – səmalar, göyler, fələklər.

Səmən – yasəmən gülü.

Səmərə – meyve, yemiş, hasıl, nəticə; fayda, mənfeət.

Sərraf – iri pulları xirdalamağıla və ya pul dəyişməklə məşğul olan adam; məcazi mənada: *söz sərrafı* – gözəl, səlis söz söyləyen və ele sözün qədrini bilən.

Sərv – şeirdə: uzunboy, uzunboylu gözəl.

Sərvi-xürəman – sallana-sallana yeriyyen uzunboylu gözəl.

Səyavuşməniş – Səyavuş təbiətli, Səyavuş xasiyyətli.

Səyyad – ovçu.

Sidq – sədaqət, doğruluq, səmimiyyət.

Sovməə – ibadətgah, zahidlərin yaşayış yeri, hücre; vəhdətxanə.

Sufi – sufizm cərəyanına mənsub adam, təsəvvüfçü; dinin tələblərindən heç sapmayan adam, zahid, abid.

Sufiyənə – suficəsinə, sufi kimi.

Süheyl – cənubda görünən çox parlaq bir ulduz.

Sünbül – zanbaq fəsiləsindən müxtəlif növləri olan etirli çiçək; məcazi mənada: gözəllərin saçı, zülfü.

Sürəhi – şərab şüşəsi.

Sürəyya – ülker uledzləri. *iqli-di-sürəyya* – boyunbağıya bənzeyən ülker.

Suruş – xəber gətiren mələk, Cəbrayılin leqəbi.

Ş

Şahin – qızılıqlışun ağ cinsi, *şahin baxışlar* – ezmətli baxışlar.

Şam – axşam.

Şayəd – ola bilər ki, ola bilsin ki, ehtimal; əger

Şəban – ərəblərdə qəməri ilin səkkizinci ayı, bundan sonra Ramazan – Orucluq ayı gelir.

Şəkerbar – şeker yağıdırıñ kimi şirin, dadlı (gülən, danışan).

Şeqayıq – iri və parlaq çiçək cinsi; dağ lalesi.

Şəhd – bal, *şəhd-şəkar* – bal-qənd.

Şəhpər – qanadın ən uzun lələyi və lələkləri.

Şəm – şam.

Şərar – qıqlıçım, məcazi mənada: *şərari-ahim* – ahımdan çıxan od.

T

Taban – parlayan, işiq saçan, parlaq.

Taq – qübbə, günbəz, günbed; məcazi mənada; gözəlin qası.

Təbdil – deyişmə, dəyişilmə.

Təcəlla – parlayıb görünmə, cilalanıb zühur etmə.

Təfsil – təfsilat vermə, bir şey haqqında hərəkəfli məlumat vermə, izah etmə.

Təhsin – təqdir etmə, mədh etmə, alqışlama, ehsən demə.

Təkbir – Allahü ekber demə, Allahın böyükliyünü etiraf etmə.

Təkmil – mükəmməlleşdirmə.

Təqrir – söyləmə, ifadə etmə, bir şeyi şifahi olaraq bildirmə.

Təqva – Allahdan qorxub, dincə qadağan işlərdən çəkinmə, möminlik.

Tənab – ip, kəndir.

Təriqət – dində və sufizmdə kəmala çatmaq yolu; hər hansı böyük bir mürşidin yolu, məsleki.

Təskin – sakit etmə, yatışdırma.

Təzim – dərindən hörmət etmə, bir adamı böyük sanıb qarşısında ehtiramla hərəket etmə, aşılma.

Təzvir – hiylə, məkr.

Tuba – cənnət ağacı, məcazi mənada: seadət.

U

Ud – müsiqi aləti; Hindistanda bitən və yanarkən gözəl qoxu verən bir ağac.

Ü

Ülvi – yüksək, ali.

Ülviyyət – ülvilik, alilik, yüksəklik, böyüklük.

Ümman – böyük dəniz, mühit; ləp çox.

Ümmülfəsad – fəsadın anası, fəsad çıxaran, fitnə-fəsada səbəb olan.

Üşşaq – aşıqlar, eşqə tutulmuş olanlar.

Ütarid – günəşin ətrafında dönen ulduzların güneşə ən yaxın olanı. Mifologiyaya görə Ütarid ulduzu göylərin katibi sayılır.

V

Vahi – boş, əsl olmayan.

Vaiza! – ey vaiz!

Vazeh – aydın, aşkar, məlum.

Vəcəhət – vuqarlı gözəllik; gözəl üz.

Vird – həmişə və ya müəyyən vaxtlarda oxunan, təkrar olunan sözler, dua kimi şeýter.

Y

Ya – ey (nida sözü).

Yaran – dostlar.

Yəd – əl; *yədi-beyza* – ağ əl, Musa peyğəmbərin möcüzəsi sayılan ağ parlaq əl.

Yelda – qışın ən uzun gecəsi, yelda gecəsi.

Z

Zahid – abid, zöhd və pəhrizlə məşğul olan adam.

Zar – zəif, qüvvətsiz; *zarü natəvan* – əldən düşmüş, bacarıqsız.

Zaval – zəval olma, yox olma.

Zəfer – qələbe, qalibiyət.

Zəndərud (və ya Zayəndərud) – İsfahanda böyük bir çaydır; buna Zəndərud və Rudi-nəsimi-bahar da deyirlər.

Zöhd – zahidlik, həyatını ibadətdə keçirmə.

Zur – zor, güc.

Zülal – təmiz, saf su.

MÜNDƏRİCAT

<i>Ön söz.....</i>	4
Qəzəllər	9
Saqinamələr	126
Məsnəvi	136
Rübailər	138
Qıtələr	146
Şah beytlər	149
<i>Tarixi və əfsanəvi adların izahı</i>	186
<i>Coğrafi adların izahı.....</i>	193
<i>Lügət.....</i>	195

HAFİZ ŞIRAZİ

SEÇİLMİŞ ŞEİRLƏR

“ÖNDƏR NƏŞRİYYAT”

BAKİ-2004

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-ressam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Emil Məmmədov*
Korrektor: *Pərvanə Məmmədova*

Yığılmağa verilmişdir 22.08.2004. Çapa imzalanmışdır 14.12.2004.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vəroqəi 13. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 231.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küç., 17.